

İBRAHİM BƏY MUSABƏYOV

**NEFT VƏ MİLYONLAR
SƏLTƏNƏTİNDƏ**

M.F. Axundov adlına
Azərbaycan Milli
Kitabxanası

“ŞƏRQ-QƏRB”
BAKİ-2006

*Bu kitab "İbrahim bəy Musabəyov. Neft və milyonlar səltənətində"
(Bakı, Yaziçı, 1984) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edeni və
ön sözün müəllifi:

Gülzər Məmmədova

894.3613-dc21

AZE

İbrahim bəy Musabəyov. Neft və milyonlar səltənətində. Bakı, "Şərq-Qərb", 2006, 152 səh.

Kitabda görkəmli yazıçı İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində", "Gözellerin vəfəsi", "Cəhalət fədailəri", "Xoşbəxtlər" povestləri, həkayələri və tərcümələri toplanmışdır. Bu əsərlərdə XX əsrin əvvələrindəki Azərbaycan həyatının ictimai-siyasi mənzərələri canlandırılmış, təbii və samimi bir dille təsvir edilmişdir.

ISBN10 9952-34-030-6
ISBN13 978-9952-34-030-3

© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ile kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ile nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ÖN SÖZ

XX əsrin əvvəllorında yazıb-yaratmış, dövrünün nasırları içərisində öz mövzusu, bədii tipləri, şirin və duzlu təhkiyəsi ilə seçilən odiblordan biri İbrahimbəy Mehdiyə oğlu Musabəyovdur. İ.Musabəyovun yaradıcılığı edəbiyyatşünaslıq nöqtəyi-nəzərindən əsasən 1920-ci ildən sonra öyrənilməyə başlanılmışdır. Yaradıcılığı xüsusi tədqiqatın obyekti olmasa da onun haqqında Cəfər Xəndanın, Mir Colalın, Əli Sultanlinun, Kamran Məmmədovun tədqiqatlarında elmi və dəyərli fikirlərə rast gəlirik. Ədəbiyyatşünaslarımızdan Abbas Zamanov, Abuzər İsmayılov müxtəlif illərdə yazıçının bir sira povest və hekayələrini nəşr etdirmişlər. Həmin kitablar geniş oxucu kütləsinin marağına səbəb olmuşdur. Biz bu kitaba yazıçının indiyə qəder məlum olmayan 1913-cü ildə "Məktəb" jurnalında çıxan hekayələrini, 1915-ci ildə "Üç hekayə" adı altında çap olunan təbdil və tərcümələrini de əlavə etmişik. Kitabda toplanan əsərlərin dil və üslubuna toxunulmamış, ancaq vacib hallarda tek-tək söz və ifadələr müasir ədəbi dilin tələbləri baxımından düzəldilmişdir.

Maarifpərvər yazıçı İ.Musabəyov 1880-ci ildə Şəki qəzasının Qutqaşen kəndində anadan olmuşdur. Birillik kənd məktəbini bitirdikdən sonra o, Gəncədə dairə məhkəməsinin katibi işləyən qardaşı Süleyman bəyin köməyi ilə Gəncə şəhər məktəbində oxuyur. Ziyahı ailəsində böyükən İ.Musabəyov təhsilini davam etdirmək üçün 1897-ci ildə Qori müəllimlər seminariyasının hazırlıq sınıfine daxil olur, 1902-ci ildə həmin seminariyanı bitirib, Şəkiyə təyinat alır. Əvvəlcə Şəkida, sonra isə Vəndam, habelə Göyçayın Padar kənd məktəblerində müəllimlik edir. 1909-cu il (27 aprel) "Tərəqqi", 1910-cu il (19 noyabr) "Günəş" qəzetində dərc olunan məqalelərden aydın olur ki, İ.Musabəyov müstəqil işo başladığı dövrde Şəkinin medeni həyatından kənarda qalmamış, müəllim həmkarları ilə bahəm bir sira teatr tamaşaları göstərmis, şəhərin ictimai tədbirlərində fəal iştirak etmişdir. Təxminən on il Azərbaycan rayonlarında müəllimlik edən İ.Musabəyov 1911-ci ildə Bakıya gəlir. Burada pedaqoji foaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da ciddi məşğul olmağa başlayır. O, B.N.Polevoyun "İki dost, iki yol" hekayesini təbdil edir (1913), "Xoşbəxtlər" (1913), "Cəhalət fədailəri" (1914),

"Gözəllerin vəfəsi" (1914), məşhur "Neft və milyonlar səltənətində" (1917) əsərini çap etdirir. Ədibin bədii yaradıcılığında "Məktəb" (1913) jurnalının ehəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Bu jurnalın sehifelerində "Rzanın qutusu", "Çay", "Rohimli arvad", rus yazılışı V.Q.Korolenkodan təbdil etdiyi "Kor və onun yoldaşı" kimi kiçik höcmli hekayəleri çıxmışdır. Dərin təbiyevi məzmun daşıyan həmin hekayələri Azərbaycan uşaq nəşrinin diqqətəlayiq nümunələri hesab etmək olar. 1915-ci ildə o, "Üç hekayə" adlı kitab nəşr etdirmişdir. Bu kitabda "Prins Eduard Xams ilə zarafat", "Məhkəmənin sehvü", "Nadinc uşağı yuxusu" kimi təbdil və tərcümələri toplanmışdır.

Vaxtilə Ukraynanın Krim vilayətinin Simferopol şəhərindəki partiya arxivində olarkən ədibin heyati ilə elaqədar bəzi sənədlərə rast gəldik. Həmin sənədlərə əsaslanaraq deyo bilərik ki, İ.Musabəyov dövrünün ictimai-siyasi hadisələrindən kənarda qalmamışdı. Fevral inqilabı ərefesində Bakıda baş verən ümumtətil günlərində Balaxanı, Bibiheybət neft mədənlərinə getmiş, müəllim və yazıçı kimi fəhlə həyatı ilə yaxından tanış olmuş, öz müşahidələrini qələmə almışdır. Arxiv sənədlərindən aydın olur ki, İ.Musabəyov görkəmli dövlət xadimi Nəriman Nərimanovla dostluq etmişdir. İ.Musabəyovun inqilabi foaliyyəti üçün seciyyəvi bir faktı da qeyd edək ki, o, 1918-ci ilin yanvar ayında İranın Reşt şəhərinə getmiş, burada rus dili müəllimi sıfətində çalışmışdır. Ədib Rəştə yerleşən çar ordusuna hissələrində siyasi təbliğat apardığı üçün həbs edilərək İranın Qəzvin şəhərində saxlanılmışdır. 1919-cu ilin may ayında həbsxanada yanğın baş verir və İbrahimbəy Rusiyaya gəlir. O, 1920-ci il aprel ayının 15-də Krasnodar şəhərində partiya sıralarına daxil olur. Şərq dillərini (fars, orəb, türk) mükəmməl bildiyi üçün həmin ildə Türkiyənin Trapezund şəhəri məlumat bürosunda tərcüməçi işləyir. İ.Musabəyov özünü bacarıqlı diplomatik işçi kimi göstərir. Ədib Krimda yaşayarkən (1922-1936) homkarlar ittifaqı tatar şöbəsinin rəisi, Simferopol şəhər partiya komitəsində təlimatçı, bir müddət Sevastopol-Simferopol dəmiryol stansiyalarının rəisi və başqa vezifələrdə də çalışmışdır. İ.Musabəyov adı milli kino sənətinin yaranması ilə sıx və möhkəm bağlıdır. Rus və xarici kino mütəxəssislərinin köməyi ilə çəkilmiş ilk Azərbaycan filmının əsasını İ.Musabəyovun məşhur "Neft və milyonlar səltənətində" əsərinin süjeti və materialı təşkil etmişdir. Sovet hakimiyyəti illərində İ.Musabəyov Krimda kino sahəsində de işləmişdir. 1936-ci ildə qızı Zemfiraya göndərdiyi məktubdan da aydın olur ki, o, burada da yaradıcılığını davam etdirmiş, iki kinossenarı yazmışdır.

Yalta kinostudiyanın 1936-ci ilə aid olan arxivin mühafizə olunmadığı üçün edibin həmin kinofabrike təqdim etdiyi əsərlərini eldə etmek mümkün olmuşdur.

İ.Musabeyov xalq düşməni kimi hebs olunmuş, 1942-ci il sentyabrın 14-də sərgün yerində – Karaqanda şəhərində quru plevrit xəstəliyindən vəfat etmişdir.

* * *

Maarifpərvər yazıçı İ.Musabeyov ilk əsərlərindən etibarən Azərbaycan ədəbiyyatının qabaqcıl ənənələrini təbliğ etmişdir. Ədibin "Xoşbəxtlər" əsəri bu cəhətdən çox səciyyəvidir. Povest aile-meişət mövzusunda olub azad sevgi ideyalarını oks etdirir. Doğrudur, povestin süjeti ədəbiyyatda yeni deyildir, lakin professor Abbas Zamanovun yazdığı kimi "...Bu mövzu zəmanesi üçün o qədər aktual idi ki, İ.Musabeyovun əsərləri oxucu üçün artıq və ohəmiyyətsiz görünə bilməzdi". Əser sade bir süjet əsasında qurulub. Dövlətli Rəsul kişi öz yeganə oğlu Aslanı evləndirmek isteyir. Lakin bir dəfə də olsun bu baredə oğlu ile danışmamışdır. Atanın qəti fikrincə belə mesələlərdə övladın rəyi ilə hesablaşmamaq da olar. Elə buradan povestin ideya motivi başlanır; sonrakı hadisələrlə açılır ve həllini tapır. İ.Musabeyov bir-birini sevən iki gəncin qovuşmasına mane olan feodal-patriarxal adətlərin insanların həyatına getirdiyi çətinlikləri özünəməxsus bir şəkildə təqnid etmiş, bu adətlərə qarşı əsas qəhrəmanlarının istek və meyillerini qoymuşdur. Həmin adətlər, əxlaq normaları ne qədər nüfuzlu olsa da, köhnədir, onlara qarşı həyatda güclü bir etiraz vardır; insanın təbii istok və meyilləri artıq bu normalara sığınır. İ.Musabeyovun maarifçi realizminin ideya motivlərindən biri məhz bundan ibarətdir. Yazıçı bu ideyanı bəzən birbaşa qəhrəmanın monoloqu vasitesi ilə ifadə edir. Atanın tam əksini düşünən Aslan savadsız olmasına baxmayaraq, gözüəçiq cavanlardandır. O, azad hiss, düşüncə sahibi kimi həyat və şəxsi soadət məsələləri üzərində düşünür. Aslan müəllif ideyasının əsas ifadə vasitəsidir; o, bu ideyanı yalnız şəxsi taleyi, veziyəti ilə yox, hem də görüşləri, qənaətləri ilə də ifadə edir. Gənc nəslin taleyi, həyat arzuları onu derindən düşündürdü, məhz buna görə ədib əsərində qoyduğu ideyanı döne-döne davam etdirir, həyatın başqa hadisəsi fonunda onu ifadə etməyə çalışır. Bu cəhətdən "Cəhalet fədailəri" də diqqətəlayiqdir. Əser müsbət qəhrəmanların məhv ilə bitse də o, elmə, biliyə, maarifə qüvvətli çağırış pafosu ilə aşilan-

mışdır. İ.Musabeyov Reşid və Minanın facieli ölümünü onların məlubiyyəti kimi yox, mənəvi qəlebəsi kimi mənalandırıa bilmışdır. Bu ölüm yazıcının köhnəliyə, geriliyə etirazının bədii ifadəsidir. Ədib bütün əsər boyu qəhrəmanlarının dili ilə öz humanist arzularını tərennüm etmişdir.

"Cəhalet fədailəri"ndən sonra İ.Musabeyov "Gözəllerin vəfəsi" povesini qələmə alır. Birinci ilə müqayisədə bu əsər öz mövzu etibarı ilə bir qədər məhduddur. "Gözəllerin vəfəsi" povesti sevgi macəraları, onların ictimai fikir və ideallarını daha qabarlıq təsvir edir, ikinci də o, hadisələri xalis meişət planında qələmə almaqla kifayətlənmişdir. "Cəhalet fədailəri"nde müəllif qəhrəmanların hiss və düşüncələrini sənətkarlıqla eks etdirmiştir. Bu əsər üslub-forma etibarı ilə Azərbaycanda lirk əşkili nesrin uğurlu bir nümunəsidir. Müəllif məhəbbət səhnələrini hiss-emosional bir təhkiyə ilə təsvir edir. Məlum olduğu kimi Azərbaycan professional bədii nesrin ilk nümunələrində ictimai problem və psixologiyanın təsviri daha qabarlıq idi. Mənəvi alemin, aile-meişət gerçekliyinin inikası nesrimizin sonrakı mərhələləri üçün de xarakterikdir.

İ.Musabeyov məlli nesrin inkişafı uğrunda yalnız orijinal bədii əsərlər yaratmaqla kifayətlənmirdi. O, bu məqsədə qabaqcıl rus ədəbiyyatına müraaciət edirdi. Milli həyat və məiştə üçün maraqlı, əhəmiyyətli olan əsərləri təbdil edib Azərbaycan mühitine uyğunlaşdırırı. Bu baxımdan İ.Musabeyovun rus yazıçısı B.N.Polevoydan təbdil etdiyi "İki dost, iki yol" əsəri öz dövrüne görə təqdirəlayıqdır. Azərbaycan ədibi B.N.Polevoyun süjetini və insan suretlərini yerli mühitə, milli şəraitə ustalıqla uyğunlaşdırılmışdır; demək olar ki, İ.Musabeyov onun süjeti, kompozisiyası əsasında tamamilə orijinal əsər meydana çıxmışdır.

İ.Musabeyovun "Üç hekayə" kitabı, həmçinin "Məktəb" jurnalında nəşr olunmuş hekayələri də öz yiğcamlığı ilə, forma rəngarəngliyi, süjet və kompozisiya bitkinqiliyi ilə diqqəti cəlb edir. Həmin hekayələri ilə o, XX əsr Azərbaycan uşaq nesrinin ideya məzmununun zənginləşməsinə çalışmış, gənc nəslə qabaqcıl əxlaqi-mənəvi sifətlər təbiyə etmək məqsədini güdmüşdür.

Bakı və onun etraf rayonlarında neft sənayesinin inkişafı ilə əlaqədar həyat və məiştədə bir çox yeniliklər emələ gəlir, adamların taleyində kəskin dəyişikliklər yaradırı. Milli həyatda baş verən bu yeni ictimai-sosial proseslər bədii ədəbiyyatda da özünü hiss etdirir, onu yeni mövzularla, süjetlərlə, insan xarakterleri və talelərlə zənginləşdirir. İ.Musabeyov ictimai həyat təzahürlerini təhlil etmək, oxucunun diqqətini daha vacib məsələlərə,

dövr üçün xarakterik olan hadisələrə yönəltmək bacarığına malik bir nəsir olmuşdur. Bu menada ədibin "Neft və milyonlar səltənetində" əseri çox maraqlıdır. Burada təsvir olunan hadisələr neft Bakının o zamankı heyatının səciyyəvi meyillerini ifade edir. Əserin qəhrəmanı Cəlil, varlanıb Cəlil ağaya çevrildikdən sonra tamamile başqa keyfiyyətlər kəsb edir. Pulun bu pozucu rolunu göstərərək K.Marks yazımışdır: "Pul fərdiyəti pozğunlaşdırmaq deməkdir. O, fərdləri öz əkslərinə çevirir, onlara, təbiətlərinə zidd olan xüsusiyətlər verir... Pul vəfanı vəfasızlığa, sevgini nifretə, nifreti sevgiye, xeyri şərə, şəri xeyro, ağanı nökerə, nökeri ağaya, ağlışsızı ağlıhya, ağlışını ağlışsəzə çevirir!".¹ "Neft və milyonlar səltənetində" əseri bütünlükə Cəlilin həyat tarixçəsinə əsaslanır: Cəlilin uşaqlığı, yoxsul, fərəhsiz gəncliyi, tesadüf nəticəsində varlanması, bir müddət ağıllı həyat sürməsi, nəhayət, pozğun və əxlaqsız əməllərə qurşanması, iflasa uğrayıb məhv olması əsərin realist təhkiyəsini təşkil edir. Əserin sonunda Cəlil haradan yüksəlməmişsə yənə oraya emir. Burjua həyat tərzinin qanunlarına duruş getirə bilmir; çünki o bu həyata hazır deyildir. Cəlilin iflasında burjua həyatının boşluğu, idealsızlığı öz ifadəsini tapmışdır. Yəziçi bu surət vasitesile kapital hökmranlığına qarşı oxucusunda ikrəh hissə tərbiyələndirir. Cəlil Azərbaycan nəsrandə müeyyən mənada yeni surətdir. Doğrudur, onun səlefləri də vardır, lakin bu surət ədibin yaradıcılığına həyatdan gəlirdi, o, real müşahidələrin nəticəsində yaranmışdır. Surətin yeniliyi bir də ondadır ki, müəllif Cəlilin simasında yaranmaqdə, formalışmaqdə olan milli burjuaziya nümayəndəsinin bəzi tipik xüsusiyətlərini, yəni hələ həyat mübarizəsində kifayət qədər möhkəm olmadığını, əldə etdiyi sərvətdən başı gicəlləndiyini, yüngül eyş-işrətə qurşanması kimi cəhətlərini yaxşı türumiləşdirmişdir. Əsərdə Cəlilin facisi tek özünün yox, burjua cəmiyyətinin facisi kimi monalanır. Əserin ikinci mühüm obrazı Lütfeli bəydi. Cəlil ağa kimi Lütfoli bəy də XX əsr Azərbaycan nəstri üçün yeni surətdir: nəsrimiz bu surəti o, həyatda formalışmağa başladığı vaxtda sezmişdir; İ.Musabeyov nəsrinin tarixi-ədebi əhəmiyyəti də bununla izah olunmalıdır. Lütfeli boy xalis burjua tipidir. O öz sinfinin en səciyyəvi cəhətlərini – varlanmaq, mənimsemək, insanların bedbəxtliyi üzərində öz seadətini qurmaq, acizi məhv etmək, öldürmək sifətlərini özündə cəmlesdirmişdir. Lütfeli boy çəvikk, işguzzardır, cilddən-cildə girməyi bacarıır. Bu xüsusiyətlərinə görə Cəlildən sonra Lütfeli bəy əsərdə ən çox diqqəti cəlb edən obrazdır. Lütfeli bəyin çirkin

¹ K. Marks və F. Engels. Ob iskusstve, t. I, M., "Iskusstvo", 1957, c.170.

simasını canlandırarkən müəllifin boyaları tündləşir, biz duyuruq ki, yazıçı bu obrazın yaranmasına, "ətə-qana" dolmasına çox diqqət vermiş, obrazın daxili və zahiri aləmini qabarıq eks etdirmək üçün yaradıcılıq imkanlarından geniş ölçüdə istifadə etmişdir. Lütfeli bəy sənətkarlıq nöqtəyi-nəzərində də kamil bir obrazdır. O bir xarakter kimi canlı və mürəkkəbdir, nümayəndesi olduğu sinfi, yaşadığı cəmiyyətin bütün ziddiyyətlərini özündə toplamışdır. Lütfeli bəyin dostu Cəlil ağaya münasibəti bunun ən parlaq timsalıdır. O, dərhal Cəlilin sadəlövhəyünü, təcrübəsizliyini görür, lakin məqsədine nail olmaq üçün tələsmir, tədrīcən hərəkət edir. Əvvəlcə Cəlilin həyat tərzini deyişdirir, qumara, içkiyə, qadına alışdırır, başqa sözə, onun iflasını daxildən, mənəviyyatdan hazırlayıır. Sonra onu iqfisadi cəhətdən zeiflədir. Nehayət, məhv edir. Lütfeli boy bunu iki məqsəd naminə – Cəlilin dövlətinə və gözel arvadına sahib olmaq üçün edir.

O tutduğu əməldən nəinki peşman olur, əksinə insanlıq simasını itirərək, ehtiyac məngənəsində saralıb-solan, uşaqlarının vəziyyətindən sarsılan Şəfiqəni kölgə kimi izleyir, ona rahatlıq vermir. Təklenmiş qadının ələcsiz qalması Lütfeli bəyin daş kimi soyuq qəlbinə təsir etmir, əksinə onu əyləndirir, ona nəşə ve zövq verir.

Şəfiqənin iradəsini qırmaq üçün Lütfeli bəy Cəlilin iflasını son nöqtəyə çatdırır, onun ailesinin qaldığı binəni da satın alır. Şəfiqə Qurbanın evinə köçməli olur. Maraqlıdır ki, Cəfer Cabbarlının "Aydın" pyesindəki Dövlət bəy sureti Lütfeli bəyin bir çox sifətlərini özündə əks etdirir. Akademik Məmməd Arif yazır: "Dövlət bəy çox asanlıqla varılanan və var-dövləti ilə ətrafindakıları pozğunlaşdırın bir adamdır... pul gücünə yoxsul və təmiz ailəni məhv edir". Məhz bu rəzil xarakteri ilə o Lütfeli bəyə çox yaxındır və müəyyən mənada onu Cəfer Cabbarlının yaratmış olduğu obrazın sələfi hesab etmek olar. Əsərdə canlandırdılan zəngin kef məclisleri, gecə kazino-lar, əxlaqsız qadımlarla işrat Lütfeli və Cəlil ağının simasını çox gözəl xarakterizə edir. Bu detallar həmin insanların məişət, əxlaq və psixologiyasını əks etdirir. Sərvət sahibləri öz şəxsi zövq və mənfaətləri üçün hər cür əxlaq və rəftar normalarından azaddırlar. Məhəbbət, ləyaqət, heysiyyət, mənlik – pul qarşısında acizdir. Yəziçi bu qənaəti alt-üst edir, onun realizminin gücü və tendensiyası da bundadır. Qırılmaz tellərlə bir-birinə bağlı olan məhəbbət, namus və neciblik duyğuları bu əsərdə ictimai tragediyaya çevrilir. İ.Musabeyovun ifadə etdiyi əsas idəyalardan birini bu şəkilde ümumiləşdirə bilərik. "Neft və milyonlar səltənetində" əserinin ideya pafosunu burjua cəmiyyətinin maddi və mənəvi tənqidi təşkil edir. Yəziçi və cəmiyyətin

qurbanı olan müsbət insanları, onların faciesini, uğursuz taleyini geniş eks etdirir. Müsbət, saf, insani sıfetlərə malik qəhrəmanların acı, fərəhsiz həyatının təsviri bu tənqididən daha da derinleşdirir. Yaziçi öz mənliklərini müqəddəs tutan, insan əleyaqətinə mənfiliklərdən əzmələ qoruyan xeyirxah Qurban və Şəfiqə kimi müsbət obrazlar yaratmışdır. Azərbaycan qadınlarına məxsus bir sira yaxşı, nəcib keyfiyyətləri, mənəvi saflığı Şəfiqənin simasında verməyə çalışıran ədib onu əsərin mərkəzi hadisəleri ilə möhkəm bağlamışdır.

Qurban və Şəfiqə vasitəsilə yazıçı burjuva həyat tərzinin eybəcərliliklərinə qarşı təmiz insanların qəlbini və iradesini qoymuşdur ki, bununla əsərin exlaqi mündəricəsini dərinləşdirə bilmüşdür.

Məlumdur ki, qadın taleyi, qadın dünyası Azərbaycan ədəbiyyatının başlıca mövzularından biridir. Qadın obrazlarıyla xalq ədəbiyyatımız da, folklorumuz da zəngindir. Lakin qadının realist təsviri, qadının ictimai taleyinin inikası baxımından M.F.Axundovla başlanan yeni dövr ədəbiyyatımızın təcrübəsi daha dolğun və sosial mahiyətlidir. M.F.Axundov, N.Vezirov, Ə.Haqverdiyev, H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir qadın problemini sosial-realist bədii düşüncənin başlıca qayğısına çevirdilər, onu bütün keşkinliyi ilə irəli sürdürlər və həll etdilər. Bu təcrübə sonrakı yazıçılar nəslü üçün de qiymətli olmuşdur, əsas ədəbi ənənə rolunu oynamışdır. Şəfiqə bu baxımdan ədibin yaradıcılığında en ehemiyətli bir hadisədir. O, nəcib qəlbe malik qadındır. Ele buna görədir ki, ərinin xəyanəti, pis, eybecer emellərə alude olması, bu evə yavaş-yavaş mənəvi sıxıntının, maddi ehtiyacın yol tapması, Lütfeli bayın məharətə qurduğu kəlekər və ac balalarının göz yaşları Şəfiqənin iradesini qıra bilmir. Onda ana qəlbinin saflığı, böyüklüyü, incəliyi və ezməti vardır. Şəfiqənin xarakteri çətinliklərde yoxlanılır. Onun təmiz ailə həyatı və arzuları dövlət ehtirasına qapılmış adamların cəhdleri sayesinde mehv olur. Lakin buna baxmayaraq, o, qadın şərefini və təmizliyini hifz edir. Şəfiqə kapitalist həyat çəkişmələrinin qurbanı olur. Yaziçi onun suratında bu yeni ictimai mühitdə, yeni ziddiyetlər burulğanında Azərbaycan qadınlarının taleyini, hərəkət və davranışını ümumiləşdirmişdir. Əsərdə Şəfiqənin Lütfeli bayı öldürməsi, xüsusən onun mühakiməsi realizm cəhətdən lazıminca psixoloji dərinliklə əsaslandırılmışa da, yazıçının bədii niyyəti baxımından əhəmiyyətliidir. Cəlil ağanın mənəvi şikəstliyindən, Şəfiqəyə etdiyi xəyanətdən qəzəbləndiyimiz zaman, vəfəli Şəfiqənin sonsuz sədaqətini təsvir edən setirleri oxuduqda ədibin milli xarakteri real və inandırıcı təsvir etmək səyini bəyə-

nirik. Şəfiqə obrazı ilə milli və dünya ədəbiyyatının bədəxət qadın qəhrəmanları arasında müəyyən tipoloji uyğunluq, oxşarlıq da tapmaq mümkündür.

Məsələn, bizim fikrimizcə, böyük fransız ədibi Vükтор Hüqonun "Səfilər" əsərinin qəhrəmanı Fantina obrazı ilə Şəfiqə arasında müəyyən qeder benzeyiş var. Şəfiqə de Fantina kimi öz balasının sağlamlığı üçün elindən gələn analıq borcumu əsirgəmir. Kozettanın isti paltarı olmadığı üçün o, sanığın saçlarını kesdirib satmalı olur. Fantinanın bu hərəketini Şəfiqədə de görürük. Lakin bu oxşarlılığı eyniyyət kimi mənalandırmaq doğru olmazdı. Doğrudur, İ.Musabeyov fransız ədibinin yaradıcılığı və bu əsərle tanış olmuşdur. Bunu Fantinanın öz saçlarını kesdirib satması təfsili ilə İ.Musabeyov əsərində təsvir olunan hadisenin yaxınlığı da təsdiq edir. Bununla belə, Şəfiqə tamamıyla orijinal obraz təsiri bağışlayır. Belə oxşarlıq onun mülki keyfiyyəti, özünəməxsusluğu üzərinə kölgə salır. Şəfiqə evə pul getirəndə Qurban anı olaraq şübhəlenir, ele zənn edir ki, o, bu pulu namusluq yolu ilə qazanmışdır. Şəfiqə qoca, xəstə Qurbanın fikrindən neler keçdiyini dərhal anlayır, ona saçlarını kesdirib satdığını söyləyir. Fantina və Şəfiqənin hərəketləri arasında təfsilat, təfərrüat yaxınlığı, oxşarlıq tale, həyat tərzi meşət yaxınlığından irəli gələn bir əlamətdir.

Belelikle, Şəfiqə Fantinaya oxşasa da, tamamıyla orijinal bir tərzde təsvir olunmuşdur. Onun mühiti, onun həyatı yazıçının real həyat müşahidələrinin ümumileşmiş manzərləridir.

Ibrahimbey Musabeyov Şəfiqə və Qurban obrazlarının məharətə yaradaraq onları mənfi surətlərə qarşı qoymuşdur. Lütfeli bay kimilərin rezil və heyəsiz hərəketlerinin, xəyanətlərinin hökm sürdüyü bir mühitdə Qurban kitili adamlar maddi məhrumiyyətlərə məruz qalsalar da, nümayiş etdirdikləri mənəvi paklıq, insani əleyaqət, həqiqətən, böyük bir hünər nümunəsidir. Lütfeli bayın rezalətlərindən dehşətə gelib qəzəblənen oxucu Qurban kişi-nin məhribanlığından, həqiqi insani sıfetlərindən müteəssir olur, qəlbə nəcib duyğular və düşüncələrə dolur. Belə obrazlara müraciət, ümumiyyət, maarifçi realistlərin yaradıcılığı üçün xarakterikdir. Bu da bilavasitə realizmin insanda müsbət, işıqlı başlangıç görmək və axtarmaq tendensiyası ilə əlaqədardır.

Qurban dayının keçdiyi əziyyətli həyat, cəmiyyətdəki ədalətsizliyə qarşı qəzəbinin güclənməsi əsərdə dərinden, müfəssəl işqlanılmışdır. Qurban dayı Şəfiqəyə maddi-mənəvi köməklik göstərməyi özünə borc bilir.

Neft və milyonlar səltənetinin zahiri ber-bəzəyi, ehtisamı Qurban kişi-nin gözünü qamaşdırı bilmir. O, bu səltənetin parlaqlıqları içerisinde göz yaşı, acliq, sefalet, ayrılıq və bedbextlik gizləndiyini bilir. Onun bu aləmə qəzəbi – xalq qəzəbinin ifadesidir.

Bir realist sonetkar kimi qüvvəli həqiqət hissine malik olan ədib müasir gerçekliyi tənqid edərək öz əsərinin daxili tendensiyasını çox gözəl əsas-landırıa bilmış, öz görüşlərini bürüze verməklə oxucunu onların həyatılı-yına, doğruluğuna inandırılmışdır. "Neft və milyonlar səltənetində" əserini və eyni adda çəkilmiş kinofilmin o zaman böyük şöhrətini məhz bununla izah etmək lazımdır. Təsadüfi deyildir ki, hələ 1916-cı ildə "Açıq söz", "Kaspı", "Yeni İqbəl", "Babayı-Əmir" kimi qəzet və jurnal səhifələrində film haqqında xoş xəberlər dərc edilmişdir.

"Neft və milyonlar səltənetində" İ.Musabəyovun en mükəmməl, bədii forma cəhətdən bitkin və tam əsəridir. Hər şeydən əvvəl, qeyd edək ki, bu əsər XX əsrin realist nəşrində İ.Musabəyovun görkəmli yerlərdən birini tutması üçün kifayətdir. Əsər bizim günlərdə də öz əhəmiyyətini, öz müa-sırlılığını itirməmişdir. Belə ki, Cəfər Cabbarlı adına "Azerbaycanfilm" kino-studiyasının "Neft və milyonlar səltənetində" əsərinə ikinci dəfə müraciəti (1980-ci ildə) onun aktuallığını bir daha sübut edir.

İ.Musabəyovun bütün əsərləri ilə tanışlıq bizdə belə bir təəssürat doğurur ki, ədib ruhuna, qəlbine yaxın qəhrəmanlarını axtarış tapmış, ictimai həyatda onun yerini, mövqeyini müəyyənleşdirməyə, insanlara daha çox fayda verə biləcəyini aydınlaşdırmağa çalışmış və buna nail olmuşdur.

İ.Musabəyovun nəşri bütün maarifporvər ədiblərimizin yaradıcılığı kimi nəcib və ali ictimai məqsədə – xalqın səadəti işinə xidmət göstərmək ide-llına tabe etdirilmişdir.

Gülzar Məmmədova
1984

POVESTLƏR

NEFT VƏ MİLYONLAR SƏLTƏNƏTİNDƏ

Yaxşıya yaxşı, pisə pis hər kəs deyir, hər kəs söyləyir, lakin yaxşıya sey edib pisdən nifrət edirmi ve ya edə bilirmi? Ne qədər gözəl əxlaqlı bir adamı götür, sal bir pis vəsətə, bədəxlaq adamların mühitinə, bir az vaxtdan sonra görərsən ki, onun əxlağı çevrildi, bədəxlaq oldu, öz evini də yıldı, qeyrilərinin də. Odur ki, hər kəsi bədəxlaq görüb de bilkülliyyə onun özünü müqəssir eleməyə bizim haqqımız yoxdur, çünki təqsir onun təqsiri deyil, ancaq vəsətin, mühitin və təribənin təqsirisidir. Bele adamlardan birisi də Cəlil ağa idi.

Cəlil "B" şəhərində bir faşır kişinin oğlu idi. Cəlilin altı yaşı tamam olanda onun atası mərhüm olmuşdu. Onun anası Zəhra isə çopur və bir gözü də kor olduğu üçün heç kəs daha onu almadı. Odur ki, Zəhra öz şəhərlərdə onun-bunun qapısında işləyib, bir güc ilə özünün və balasının çörəyini qazanardı. Bədbəxt Cəlil hər gün sabah tezən durub, ayaqyalın, başaçıq, anasının dalınca onun-bunun qapısına gedərdi. Bu minval ilə Cəlil doqquz yaşına çatdı. İndi o, anasına iş tutmağa daha çox mane olduğu üçün anası Zəhra onu, qoy başından rədd olsun, – deyə aparıb məscid məktəbinə qoydu ki, orada oxusun. Cəlil hərçənd məktəbə gedib-gelirdi, ancaq oxuduğu bir şey yox idi, çünki molla köhnə qayda ilə dərs verirdi. Bir il boyla keçdi. İkinci ildən Cəlil çox vaxtı məktəbə də gəlməyib, vaxtını yolda qeyri uşaqlarla keçirirdi. Molla neçə dəfələrlə bunu döyürdi ki, hər gün məktəbə gəlsin, dərs oxusun, ancaq Cəlilə belə şeylər təsir eləməzdi. İki il bu minval ilə keçdi, axırda bunun əlindən molla təngə gəlib onu məktəbdən kenar elədi.

Savaşardı və çox vaxtı da başı yarılmış, paltarı cirilmiş anasının üstünə gələrdi. Axırda bunun nadincliyindən anası da bezar olub, onu bir dükançının yanına xidmətçi qoydu. İndi Cəlil hər gün sabah yerindən duran kimi dükana gəlib, qulluq edərdi və dükənnin qabağını süpürüb sulayardı. Həmin dükanda Cəlidən başqa Qurban adlı bir xidmətçi daha var idi. Qurban otuz səkkiz, ya qırıq yaşında bir ağıllı, doğru və adil bir adam idi və neçə illərlə haman bu dükanda qulluq edərdi. Qurbanın Cəlilə rehmi geldiyindən həmişə ona nəsihət edib, dükan işlərini və alış-veriş yollarını ona öyredərdi. Axşamlar isə dükan bağlananda Qurban Cəlili özü ilə bərabər aparıb anasına tapşırardı.

Dörd il Cəlil bu dükanda qulluq edəndən sonra bunun anası Zəhra merhum oldu. Bu zaman Cəlilin on beş yaşı vardı. Anasının nə günə dəfn olmağını başarmadıqından, gəlib Qurbanə xəber verdi. Qurban bu xəberi alan kimi pul götürüb, Cəlilin evinə getdi və onun anasını dəfn elətdi. Bu gündən sonra Qurban Cəlilə yoldaşlıq yox, belkə də atalıq edərdi. Həmişə onu özü ilə bərabər nahara əyleşdirərdi, nəsi-het edərdi və axşamlar da özü ilə bahem aparıb evinə ötürərdi.

Cəlilin Əhməd adlı bir qonşusu vardı. Əhməd qoca və fəqir adam idi. Neçə il idı ki, onun arvadı olmuşdu. Əhmədin Şəfiqə adlı bir qızı var idi. Şəfiqənin anası öləndən sonra Əhməd bir daha evlənməyi özünə artıq bilib, daim onun tərbiyəsile özü məşğul olardı. Axşamlar Cəlil evinə gələndə, ya Əhməd kişi onun yanına səhbətə gələrdi və yainki Cəlil bunlara gəlib, Əhməd ilə oturub bir az vaxtını keçirərdi. Hər halda Əhməd kişi de Qurban kimi Cəlilə nəsihət edərdi ki, o, yaxşı olsun və öz kamahı ilə özünə bir parça çörək qazansın.

Cəlil də bunların hər ikisinin xatırlarını çox sevərdi və həmişə bunlar deyən kimi dolanardı.

Cəlilin anası Balaxana kəndindən idi və o vaxtı əre gələndə atası ona haman kəndde iki desyatın yer vermişdi. O yeri Zəhra satmayıb, balası Cəlilə saxlamışdı. Zəhra bu yeri bəlkə də satardı, ancaq o zaman bu yera heç kəs bir qəpik pul verməzdi. Həmin yeri Cəlil özü də heç tanımazdı və xeyalına da gətirməzdi ki, bir zaman bu yer artıq pula geder. Ancaq axır vaxtlarda haman yerin ətrafında neft mədənləri əməla gəlmişdi. Odur ki, bu yer də yavaş-yavaş qiymətlənirdi. Bu zaman Cəlil istəyirdi ki, bu yeri satıb özü üçün bir dükən açısan və canımı gedəliqdan qurtarsın, ancaq Əhməd kişi ilə Qurban bunu məsləhət görməmişdilər. Odur ki, haman yer hələ onun ixtiyarında idi.

Bu gün Cəlil öz evinin qabağında oturmuşdu, bir də gördü ki, aşağıdan bir fayton gəlir. Fayton bir az yuxarıya gələndə ondan bir adam yere düşüb dedi:

— Burada bir Cəlil adlı oğlan var, onun evi haradadır?

Bu sualı Cəlil eşidən kimi cəld yerindən durub, haman adamın yanına getdi və dedi ki, axtardığı Cəlil özüdür. Cəlili tanıyanдан sonra haman adam əlini onun ciyininə qoyub dedi ki:

— Oğlan, mən görürəm ki, sən bir yaxşı və ağıllı cavansan, özün də kasıbsan. Sənin Balaxana kəndinde iki desyat yerin var, gel sən onu mənə sat. Aldığın pullar ilə alış-veriş elə, çörək qazan.

Cəlil cavab verdi ki, heç vaxt yerini satmayacaqdır. Bu cavabı alıqda haman adam dedi ki, qorxma sən qiymətini de, nə qədər istəyirsən mən sənə pul verərəm. Cəlil Əhməd kişi ilə Qurbanın sözlerini yadına salıb, cavab verdi ki, yerini satmayacaqdır, ancaq bir hissəsinə ortaqlı neft üçün verə bilər. Bu sözleri Cəlildən eşidəndə haman adam dedi ki, yaxşı, mən razıyam, sabah gəl filan notariusun kontoruna, orada bağlaşaq. Bu işə bunları hər ikisi razi olub ayrıldılar.

Bu adam Lütfeli bəy idi. Bu, "B" şəhərində məşhur dövlətlilər-dən hesab olunurdu. Lütfeli bəy uzunboylu, qurcaqsaklı, şirindilli və natiq bir adam idi. Hər kəs bununla bir, ya iki dəfə həmməclis və həmsöhbət olsayıdı, yəqin onu sevərdi. Hərçənd Lütfeli dövlət dağdan adam deyil idi, ancaq yenə məqam düşəndə içkiden, qumardan dala durmazdı. Hər bir şcy, hər bir əməl, yaxşı ya pis insanda getdikcə artlığı kimi, Lütfelinin də içki içməyi və qumar oynamağı axır vaxtlarda artmaqdə və kök salmaqdə idi. Odur ki, Lütfeli bəy indi daha iċkisiz nahar edə bilmezdi və qumarsız da vaxt keçirə bilməzdi. Bunlardan başqa Lütfeli bəydə qeyri nöqsanlar da yenə vardı; Lütfeli bəy xain, zalim, bəxil və dürüg bir adam idi. Xüsusi mənfəəti üçün nəinki dostunu, bəlkə də namusunu satardı.

Sabahı günü Lütfeli ilə Cəlil notarius ilə bağlaşıdlar, bir az zaman-dan sonra Lütfeli haman yerde buruq qoymağa başladı. Bu zaman Cəlilin bir yere ümidi olmadıqından, yenə haman dükanda xidmətçi idi və ayda otuz manat məvacib alırdı, çünki daha uşaq deyildi, bunun indi iyirmi bir sinni vardı. Axşamlar isə gah Qurban və gah da Əhməd kişi ilə oturub, çay içərdilər və səhbət edərdilər.

İki ay da belə keçdi. Bir gün Cəlil dükəninin qabağında durmuşdu. Bir də gördü ki, Lütfeli bəyin nökəri bunun yanına gəlib dedi ki, ağa, müştuluğumu ver, sənin yerindən neft fəvvərə (fontan) edib. Əvvəl zavallı Cəlil bu sözlərə inanmadı və özü telefon ilə Lütfeli bəyden əhvalatı xəber aldı.

Xülasə, bu gündən xidmətçi Cəlil oldu Cəlil ağa. İndi bu, Avropa libasında qeyrilər kimi gah faytonda, gah da avtomobilde öz işlərinin üstünə gedib-gəlirdi. Bir az zamandan sonra Cəlil ağa özünə şəhərin ən gözəl yerində bir neçə evlər də almışdı. Cəlil ağa dövlətə nail olandan sonra özünü belə dolandırırdı ki, cümlə tacirlər ona maşal-lah deyib, başına and içərdilər. Bu, nə içki içərdi və nə də qumar

oynayardı və gecələr də vaxt keçirmek üçün ya özü tacirləri davet edərdi, ya özü onların evinə gedib, vaxtını keçirərdi.

Bir azdan sonra Cəlil özü yerinin qeyri tərəfində buruq qoymuşdu və o yerdən də neft fontan edirdi. Bu zaman dövlət onun başından aşıbdasıydı. Neft yerlərindən başqa, Cəlil ağa özüne paroxodlar da almışdı.

Cəlil ağa özü keçmişdə fəqir olduğundan çox rəhmli idi və harada bir ittifaq düşsəydi, fəqirlər, əlsizlər külli miqdarda kömək edərdi. Odur ki, Allah da onun dövlətini, cəlalını günü-gündən artıq edirdi. Cəlil dövlət sahibi olan kimi özü ilə bərabər dükanda qulluq edən Qurbanı da yanına çağırıb, artıq hörmət və məvacib ilə saxlamışdı və hər vaxt bir iş tutanda ona məsləhət edərdi və xeyir də tapardı. Qurban ise Cəlile artıq məhəbbət və sədaqət ilə qulluq edərdi. Cəlil ağanın indi 25 sinni vardi, ancaq hələ evli deyildi. Odur ki, Qurban hər axşam oturub səhbət edəndə ona deyərdi ki, bircə de görüm Allah qoysa, toy nə vaxt edəcəksən? Cəlil ağa isə cavab verərdi ki, Qurban əmi, qorxma, daha az qalib, bu yovuq zamanlarda edəcəyem.

Bir gün sübh vaxtı Cəlil ağa evdən iş üstə gedəcəkdi. Qurban gəlib buna xəbər verdi ki, ağa, bu gün bazarda mənə xəbər verdilər ki, sənin keçmiş qonşun Əhməd kişi neçə həftə bundan əvvəl vəfat edib.

Bu xəbəri eşitcək, Cəlil ağa Qurbana dedi ki, Qurban, bəs onun qızı Şəfiqə necə olub, yəqin ki, o, çox çətinliklə dolanır. Bu saat gərək mən gedib onun əhvalından xəbərdar olam və kömək edəm. Xəbər elə avtomobil hazır olsun. Bir azdan sonra Cəlil ağanın avtomobili Əhməd kişinin evinin qapısının qabağında dayandı. Cəlil ağa düz evə üz tutdu. Cəlil ağa həyatə girəndə, Şəfiqə qapının qabağında oturub na isə özgə üçün tikirdi. Bunu görçək, cəld yerindən durub evə girdi. Cəlil isə bunu gözəlcə görmüşdü. Şəfiqə indi daha uşaq deyildi, onun 18 sinni vardi. Onun bədirlənmiş ay kimi gözəl üzünü, arxası dolusu qara və uzun saçlarını, qələm ilə çəkilmiş kimi qaşlarını, uzun və six kirpiklərinin altında qara və parlaq gözlerini, mermər kimi ağ üzündə olan çökəklərini gördükdə, Cəlil ağa məbhut qaldı və birdən birə onu sevdi, aşiq oldu.

Cəlil ağa bir az irəliyə gedib dedi:

– Şəfiqə, məni tanıyırsanmı? Men Cəliləm, eştidim ki, sənin atan Əhməd kişi ölüb, gəldim ki, sənin əhvalından baxəbər olub, sənə kömək edim. Necə dolanırsan?

Şəfiqə cavab verdi ki, qeyriler üçün paltar tikib dolanır. Bu sözleri Cəlil ağa eşidən kimi cibindən 500 manat pul çıxardıb daşın üstə qoydu və dedi:

– Şəfiqə, mən gedirəm, gəl bu pulları götür, mən sənə yenə pul verəcəyəm, qorxma, sənə unutmaram. – Bu sözlərdən sonra Cəlil ağa həyatdən çıxdı. Şəfiqə isə yürüüb, Cəlili bir daha görmək istədi.

Cəlil ağa avtomobilde oturub evlərinə gələndə öz-özünə söz verdi ki, qız, sənə nə gunə olsa, alacağam.

Cəlil ağa evə gəlib məxmər sandalyanın üstündə əyləşib, bir əli ilə alnını sığal edə-edə fikrə getdi. O, Şəfiqənin gözəlliyini fikir elədiyi kimi, özünün indiki calalını da yad elədi və dedi:

– Əgər mən Şəfiqəni alsam, xalq mənə nə deyer? Qız bir fəqir kişinin qızı, ancaq mən belə milyonçu, mənə eyib edəcəklər, halbuki bunda heç bir eyib yoxdur, bunlar hamısı boş-boş sözlərdir, arvad kişinin adı ilə adlanır, kişi özü dövlətli, varlı olsun, arvadın dövlətindən nə olacaq?

Bu sözlərdən sonra Cəlil ağa özünə bir daha söz verdi ki, bu barədə xalqın sözünə qulaq asmayıb, nə gunə olsa Şəfiqəni alacağam.

Bu əhvalatdan bir ay keçdi. Cəlil ağa Şəfiqəni öz evinə getirdi və Şəfiqənin heç kəsi olmadığından, öz evində toy edib, onu özünə nikah elədi.

İndi Cəlil ağa qapısını hər vaxt və hər kəsə açardı və onun süfrəsində özündən başqa daim qeyriler də nahar edərdilər.

Bunun evinə hər kəs gəldiyi kimi, şəriki (ortağı) Lütfeli bəy də gəlib-gedərdi. Və Lütfelinin de xatirini Cəlil ağa çox istərdi.

Son vaxtlar da Lütfeli bəylə Cəlil ağa belə yavuq, belə mehriban dost olmuşdular ki, Cəlil ağa Şəfiqəni də ondan gizlətməzdə və Lütfeli daim bunların xüsusi süfrələrində oturub nahar edərdi və dost yox, qardaş hesab olunardı.

Şəfiqəni evvelinci dəfə görəndə Lütfeli bəy ona aşiq olmuşdu. Onun məhəbbəti gecə və gündüz onu narahat edərdi və o həmişə öz-özünə deyərdi ki, əger mən evlənsəm, Şəfiqədən başqa dünyada heç kimsəni almayıacağam. Çox gecələri sübhə kimi Lütfeli bəy yuxusuz keçirirdi və əger yuxu onu həlak edib aparırdısa, dərhal Şəfiqənin əksini o, yuxuda görüb, dəli kimi yerindən qalxardı. Şəfiqəni görünce,

Cəlil ağıaya dost deyən və az-çox sedaqət ilə dolanan Lütfeli bəy indi ona düşmən gözü ilə baxardı. Ancaq şikar pələng caynağında olduğundan, tülkü kimi həmişə hiylə qurardı ki, şikarı oğurlansın, yaINKI şikardan bir pay alınsın. Həmişə Lütfeli öz-özüne deyərdi ki, nə edim? İçki içməz, qumar oynamaz, şəntana getməz, bəs mən nə gune bunun evini yixim ki, dövləti də mənə qalsın, arvadı da. Odur ki, Lütfeli bəy həmişə Cəlil ağıaya içkini tərif edirdi və yalvarırdı ki, onunla işsin, lakin arzusuna nail olmazdı. Bir gün Cəlil ağa nədənsə bərk qeyzlenib evə gəlmışdı və arvadının və uşaqlarının yanına gedib görüşməmiş kabinetində oturub fikrə getmişdi. Qurban bu xəberi gelib xanımına eyan elədi. Şəfiqə isə durub cəld bunun yanına gedib istədi ki, onun üz və gözlərini sığal edib könlünü açısn. Cəlil ağa isə bu iki ildə əvvəlinci dəfə olaraq Şəfiqənin üzünə baxmayıb dedi:

— Məndən xilas ol, get nahar et, məni gözləmə.

Biçarə Şəfiqə ölü kimi dala qayıdır buyurdu ki, naharı versinlər və uşaqlarını başına yiğib əvvəlinci dəfə olaraq Cəlilsiz nahara əyleşdi. Şəfiqə Cəlilin yanından çıxan kimi Lütfeli bəy salam verib, qapıdan içəri girdi.

Cəlil ağa bunu görçək ağuşunu açıb, üstünə getdi və onu ağuşuna alıb dedi:

— Ah, Lütfeli, sən bilsən əgər, məni necə şad elədin, qəm-qüssə məni partladırı.

— Birçə de görüm bu nə haldır, nə olub sənə?

— Doğrusu, onu mən sənə söyləməyəcəyəm və sən də bir daha məndən sorma.

— Daha bundan nə çıxdı, bu dostluq olmadı ki?

— Lütfeli, birçə de görüm nahar cdibsən, ya yox?

— Yox, bəs sən?

— Mən də yox, bu saat bərabər edərik, — deyib zəngi çaldı. Qurban daxil olub: — Ağa, nə buyurursan? — dedi.

— Xanıma de ki, Lütfeli bəy də buradadir, bu saat nahara gəlirik.

Qurban qapıdan çıxan kimi Lütfeli sordu ki, birçə mənə doğrusunu de görüm, sənə nə olub? Mən səni heç belə görməmişəm.

— Ay kişi, qoy bunlar dursun, birçə mənə de görüm doğrudurmu ki, adam araq içəndə ne qədər qəmgin olur olsun kefi açılır?

— Bəs mən sənə yalan deyirəm? Əlbəttə doğrudur!

— Belə olanda, qardaş, mən də bu gün səninlə araq içəcəyəm.

Bu sözleri Lütfeli eşidən kimi neft tökülmüş lampa kimi şadlığından işıqlanıb güldü və dedi:

— Sən Allah, doğrumu deyirsən? Səndənmə bu sözleri eşidirəm?
— Bəli, doğru deyirəm, bu saat sən özün də görərsən.

Bu halda Qurban daxil olub, — ağa, nahar hazırlır, — dedi və dostlar qol-boyun olub, nahara getdilər. Yemək otağına daxil olanda Lütfeli Şəfiqə xanıma salam verib, uşaqları oxşayıb, dostu Cəlilin yanında əyləşdi və rumkanı bir görüb dedi:

— Bəs hanı sənin rumkan?

Cəlil:

— Şəfiqə, bu gün mən də bir az içəcəyəm. Bir rumka da mənə ver, — dedi.

Şəfiqə durub özü bir rumka da gətirdi və bunlar başladılar içməyə. Cəlil qabaqca araq içib, üzünü turşaltdı, çünki öyrənmədiyindən, araq onun ağını və boğazını yandırmışdı. Lütfeli isə buna baxıb öz-özünə deyirdi ki, əcəb oldu, quş özü gelib tora düşdü, indi daha arzularına yetişməyimə şübhəm yoxdur və bundan sonra sağ ol Cəlilim, — deyib içdi və yemək yedi.

— Bəs sən deyirdin araq çox yaxşı içkidir, bu nə acı imiş, az qaldı gözlerim çıxsın?

— Qorxma, bu saat görərsən səni necə yaxşı edəcək və haman bəyənəmədiyin acılıq sənə gelecekde necə ləzzət verəcək. İndi, əzizim, bir də içək, — deyib, rumkaları bir daha doldurdu. Xülasə, bunlar iki-üç rumka içəndən sonra Cəlil ağanın kefi açılıb, başladı səhbət və zarafat etməyə.

Bir azdan sonra Lütfeli özü üçün bir də araq süzüb:

— Sağ ol, dostum, — deyə içdi və sonra dedi:

— Bağışla mən sənə təklif eləmədim, çünki sən hələ öyrənməmisən.

Araq öz işini görmüşdü, şikarını dehşətli caynaqlarına almışdı, ona görə də Cəlil ağa:

— Zərər yox, indi bir daha mənimlə gərək içəsən, — dedi və bərk-dən güldü.

Lütfeli isə — yaxşı, mən razıyam, — deyib, rumkaları bir də doldurdu və onları toqquşdurub içdilər.

Zavallı Şəfiqə Cəlilin belə açıldığını görüb çox şad oldu və bunun bəisi Lütfeli olduğundan ürəyində ona xeyir-dua elədi.

Bədbəxt Şəfiqə daha burasını düşünməyirdi ki, gözəl gülər arasında zəhərli ilanlar yatıb. Daha burasını düşünməyirdi ki, bu şadlıqda, bu gülüsdə göz yaşı, acılıq, ayrilıq görünür, daha burasını fikir eləməyirdi ki, bu şadlığın bəisi olan araq onun özünü, özündən artıq sevdiyi kişisini ve iki gözü hesab olan balaları Suğrəni və Əlini memat ağışuna atır. Daha burasını anlamayırdı ki, öz ürəyində xeyir-dua elədiyi adamın, yəni Lütfəlinin ürəyində nə gunə dəni və alçaq fikirlər ve arzular dövr edirdi.

Nahar qurtarandan sonra Lütfəli razılıq edib öz evinə getdi. Cəlil ağa isə Şəfiqəni və uşaqlarını busə edib, rahat olmağa getdi.

Haman gün axşam saat yeddi idi, Lütfəli bəy yerindən qalxıb öz-özünə dedi ki, dayanmaq olmaz, garək mən nə gunə olsa, Cəlil ilə görüşəm. Bu fikir ilə libasını geyməmiş telefonə gedib Cəlil ağanın nömrəsini tələb etdi. Bu zaman Cəlil ağa yerindən qalxıb gördü ki, başı çox ağrıyır. Əllərini və üzünü yudu ki, bir az sakit olsun, lakin bundan bir xeyir olmadı. Balkona çıxdı ki, bir az hava alsın. Bu halda telefonun zəngini eşidib, cavab verməyə içəriyə girdi. Danışan adam Lütfəli idi.

- Salamünəleyküm, axşamın xeyir olsun, halin necədir?
- Lütfəli, başım çox ağrıyır.
- Zərər yoxdur. Allah kömək olsun, araqdandır, onun əlacı məndə, durma gel bize, mən bu saat ona elac edim.
- Dostum, deyəsən heç gəle bilməyəcəyəm, çünki başım çox bərk ağrıyır.
- Yox, garək gələsən, mən ölüm durma gel, səni gözləyirəm.
- Mən ölüm deyirsən, gələrəm. Ancaq halim çox pərişandır.

Yarım saatdan sonra Cəlil ağa Lütfəlinin qapısının ağızında faytondan düşdü və Lütfəli isə qapımı özü açıb onunla qol-boyun söhbət edə-edə onu düz yemək otağına gətirdi. Stolun üstə araq və zakuska-lar hazır idi.

Cəlil içəriyə girən kimi Lütfəli rumkaları doldurub dedi:

- Dost, sənin başının ağrısının dərmanı budur ki, sənə verirəm, buyur içək.

Cəlil ehvalatdan xəbəri olmadıqından dedi ki, heç vaxtı bir daha içməz.

Lütfəli isə – olmaz, sən ölesən, sən bilməyirsən, indi bir imtahan et, sonra nə gunə istəyirsən özün bil, – dedi.

Xülase, Cəlil ağa araşı içdi və gördü ki, doğrudan da, başının ağrısı bir az kəsdi. Ona görə onlar bir də, iki də içdilər və Cəlil ağanın başının ağrısı lap yaxşı oldu və özü də buna təəccüb elədi və dedi:
– Ay kişi, dünyada və insanda ne qəribə hallar var imiş!

Bir qədər burada oturub söhbət edəndən sonra Lütfəli Cəlil ilə gəzməyə getdilər və bir qədər hava alandan sonra Cəlil ağanın evinə gəldilər. Bu gündən sonra bunlar həmişə bir yerde nahar və axşam yeməyi yeyərdilər və günü-gündən araq Cəlilə artıq ləzzət verərdi, çünki araq da onun vücuduna təsir etmişdi.

Bunlar iki il belə vaxt keçirdilər. Cəlil ağanın içki içdiyi hər kəsə daha məlum idi, çünki daha klubda da gedərdi və klubda da yeyib-içərdi. Odur ki, Lütfəli indi çalışırdı ki, ona qumarı da öyrətsin və öyrədirdi. Çünkü bilirdi ki, Cəlil ağannın dövlətini yalnız bir içki dağında bilməz və özü də mətləbə çatmaz. Bir gün Lütfəli Cəlilə dedi ki, dostum, daha gərek bu gün oynayasan. Burada bir çətin iş yoxdur, pul qoy, pul götür, daha nə var?

Haman gecə Cəlil ağa da qeyriləri kimi klubda oynayırdı və oyun qurtaranda 50 min manat uduzmuşdu. Amma Lütfəli isə 60 min manat aparmış idi. Oyundan sonra bunlar durub yeməyə əyleşdilər.

Cəlil ağa bu gecə həmişəkindən də bir az artıq içdiyinə görə keflənmədi. Odur ki, dostu Lütfəli də fürsəti fota verməyib dedi ki, dur gedək kazinoya qəhvə içək. Sən kazinonu hələ görməmisən. Həmişə yox deyən Cəlil, indi özü çox şadlıqla bu işə razı oldu və bunlar bura-dan durub kazinoya getdilər. Kazinoda bunlar bir kabinetdə əyleşib iki dənə qız da qonaq təklif etdilər və təzədən kefə, içməyə möşgül oldular.

Bir qədər kabinetdə yeyib-içəndən sonra Lütfəlidən sordu ki, fikrin nədir? Lütfəli cavab verdi ki, fikrim nə olacaq, buradan durub nömrəyə gedəcəyik.

Cəlil ağa burada kefdə olduğu halda zavallı Şəfiqə duz axtaran maral kimi o evdən bu evə, bu evdən o biri evə gedib-gəlirdi və bir fayton, ya avtomobil səsi eşidəndə pəncərələrin qabağına yüyürüb baxırdı.

Bığarcı Şəfiqə sübhə kimi Cəlilin yolunu gözleyə-gözleyə qaldı. Axırda yuxu buna qalib geldi, bihuş halda onu balası Suğrənin balışının üstünə yıxdı. Şəfiqə yuxudan oyananda gördü ki, saat sekizdir,

ancaq hələ Cəlil evə gəlməmişdir. Bu, əvvəlinci gecə idi ki, Şəfiqə Cəlilsiz gecəni sabah eləmişdi.

Sabahı günü Cəlil ağa gözlərini açanda özünü bir qeyri aləmdə, bir qeyri mühitdə gördü. Bunun yanında bir rus qızı yatmışdı. Onun saçları pərişan bir halda süd kimi ağ qollarına, mərmər kimi ağ sinə və döşlərinə, qələm ilə çəkilmiş kimi üzünə, gözlərinə və qaslarına tökülmüşdü.

Bunu belə yanında görçək Cəlil ağa fikirləşməyə başladı. Dünənki gün və keçirdiyi vaxt onun yadına duman kimi gəlirdi. Bir azdan sonra onun yadına Şəfiqə və balaları düşdü. Bu halda o, cəld yerindən qalxıb öz-özüne dedi ki, Allah, indi mən Şəfiqəyə nə cavab verəcəyəm? Yarəb, bu nə işdir mən tutdum? Ömründə bir dəfə də olsa yalan danışmayan və danışan adamı da sevməyən Cəlil ağa indi məcbur idi ki, yalan danışsin. Odur ki, onu vicdanı çox ağırtdı. Cəlil ağa libasını əyninə geyə-gcə öz-özünə deyirdi ki, Allah, mən bu murdar olan dodaqlarım ilə Şəfiqənin pak, müqəddəs ləblərini və üzünü bir daha necə busə edəcəyəm, onu bu murdar ağuşuma necə alacağam? Bu fikirləri edə-edə Cəlil ağa özünü birdən güzgüdə gördü və öz-özündən qayət utanıb, başını aşağı saldı və bir daha güzgüyə baxmadı. Bu halda qız gözlərini açıb Cəlilə dedi ki, Cəlilçik, nə üçün belə tez durubsan? İndi ancaq aşpzalar yerindən durar, gel yataq, hələ tezdir. Cəlil isə bundan xəbər aldı ki, hanı mənim yoldaşım? Qız cavab verdi ki, qorxma, o da buradadır, qeyri bir qızla yatıb, sonra gələcəklər, ancaq indi tezdir.

Xülasə, qız nə qədər çalışısa, Cəlil bir daha yatmadı və bunu da təvəqqə ilə ayağa durğunub, Lütfəlini yanına çağırtdı. Bir qədərdən sonra Lütfəli bəy də öz yoldaşı ilə bu nömrəyə daxil olub soruşdu ki, ay kişi, nə var, nə olub, niyə belə tez durubsan? Hələ saat on bir də deyil. Cəlil ağa isə bunun suallarına cavab verməyib bundan soruşdu ki, indi mən Şəfiqəyə nə cavab verim? Mən indi necə onun yanına gedim?

— Ay kişi, sən kefini çək, onun cavabı mendə. Müsəlman arvadını aldatmağa nə var!..

— Yox, vallah, bu saat gərək deyəsən, yoxsa mən ölürem.

— A kişi, deyərsən ki, klubda bir böyük adamı şəhər əhli qonaq edib, yola salırdılar, məndən də təvəqqə cəldilər, mən də onlarla oturdum və sonra da vaqon ilə neçə stansiya beraber getdim. İndi də qayıtmışam, bir az da üz-gözünə sığal et, qurtarıb getsin.

— Axı bu olmayıb, mən bunu necə söyləyim?

— Bax, əzizim, ya onu söyle və ya bunu, özün bil.

Bu əvvəlinci yalan idi ki, Cəlil ağa onu gərək deyəydi. Xülasə, bu sözlerdən bir az sakit olub, Cəlil ağa dedi ki, indi dur gedək evimizə. Vaqon da gələn vaxtıdır, bəlkə Şəfiqə bu sözlərə inana.

— Belə məlum ki, hələ vaqon bir dəfə gelir, sabah vaqonu olmasın, axşam vaqonu olsun!

— Lap yaxşı deyirsən.

Bu da əvvəlinci yalan idi ki, Cəlil ağa onu tərif eləyirdi.

— Bes indi fikrin nədir?

— Əzizim, mənim başım ağrıyır, zənn edirəm ki, gerek sənin de başın ağrısın. Ona görə yerimdən duran kimi bir az zakuska-filan zakaz etdim ki, başım ağrısın, bu saat xəbər verərlər, gedərik bir az yeyib-içərik, sonra ya Allah, düz evə, yaxşı deməyirəmmi?

— Yaxşı deyirsən və yaxşı da eləmisən.

Qapı bu halda dəqqübəb oldu. Gəl! — emrindən sonra xidmətçi daxil olub, ərz elədi ki, ağa, buyurduğunuz zakuskalar hazırlır, buyurunuz!

Haman gün saat 4 idi. Cəlil ağanı gözləyirdilər. Bir də qapıda bir avtomobil dayandı. Şəfiqə əvvəl elə hesab elədi ki, yenə gələn Lütfəlidir, sonra gördü ki, avtomobildən düşən öz əridir. Dedi:

— Suğra, Suğra, atan gəldi, yürü! — Ve özü də onun əlindən tutub, Cəlil ağanın qabağına çıxdılar, yarı yolda Cəlil özünü bunlara yetirib, Suğranı ağuşuna aldı və Şəfiqənin əhvalini sordu.

Cəlil qapıya çatanda daye Əlini də qucağına alıb onu gözləyirdi.

Cəlil ağa balaları ilə və məsum Şəfiqə ilə görüşəndən sonra Şəfiqə bundan soruşdu ki, harada idi və nə üçün gece gəlmədi? Cəlil ağa bir az sükutdan sonra öz-özündən utana-utana əzberlədiyi yalanları bircə-bircə söyləməyə başladı və sonra dedi:

— Şəfiqəm, məni bağışla, mən nahar eləməyecəyəm, çox yuxusuzam, bir az gərək rahat olam.

Bu sözləri deyəndən sonra Cəlil durub yataq otağına getdi. Şəfiqə isə bunu rahat eləməyə gedib dedi ki, əzizim, səni inan ki, sübə kimi gözlədim, gəlib çıxmadın.

— Şəfiqə, məni bağışla, sənə böyük əziyyət vermişəm.

Bu sözlerdən sonra Şəfiqə bunu busə edib dəti yat, əzizim. Yuxun şirin olsun və sonra yemək otağına gedib nahara əyləşdi.

Cəlil ağa nə qədər çalışdısa da, yuxulaya bilmədi. Çünkü ona vicdanı ağlaşılmayan dərəcədə əziiyyət verirdi. Cəlil ağa deyirdi:

– Bax, 24 saat bundan əvvəl mən nə idim və indi nə oldum? Qeyri arvad ilə vaxt keçirdim, yalan dedim, hələ bir günah da bu oldu ki, müqəddəs Şəfiqə o pak lebleri ilə mənim bu murdar alnim, üzümü busə edəndə, məcbur oldum razi olum. Yarəb, bu nə belə idi mən düşər oldum, bu nə günah idi man etdim? Kaş bircə parça çörəyim olaydı, amma bayaqkı kimi də pak və bigünah olaydım!

Bu sözlərdən sonra Cəlil ağa öz-özünə söz verdi ki, bir daha belə günahları etməyəcək və bundan sonra axşamlar evdən çıxmayacaq və əger çıxsa Şəfiqə ilə bərabər gedəcək.

Doğrudan da, Cəlil ağa iki aydan artıq axşamlar öz evindən bir yana çıxmayırdı və əger bir yana gedərdi, ancaq Şəfiqə ilə bərabər gedərdi. Bununla belə, Cəlil ağa araq da içməyirdi, lakin xain dost və damarlara təsir etmiş araq (alkoqol) ona rahatlıq vermirdilər. Lütfeli bəy isə gecə-gündüz bu qəmi çəkirdi ki, Allah, nə pis yerdə gün axşam oldu. Zalim oğlu zalim birdən-birə içkini və qumarı yerə qoydu və bununla belə mənim cəmi ümidi bərbər etdi.

Lütfeli bəy qəssab dükanının qabağını kəsib duran it kimi daim onun etrafında dolanıb, həmişə eyş və işratə dair səhbətlər ilə onun fikrində, heyatında olan gözəl-gözəl mənzərələri tərif etmək ilə onu yenə bayaqkı kimi yaşamağa təhrik və təşviq edirdi. Odur ki, bir yan dan xain dost, digər tərəfdən isə alkoqol Cəlil ağıya qalib oldular. Lütfeli isə bundan şad olub öz-özünə daim deyərdi ki, arzularına çatmağa yenə ümidim var və gərək də çatam.

Bu dəfə Cəlil ağa içkini və qumarı bayaqkindən da artıq içib oynayırı və çox gecələri eve gəlmeyirdi. Axır vaxtlar da Cəlil ağa bir dəfə de olsa nə iş üstə və nə də kontoruna gəlmeyirdi.

Bədbəxt Şəfiqə gece və gündüz gözlərinin yaşını sinəsinə tökməkdə idi.

Qurban ağasını belə görəndə ürəyi qan ağlayıb öz-özünə deyirdi ki, Allah xain dostun evini yıxsın, bunun evini dostu Lütfeli bəy yıldızı və həmişə Lütfeli bəyi görəndə elə bil ki, bir ilan görürdü. Qurban yəqin bilirdi ki, belə ömr, belə həyat insanı yixar, bərbər edər, bu gune qumarın və içkinin müqəbilində nəinki milyonlar, dənizlərin suyu da davam etmez. Odur ki, o, həmişə fürset tapanda ağasına deyərdi ki, ağacan, qurban olum, belə işləri eləma, özün öz əlinlə

özünü, arvadını və balalarını acliq və məmat ağuşuna atma. Cəlil ağa isə buna həmişə cavab verərdi ki, Qurban, sən mənim işlərimə qarışma! Belə cavabları dünyada ən sevdiyi adamdan eşidəndə, Qurban öz-özünə deyərdi ki, doğru deyiblər ki, Allah adamin evvel ağlını alar, sonra dövlətini. Haqq sözər imiş.

Bir gün Cəlil ağa 300 min manat pul uduzub və özü də bərk kefli evlərinə gəlmişdi. Odur ki, balaları Suğrəni və Əlini yanına çağırıb onlar ilə zarafat edib, onları güldürdü. Bir az bunlar ilə zarafat və səhbət etdikdən sonra Cəlil ağa Qurbanı çağırıb ona dedi ki, Qurban, əmr elə avtomobil hazır olsun, uşaqlar gəzməyə gedəcəklər. Özün də bunlar ilə gedərsən.

Uşaqlar bir azdan sonra gəzməyə getdilər. Cəlil ağa Şəfiqəni yanına çağırıb çox mehribanana səhbətə başladı. Səhbət arasında Cəlil ağa Şəfiqənin saçlarını sığal edə-edə dedi ki, ah, Şəfiqəciyim, nə gözəl saçların var. Əger bu saçları bazarda satası olsalar, ona çox böyük pullar verərlər. Şəfiqə isə bu sözlərdən məyus olub dedi ki, əzizim, nə üçün belə sözləri danişırsan, onlar sənindir, onlara milyonlar versələr, mən onları satmaram və nə üçün də satım. Bu sözlərdən sonra Şəfiqə başını onun döşünün üstə qoyub dedi ki, ah, Cəlilim, nə olaydı sən qumarla içkini tərk edəydin! Bunlar, qorxuram axırda bizi fənaya verə. Cəlil cavab verdi ki, Şəfiqə, sən Allah belə səhbətlər ilə mənim kefimi xarab etmə, nə var, Allaha şükür, bir dərədə yeddi yetim ilə ac və susuz qalmamışq ki. Bizim dövlətimiz dağilan və qurtaran dövlət deyil. Axır mən sənə bircə söz deyim, əger sən mənə belə-belə sözləri söyləyib kefimi xarab etməsən, mən səni daha da çox sevərdim.

– Özizim, özün deyirsən ki, bu ay altı yüz min manat pul uduz-musan, özün deyirsən ki, qulluqçuların sənə xəyanət edirlər, dövlət də belə dağılar. Bir az qumarda gedər, bir az içkidə, bir az oğurlayalar, axırda görərsən ki, ortada heç şey qalmayıb.

– Şəfiqə, mən uşaq deyiləm sən mənə belə nəsihətlər edirsən, odur ki, sənin yanına az gəlirəm, qeyriler mənə nə belə sözər və nəsihətlər edir və nə də kefimi xarab edir.

– Sənə məndən başqa canı yanana kimdir? Hər kəs istəyir ki, sən ac olasan, amma mən...

Bu sözər deyib, Şəfiqə hönkür-hönkür ağladı və yenə dedi:

– Allah xatiri üçün belə etmə, bunlardan nifret et.

Şəfiqə axır sözlərini qurtaranda Cəlil ağa qapını bərk örtüb evdən çıxdı. Şəfiqə isə evdə tək qalıb, üreyi boşalana kimi ağladı.

Bir zamandan sonra uşaqlar gəzməkdən geldiler, Suğra anasının yanına yürüüb dedi ki, anacan, o qədər gəzdik ki!.. Əli isə anasının ağışuna atılıb dedi, anacan, hələ vağzalı da gedib gəzdik. Şəfiqə balaşlarını bir az oxşayıb dedi ki, balalar, di durun gedək indi çay içək. Və bunlar durub çay içməyə getdilər. Bu halda Qurban içəri girib, salam verdi və soruşdu ki, xanım, bəs ağa necə oldu? Şəfiqə cavab verdi ki, məndən rəncidə olub getdi və sonra yene dedi ki, Qurban, bu gün ağan yenə üç yüz min manat pul baxtalıyb. Qurban başını yelləyib bir söz demədi və qayıdır öz otağına girib çox məyus oldu.

Cəlil ağa təzəden içkiyə başlayandan sonra Lütfeli bəy onunla daha mehriban dolanardı və bununla belə qeyrilər ilə əlbir olub, daha da onun pullarını çox çəkərdi.

Bu gün Lütfeli yenə Cəlil ağanın evində nahar edirdi. Bu dəfə Cəlil Şəfiqənin təvəqqesinə görə içməmişdi, çünkü bərk vacib işi vardi. Bunu belə görçək Lütfeli bəy özünü bir az saxladı, yəni az içdi, çünkü gərək hər növ olsaydı, bu gün Şəfiqəyə ürək sözünü deyəydi.

Nahar qurtarandan sonra Cəlil ağa durub uşaqları ile öz otağına getdi və Lütfeli bəy də gərək durub gedəydi. Yemək otağında indi bununla Şəfiqədən başqa heç kəs yox idi. Şəfiqə ayağa durub istədi ki, zəngi vursun ki, xidmətçilər gəlib süfrəni yişirdirlər. Bu halda Lütfeli bəy ayağa durub istədi ki, onun əlindən yapışsın, zəngi vurmağa qoymasın. Şəfiqə isə ilandan qorxan kimi elini çəkib dedi:

— Nacins və alçaq adam! Sən nə cdırsən?

Lütfeli isə cavab verdi:

— Gözəl Şəfiqə, səni sevirəm, məni xoşbəxt et.

Bu sözlərə cavab Şəfiqə dedi:

— Mən səni özümə qardaş biliydim. Sən xain adamsan, çıx burdan.

Lütfeli bəy isə dedi:

— Şəfiqə, bunu yadında saxla, sən görərsən mən sənə nə edərem!..

Bu sözlərdən sonra Lütfeli Cəlil ağanın yanına getdi. Cəlil ağa isə bu halda uşaqları ilə çox məhriban səhbət və zarafat edirdi. Lütfeli pozğun bir halda otaqda o yan-bu yana gəzişib dedi:

— Xoşbəxt adam, balaları ilə gör necə oynayır.

Və sonra saatə baxıb dedi:

— Cəlil, mən gedirəm, mənim işim var.

— Nə üçün belə, dayan qəhvə içək.

— Yox, sağ ol, dayana bilmərəm, gərək gedəm, xudahafiz.

Bu halda Şəfiqə qapıdan içəriyə girib dayandı və fikrə getdi. Şəfiqə istəyirdi ki, əhvalatı kişisinə desin, ona görə pərişan bir halda onun yanına gəlib, əlini onun ciyninə qoydu və dedi:

— Cəlil...

Cəlil dali çevrilib Şəfiqəni çox pərişan gördüyündən dedi:

— Nə deyirsən, nə olub?

Şəfiqə sözünü deməyib, cavab verdi ki, heç, əzizim, bir şey olmayıb, hələ-belə yanına gəlmisəm və Cəlili buse elədi. Cəlil isə busə ilə cavab verib dedi ki, əzizim, menim bir az imiş var, mane olma, yazım qurtarım. Şəfiqə bu sözləri eşidib, alnına sığal edə-edə durub öz otağına getdi.

Lütfeli isə öz evinə gəlib bərk-bərk gezişə-gezişə öz-özünə deyirdi, dayan, Şəfiqə, gör mən səni və balaşımı nə hala salaram!..

“B” şəhərinə təzə sirk gəlməşdi. Bu sirkdə Olya adlı bir qız var idi. Olya nəinki öz yoldaşları arasında gözəl hesab olunurdu, bəlkə də tamam şəhərdə bundan artıq ne gözəl bir qız, ne bir arvad yox idi. Olya hündürboylu, uzunsaçlı, ağızlu, xumargözlü və dolubədənli bir qız idi. Bununla belə, Olya çox nazlı, duzlu və hiyləgər idi, hər kəs olsa, onunla bir az səhbət edəndən sonra ona məhəbbət edərdi. Olyanın göz və qaşlarını oynatmayı, ciyinlərini tərpətməyi, duruşu-oturuşu və gəzişi her kəsin ürəyini titrədərdi.

Xülasə, şəhərə təzə sirk gəldiyi və haman gün əvvəlinci dəfə olaraq onun tamaşası qəzetlər vasitəsilə elan olmuşdu.

Lütfeli bəy yuxudan durub öz kabinetində oturub, qəzet oxuduğu yerdə haman eləni da oxudu və bir az fikrə gedib dədi ki, gərək axşam nə gunə olur olsun Cəlil ağa ilə bərabər haman sirkə getsinlər. Ona görə telefonu gedib, Cəlil ağanın telefonunun nömrəsini tələb etdi.

Həmin gün Cəlil ağa yenə də nədənse çox pərişan bir halda kabinetində oturub öz-özünə sual edirdi ki, haraya getsin və nə gunə vaxtını xoş keçirtsin?

Bu halda telefon zəng elədi. Danışan Lütfeli idi.

— Salaməleyküm, halın necədir?

— Çox pərişandır.

— Səbəbini bilmez olmazmı?

- Bir səbəb yoxdur, ele-bələ, perişandır.
- Cəlil, mənim də kefim o qədər yaxşı deyil, bilmirəm nə edim, ancaq bu gecə sirk tamaşası var. Bu saat qəzətde oxudum, gəl bu gecə sirkə gedək, bəlkə vaxtrımı xoş keçirdə bilək. Əvvəl tamaşa, sonra da qız, filan, özün bilirsən, daha mən nə deyim.
- Yaxşı, isteyirəm, gedək, amma...
- Daha bunun amması yoxdur ki, xa-xa-xa.
- Yaxşı, indi de görün sən gelirsən, ya mən sənin yanına gəlim?
- Zəhmət çekmə, mən gelərəm, xudahafiz!

Lütfəli trubkanı yere qoyub, bir az fikir elədi və dedi: "Allah sən elə et ki, o, bir qızı aşiq olsun, mən də bəlkə arzuma çatım". Və sonra zəngi çalıb, nökrinə dedi ki, onun paltarını hazır eləsin və özü isə çay içməyə getdi.

Cəlil ağa isə başlandı yenə gəzişməye və sonra əmr elədi ki, avtomobil hazır olsun. Bu sözləri eşidəndə Şəfiqə onun yanına gəlib dedi ki, yenə hara gedirsen?

Cəlil cavab verdi ki, bu saat Lütfəli gələcək, berabər iş üstə gedəcəklər.

Lütfəlinin adını eşitcək, Şəfiqə başını aşağı salıb dedi:

- Mən bilirəm, Lütfəli ilə yenə ya içməyə, ya oynamaya gedirsen, mənə daha nə üçün yalan söyleyirsen?

Cəlil ağa heç danışmadı, çünki danışmağa haqqı da yox idi. Ona görə cəld-cəld paltarlarını əyninə geyinirdi ki, evdən çıxın. Libasını geyinib, Cəlil ağa kabinetə getdi ki, özü ilə pul götürsün. Cəlil ağa pul şafanı açıb, pulları ciblərinə dolduranda Şəfiqə onun yanına gəlib, boynundan qucaqlayıb dedi ki, Cəlilim, getmə, aparma o pulları, qorx Allahdan, vallah, bir gün sən bizi ac qoyacaqsan.

Cəlil Şəfiqəyə dedi ki, Şəfiqəm, bizim dövlət dağilan və ya qurtaran dövlət deyil, sən qorxma. Şəfiqə isə cavab verdi ki, neçə dağilan dövlət deyil, hanı filan, filan və filan ağanın dövləti, indi nə gündədirler?

- Ay, Şəfiqə, sən nə deyirsən, onlar hara, mən hara və başlandı ki, yola düzəlsin. Şəfiqə onun qabağını kəsib istədi ki, qoymasın, Cəlil onu döşündən itələyib, qapıdan çıxdı.

Cəlil aşağı qapıya çatanda Lütfəli gəlib faytondan düşdü və görüşəndən sonra bunlar Cəlil ağanın avtomobilinə minib, şirkə getdilər. Qurban bunların dalınca baxıb dedi: belə həyat bağı olmaz!

Lütfəli bəy ilə Cəlil ağa şirkə gələn qızlar ilə tanış oldular və sonra Olya ilə Lara adlı qızları özleri ilə götürüb bufetə gəldilər ki, bunları qonaq eləsinlər. Burada da şərt elədilər ki, tamaşa qurtaran dan sonra bərabər kefə getsinlər. Bir az qızları qonaq edəndən sonra Lütfəli ilə Cəlil gedib öz lojalarında əyləşdilər. Bir neçə dəqiqədən sonra Lütfəli Olyannın yanına gəlib dedi ki, o, Cəlilin çox xoşuna gəlib və bununla bərabər onu xəbərdar elədi ki, Cəlil ağa şəhərde əvvəlinci milyoncu hesab olunur və əgər qız onun xoşuna gelsə, nəinki pul, hətta canını da ona qurban edən adamdır.

Olya əhvalatdan xəbərdar olandan sonra üreyində dedi ki, yaxşı oldu, indi iş görməli, can almalı və pul qazanmalıdır.

Tamaşa başlandı. Olya bir qara atın üstündə, əynində rəngbərəng şəfəq veren paltar, şirkə dolanıb, camaatı öz oyunları və gözəlliyi ilə məhbüt edirdi və hər dəfə üzü Cəlil ağıaya tərəf düşəndə ona qaş və gözlerini oynatmaq ilə onun canını alırdı.

Cəlil ağa buna baxdıqca onun vüsalına darixdiği kimi Olya da nə vaxt onun yüzlüklerini alıb cibisədana qoyacağına darixirdi.

Olya öz oyununu qurtarib, camaatın gözündən itən kimi Lütfəli ilə Cəlil ağa daha tamaşaya baxmayıb, onun yanına getdiler və onu təbrik edəndən sonra ycənə bufetə gətirib növbənöv içki və şirniyyata qonaq elədilər. Lara da öz oyununu qurtarib geləndən sonra bunlar hamısı avtomobile əyleşib kazinoya kefə getdilər. Kazinoya gəlib bunlar özleri üçün bir kabinet açdırıb, işrətlə məşğul oldular.

Bu zaman bədbəxt Şəfiqə öz balalarının yanına gedib onları müşhamış yuxulayan görüb, əllərə onlara busə göndərib, öz yataq otağına getdi və bir az fikirdən sonra yuxu üçün onun libasını əyninə geyib, göy rəngli elektrik lampasını yandırıb, öz rətxəbində uzandı.

Şəfiqənin fikrində, xəyalında əgar bir adam var idisə, o da əzizi Cəlil ağa idi. Bu zaman Şəfiqə istəkli Cəlilini öz pak, müqəddəs ağuşuna gözləyirdi. Amma o?..

Cəlil ağa... Bu zaman Cəlil nəinki Şəfiqəni, hətta insanlığını, vicdanını, namusunu unudub, Olyanın ağuşunda vaxtını keçirməkdə idi. Şəfiqə onun dərdini çəkib, ürəyi qəm odunda yandığı zaman Cəlil Olyaya növbənöv bəxşişlər vəd edib, onun könlünü və qəlbini şad edirdi.

İnsan özü-özündən utanmazsa, heç kəsdən də utanmaz və qorxmaz! Cəlil indi nəinki tutduğu işlərdən utanmayırdı, hətta bunları

ədəbdən, insanlıqdan kənar iş də hesab etməyirdi. İndi Cəlil ağa, hər kəs nə deyir qoy desin, mən özüm istədiyimi edəcəyəm, deyən adamlardan olmuşdu.

Əvvəl dəfə əgyarla yatıb duranda, Allah, bu nə işdir mən tutdum, Allah, mən Şəfiqəyə nə deyəcəyəm deyen Cəlil ağa bu sabah Olyanın ağışından çıxanda heç fikrine də gətirmədi. Sabah vaxtı Şəfiqə, Allah, Cəlilim necə oldu, gelib çıxmadi, fikrini edib, hönkür-hönkür ağlayıb gözlerinin yaşını sinəsinə tökəndə, Cəlil ağa Olya ilə şertişurut bağlayırdı ki, o, sirkdən çıxsim və həmişə ona yar olsun, yoldaş olsun...

Cəlil ağa Olyanın adına yüz min manat qoyub ve dəftərini götürüb ona verəndən sonra Olya sirkdən çıxdı və "Cəlilçik" ilə olmağı qəbul etdi.

Cəlil ağa isə Olya üçün "B" şəhərində olan mehmanxanaların ən birincisində iki nömrə kirayə edib, Olyanı orada saxlayırdı.

Cəlil Olyanın adına banka qoyduğu puldan başqa onun üçün gündə bir xəlet, gündə bir qiymətli bəxşışlar alıb getirməkdə idi. Cəlil ağa gündüzlər onunla vaxt keçirdiyi kimi, gecələr də onunla bahəm gah teatroya, gah şəntanlara gedib, kef edirdi. İndi Cəlil ağa nəinki Şəfiqəni, evini, işlərini, hətta iki gözləri hesabında olan balalarını da unudub, onları özüne əgyar və düşmən hesab edirdi. Həmişə evə geləndə balaları üçün pay getirən Cəlil ağa indi nəinki onlara pay getirmirdi və hətta onlar, – atacaq, – deyib, onun üstünə geləndə onları döyüb, özündən nifretləndirirdi.

Cəlil ağa Olyanın vücudundan ləzzət çekdiyi kimi, Olya da onun dövlətini çekirdi. Olya hər bayramlarda Cəlil ağadan nəhaq ycre küstüb və sonra atasına, anasına, qardaşına min-min manat bayramlıq gəndərdikdən sonra dübarə onunla barişardı. Bundan əlavə, Cəlil ağa hər dəfə ondan ayrılib, evinə, ya bir yana gedəndə özü üçün otuz-qırıq manat da konfet pulu alardı. Bu işlərin də hamisim Olyaya elətdirən və öyredən Lütfeli bəy idı.

Cəlil ağa evinə, ya qeyni bir yana gedən kimi Olya Lütfeli bəyə telefon ilə xəbər ederdi və haman saat Lütfeli də hazır olub, Cəlil ağanın sağlığına burada kef çəkərdilər və növbənöv tədbirlər tökərdilər ki, qoy Cəlil ağa tez ac olsun. Cəlil ağıaya bu qədər pul xərc etdirməkdən onlar kifayətlənməyib, hələ bufetçi və lakeylər ilə də

əlbir olub, bir manat üç manat yazdırardılar və her ayın başında gedib hesab çəkib öz paylarını alardılar.

Xülasə, Olya bir ildə Cəlil ağadan beş yüz min manat pul və bundan əlavə bəxşışlar cəmləmişdi. Bunlar hamısı bəs olmayıb, Olya başlamışdı ki, mən Avropaya səyahətə apar. Cəlil ağa bunun sözlərinə qulaq asmadığından, Lütfeli bəy Olyaya öyretdi ki, Olya Cəlilə desin ki, əger seyahətə aparmasan, mən ayrılağam və öz vətənimə gedəcəyəm. Olya ona belə demişdi. Ona görə də Cəlil ağa məcbur olub, Olyaya söz vermişdi.

May ayına bir neçə gün qalmışdı. Cəlil ağa Avropaya gedəndə onun dövlətinin və işlərinin üstündə gərək ya bir baxıcı adam və ya bir icarədar olaydı. Ona görə Cəlil ağa Lütfeli bəyi yanına çağırıb dedi ki, bu işlər necə olsun. Lütfeli ancaq bunu gözləyirdi, ona görə dedi ki, icarəyə o özü can və baş ilə götürər, Cəlil ağa da dostane, yəni çox az qiymətə var-yoxunu Lütfeli bəyə icarəyə verib və pulslarının yarısını da alıb, Olya ilə Avropaya səyahətə getdi.

Cəlil ağa Olya ilə Avropanı qarış-qarış gəzib kef çəkməkdə, pul xərcleməkdə idilər. Cəlil ağanın Olya ilə Avropa seyahətinə getmələri şəhərdə hər kəsə məlum olduğu kimi, Şəfiqəyə və Qurbana da məlum idı.

Cəlil ağa evindən çıxdığı və balalarından ayrıldığı iki aydan artıq idı. Bu qədər vaxtda Cəlil ağa bir dəfə də olsa balalarını yadına salmamışdı və bir dənə də olsa onlara məktub yazıb, əhvallarını soruşmamışdı.

Bədbəxt Şəfiqə gecə və gündüz ağlayırdı. Məsum balaları bunu həmişə ağlayan görüb deyirdilər ki, anacan, nə üçün sən həmişə ağlaysan? Anası isə balalarından bu sualı eşitcək gözlerinin yaşını leysan kimi tökürdü. Axır vaxtlarda balaca Əli anasını o qədər ağlayan görmüşdü ki, hər səhər yerindən duranda anasından soruşardı: anacan, yenə bu gün ağlayacaqsanmı?

Qurban isə həmişə xanımını ağlayan görüb deyərdi ki, ay xanım, başına dönüm, nə üçün ağlaysan, daha ağlamaqdan keçib, gerek Allah-təala özü xeyir eləsin. Amma tək olanda Qurban deyərdi ki, Allah xain dostun evini yixsin!..

Əvvəl vaxtlarda Qurban Cəlil ağanı belə ağıllı dolanan görüb deyərdi ki, oğul, Allah səni xoşbəxt eləsin. İndi isə deyərdi ki, ataalar doğru deyiblər, dövlət adamı azdırar. Əlli ildir dünyada yaşadım,

çalışdım, vuruşdum ki, dövlətli olum və hər kəsə bunu söylədiməsə, mənə cavab bu oldu ki, kişi, axtar-tapma, çünkü dövlət bir şey deyil, səni yoldan çıxardar, rəhmsiz edər, namussuz edər. Mən inanmaya yirdim, indi görürem ki, bu sözlər hamısı doğru imiş, adam yoldan çıxarmış, evini, işini, arvadını, övladını və bəlkə də namusunu ve Allahını da unudarmış.

İlanın ağ, nazik və gözəl dişlərindən insanın xoşu gəldiyi halda, bu dişlərdə adamı öldürəcü ağ (zehər) olmayı yadına düşəndə nə qədər onlardan nifrat edərsə, indi Qurban da Cəlili içki içen, qumar oynayan görendə ondan nifrat edirdi. Bununla bərabər, Qurban yenə bu evdən el çəkib gedə bilməyirdi. Çünkü Şəfiqə xanıma və onun balalarına artıq dərəcədə məhəbbəti olub da rəhmi gəlirdi.

Axır vaxtlarda Qurban ağasına çox nəsihətlər edirdi, ancaq Cəlil ağa heç bunun sözlərinə qulaq asmayıb öz işinə, yeni özü bildiyinə gedirdi, çünkü iş işdən keçmişdi. İlanın başı bir dəliyə girəndən sonra onu dərtib geriya çıxartmaq mümkün olsaydı, Cəlil ağanın da damalarına təsir etmiş arağın zəhərini və qəlbində kök salmış qəbih adətləri ona tərk etdirmək mümkün olardı.

Olya ilə Cəlil ağa Avropanı gəzə-gəzə gəlib axırda Monte Karlo şəhərinə çıxdılar. Monte Karlo şəhərinin məşhur dövlətlilər və qumarbazlar yığıncağı olmağını hər kəs bilir.

Cəlil ağa Monte Karlo şəhərinə gəlib çatanda, onun pulları sanki qurtarmışdı. Odur ki, buraya gəlib çatan kimi Cəlil ağa Lütfeli bəyə təcili bir telegram göndərib pul istədi. Lütfeli isə bu telegramı alan kimi çox şad oldu və dedi: gözlerinə dönüm, Olya, gör necə mənim xahişlərimi əmələ getirir. Bura Cəlilin ölen və mənim dirilen yeri-mizdir. İndi mən ona həmişə istədiyindən də artıq pul göndəreceyəm ki, qoy çoxlu uduzsun. Bu sözlərdən sonra durub banka getdi və Cəlil ağa istədiyi pulun əvəzində iki yüz min də artıq, yeni yarım milyon pul perevod elədi və sonra da sağa-sola bu əhvalatı söyləməyə başladı.

Aradan beş gün keçəndən sonra Cəlil ağadan bir telegram gəldi, bu telegramda Cəlil yazılı: "Paroxodlarımı sat, vəkalətnamə göndərdim. Pulunu təcili göndər. Cəlil".

Bu telegramı vurmağa səbəb bu idi ki, Cəlil ağa haman əvvəlki beş yüz min manatı bircə gecədə uduzub parasız qalmışdı və Olya

isə Lütfelinin düzümüne görə əvvəl paroxodları satmayı məsləhət görmüşdü.

Lütfeli pulları özündən göndərdi və vəkalətnaməni alan kimi paroxodları bir ayrı adama satıb üç-dörd gündən sonra da haman adamdan özü qaytarıb aldı, çünkü haman adama da bu şərtlə satmışdı.

Cəlil paroxodların pulunu alan kimi yenə gedib qumara əyləşdi ki, bəlkə baxtaladığı pulları qaytarsın. Amma qaytara bilməyib, yenə dörd yüz min manatı da uduzdu.

Haman günlərdə Cəlil ağanın qızı Suğra bərk naxoş idi. Təbiblər gündə bir neçə dəfələrlə Suğranın yanına gəlib onu müalicə edirdilər. Nəhayət, bunu sağalmağa ümidi ləri kəsilib bədbəxt anasına əhvalatı bəyan etdilər. Bədbəxt Şəfiqə bir yandan bala dərdi çəkməkdən, digər tərəfdən də Cəlilin tutduğu işlərə fikir eləməkdən ayaq üstə olüb qurtarmışdı. Onun bədirlənmiş ay kimi üzü indi heyva kimi saralmışdı. Bayaq onun qəm və qüssə bilməyən və həmişə Cəlilin məhəbbətə direktən könlü və ürəyi indi qan ağlayırdı.

Sabahdan axşama kimi və axşamdan sabaha kimi ölüm ağuşunda olan Suğranın başının üstündə oturub yuxulamamaqdan, onun ulduz kimi parlaq gözləri ağlamaqdan, yuxusuzluqdan sübə qalmış şam işığına bənzeyirdi.

İki gün də belə keçəndən sonra məsum Suğra bədbəxt anasının ağuşunda canını Allaha tapşırıdı. Suğranın oldüyüni bədbəxt Şəfiqə hiss edən kimi: balacığım vay! – deyib qəşş edib yerə yixildi. Uşaq-ların dayesi və qulluqçular yığışib Şəfiqəni yerinə qoydular və telefonla təbibe xəbər verdilər ki, gəlsin. Təbib geləndən bir qədər sonra zavallı Şəfiqə özünə gəldi və Qurbanı yanına çağırıb dedi ki, gedib atasına telegram göndərsin.

Lütfeli haman gün Cəlil ağanın adresini bazarda Qurbana yazıb vermişdi. Ona görə Qurban dayanmayıb özünü telegramxanaya çatdırıldı və ağasına belə bir telegram vurdu: "Suğra öldü, durma gel! Qurban".

Bədbəxt Şəfiqənin ciyerləri parə-parə olduğu zaman Cəlil Monte Karlonun klubundan "ruletka" oynayıb pullarını uduzurdu və oyun qurtarandan sonra durub Olya ilə yeyib-içib öz nömrəsində onunla eyş-işrətə vaxtını keçirdirdi. Əziz balası Suğra məmat ağuşunda yatıldığı zaman, bihəya, biar Cəlil ağa Olyanın ağuşunda lezzet çəkirdi.

Sabah saat on bir idi. Cəlil ağa ilə Olya çaylarını içib, şəhərə gəzməyə hazırlaşırdılar. Bu halda lakey daxil olub gümüş podnosda telegramı Cəlil ağıaya verdi. Olya isə bunun üstünə yürüüb telegramı onun elindən dərtib aldı və cəld açıb oxudu: "Suğra oldu, durma gəl! Qurban". Olya elə hesab clədi ki, telegram pul telegramdır, ona görə yürüüb qapmışdı. Gördü ki, o deyil, bir söz deməyib ağızını və qas-qabağını turşalda-turşalda telegramı Cəlil ağıaya verdi. Cəlil ağa telegramı oxuyub bir söz danişmağa qadır olmadı və gözlerini bir nöqtəyə düzəldib bir zaman möbhut qaldı. Olya libasını geymişdi, ona görə gəlib Cəlilin qabağında zontikinə söykənib dedi:

– Hə, nə var, nə olub, bir balaca qız ölüb. Dur gedək gəzməyə, çox lazımdır, ölüb, mən ki ölməmişəm.

Cəlil buna bir cavab vermədi. Onda Olya ona "durak", yoni axmaq, – deyib, özü yalqız gəzməyə getdi.

Dünyada olan insanlar üç qismə bölünür: bir qismi hər şeyi öz-özündən qanar, anlar, digəri isə o qüvvəyə malik deyilsə, qeyrilər deyəndə anlar, üçüncü firqə isə deyəndə də anlamaz və ayılmaz. Cəlil ağanın haman gün demək olar ki, on bədbəxt günü hesab ola bilərdi. Onun bu günündə Olya onun bədbəxtliyində nəinki iştirak etmədi, hətta ona bir "axmaq" da deyib öz kefinə getdi, bununla belə Cəlil ağa yene bir şey anlamadı və bir saat belə qalandan sonra durub evinə yığışmayıb, Olyanın dalınca getdi.

İki gün aradan keçmədi, Cəlil ağa balasını belə unutdu, bir telegram da olsa yazmadı. Ancaq dörd gündən sonra Lütfeli bəyə bir telegram da göndərdi ki, onun mülklərini də satıb pullarını göndərsin. Lütfeli də yene bayaqkı kimi bir Şəfiqə oturan mülkdən başqa, hamisini bir qeyrisinə satıb, sonra yenə özü aldı. Cəlil ağa bu pulları xərc-leyib qurtarmaqda idi ki, onun neft mədənləri yandı.

Bu əhvalati Lütfeli bəy dərhal Cəlil ağıaya telegram ilə xəbər verdi. Telegram Cəlil ağıaya çatanda Olya evdə yox idi. Cəlil telegramı açıb oxudu: "Mədənlərin yanır. Lütfeli". Ürəyi qəşş cdib, yerə yixildi.

Olya eve geləndə Cəlil ağa hələ ayılmamışdı. Bunu bu halda görüb, Olya təəccüb elədi və sonra bunun yanında telegram görüb cəld onu aldı və oxudu, sonra telegramı yerə atıb Cəlili ayağı ilə və sonra zontiki ilə dümsükledi. Cəlil ağa ayılıb cəld ayağa durdu və sonra: – Olya, mədənlərim yanır, – deyib istədi ki, onu qucaqlayıb ağlasın. Olya isə onu özündən rədd edib, bir daha gəzməyə getdi.

İndi Olya Cəlil ağıaya deyirdi ki, əzizim, paroxodları və evləri satdın, uduzdun, mədənlər də yandı, daha ondan nə əmələ gələcək. Yaxşısı budur ki, indi mədənləri də satasan, oynayasan, belkə baxtaladığını qaytarasan. Cəlil ağa isə buna dedi ki, ləp yaxşı deyirsən, gəl telegram vurum, onları da satsın. Pullarını göndərsin burada kef çəkək. Dünya beş gündür, beşi də qara gündür. Bəli, telegram yazıb göndərdilər.

Haman telegram gəlməzdən əvvəl Cəlil ağanın mədənləri satıla-çaq sözü şəhərdə danişılırdı və Şəfiqəyə də bu xəbər çatmışdı. Bəd-bəxt Şəfiqə hər gün telegram telegram üstündən vururdu ki, Cəlil ağa gəlsin. Heyhat! Telegramlar oxunub ancaq yero atılırdı və bir daha yada düşməyirdi.

Sabah saat on idi. Lütfeli yerindən təzecə durmuşdu ki, Cəlil ağıanın telegramı galib çatdı. Lütfeli telegramı oxuyub, bərk gülə-gülə dedi: "Mədənləri sat. Cəlil". Ay heyvan, sənin bu gününü də əlhəm-dülləh gördüm. Sağ ol, Olya, sağ ol.

Lütfeli şad və xürrəm cəld paltarını geyib, Cəlil ağanın mədənlərini satmağa getdi və satdı. Lütfeli pulu yola salandan iki-üç gün sonra Şəfiqənin yanına getdi.

Lütfeli zalda oturub Şəfiqənin yolunu gözləyirdi. Şəfiqə xanım Lütfelinin yanına gəlib girən kimi, Qurban o biri otaqdan çıxıb zəlin qapısına gəlib qulaq asdı ki, görə Lütfeli bəy nə üçün gelib.

Lütfeli Şəfiqəni görəcək yerindən durub əvvəl salam verdi. Sonra Lütfeli bəy dedi ki, ay Şəfiqə, gəl sən özünü və birce dənə balan Əlini bədbəxt eləmə.

Şəfiqə bundan soruşdu ki, qardaş, nə demək isteyirsən, sözünü de?!

Lütfeli isə buna dedi ki:

– Mənə qardaş demə, mən səni sevirəm, heç bilirsənmə nə qədər sevirəm?

Bu sözləri qardaş dediyi adamdan dübarə eşidəndə Şəfiqə az qaldı ki, qəşş cdib yixılsın və sonra bir az özünü toxdadıb, divara söykəndi. Lütfeli isə elə hesab clədi ki, daha Şəfiqə yumşalıb, dedi:

– Cəlil ağadan sənə kişi olmaz, gol səni mən alım, sən də xoşbəxt ol, mən də.

Bu sözləri Qurban eşidəndə istədi ki, içəriyə girsin və bu nacinsi qovlaşın, sonra dedi ki, qoy bir görüm Şəfiqə xanım nə gunə arvaddır, sonra qovalaram.

Lütfeli isə sözlərinə cavab almadıqda belə hesab elədi ki, dediyi sözler Şəfiqənin xoşuna gəlib, onun üçün qabağa yeriyib, istədi ki, Şəfiqəni qucaqlasın, bu halda Şəfiqə dala çekilib dedi:

– Nacins və alçaq adam, ne fikrə gedibsən, ne qayırmaq istəyirsən? – Bu sözleri deyib Şəfiqə mizin üstündəki şamdanı alıb belə atdı ki, əgər o, Lütfeli bəyə dəysəydi, yəqin o, murdar olardı.

Bu halda Qurban qapıdan içəri girib Lütfeli bəyə dedi:

– Dur buradan çəkil, yoxsa bu saat qarnını ciraram!

Lütfeli məsciddən qovulmuş it kimi durub, buradan getdi.

Qurban üzünü Şəfiqəyə çevirib dedi:

– Sağ ol, xanım, yaşasın sənin kimi arvadlar!

Lütfeli bəy evinə gəlib qeyzli-qeyzli gəzişib, öz-özüne deyirdi: arvad, dayan gör mən sənə ne qayıraram, səni ne günə salaram, sən özün şadlıqla mənə gəlməyi qəbul cləməsən, başimdakı papaq sənin yaylığıñ olsun.

Aradan bir neçə gün keçmişdi. Cəlil ağadan daha xəbər yox idi. Lütfeli isə gündən-güna telegram gözləyirdi ki, bugün-sabah telegram çıxacaq ki, axırıcı evimi də sat, pulunu göndər. Belə də oldu. Mədənlərin pulları Cəlil ağada ancaq on gün davam etdi. Sonra bunlar da qurtardı.

İndi daha Olya da bundan ayrılmak isteyirdi. Çünkü evvelə sezon, yeni Monte Karlonun vaxtı keçmişdi və sonra özü də çox yaxşı bilirdi ki, daha Cəlil ağada bir şey qalmamışdır. Onun üçün Olya daha onunla xoş da danışmayırdı.

Nehayət, bir gün Olya Cəlil ağaya dedi ki, daha, əzizim, sən mənə gərək dəyişsən. Çünkü səndə özünü saxlamağa qüvvə qalmayıb. İndi get sən başına çarə qıl. Mən də özümə bir qeyri adam tapım.

Bu sözləri eşitcək Cəlil ağa Olyaya çox yalvardı, bir şey çıxmadı, axırdı Olya ona dedi ki, bir dənə evin qalib, əgər telegram vursan ki, onu sattıb pulunu buraya göndərsin, onda bilərem ki, doğrudan da sən məni sevirsən və mən də səninlə qalaram. Cəlil can və baş ilə əlinə qələm götürüb, Lütfeli bəyə bir telegram yazdı: "Mənim axırıcı evimi də sat, pulunu mənə göndər. Cəlil".

Telegram yazılıb göndəriləndən sonra Olya Cəlil ilə yenə üzgörə barışdı. Aradan bir neçə gün keçdi. Cəlil ağaya axırıcı evin yüz min manatı gəldi.

Lütfeli bir gündən sonra öz-özünə dedi ki, daha bu gün gərek gedib Şəfiqəyə desin ki, bu evlər eşyaları ilə bərabər mənimdir, bəlkə o, bilməyir. Onda görək nə deyəcək. Bu fikirlə Lütfeli bəy evdən çıxdı və düz Şəfiqənin yanına geldi. Lütfeli qapıdan içəri girəndə Qurban ona rast oldu və bunlar hər ikisi nifretlə bir-birinə baxdalar. Sonra Lütfeli istədi ki, yuxarı getsin, Qurban onu saxlayıb dedi:

– Mən səni evə qoymaram, xanım mənə buyurub.

Lütfeli bu sözleri eşidəndə tənə ilə güldü və dedi:

– Qəribə axmaq olubsan, necə ki, sən məni öz evimə qoymazsan, sənin xəberin yoxdur, indi bu mülk mənimdir?

Qurban bu sözləri eşidəndə başını aşağı salıb, alnını ali ilə siğal etdi və bir söz daha demədi. Lütfeli bəy isə sözlerini deyib, yuxarıya gedib zəngi vurdı. O zaman daye, Əli ilə bərabər gəzməyə getmək isteyirdi və Lütfeli zəngi vuranda bunlar da qapını açıb çıxmək isteyirdilər. Lütfeli bəy dayeye dedi ki, Şəfiqəyə xəber ver ki, mən gəlmisəm, onu görmək isteyirəm və özü də hemişə çörək yediyi yemək otağına izinsiz gedib ayləşdi. Daye isə Şəfiqə xanımı xəbərə getdi. Bu halda Qurban da otağa girib qapıda dayandı.

Şəfiqə Lütfeli adı eşidən kimi acığından əvvəl ağarıb, sonra bulud kimi qaraldı və sonra dayəyə dedi:

– Get de ki, xanım naxoşdur, gələ bilməyir. Sözünü desin, – və yenə fikrini dəyişib özü dayə ilə bərabər Lütfelinin qabağına çıxdı. Lütfeli salam verib dedi:

– Şəfiqə xanım, mən sənə demedimmi ki, Cəlil ağadan sənə kişi olmaz, budur bir evi qalmışdı, onu da satdı və mən də aldım, indi bu mülk mənimdir və gəlmisəm ki, görək indi mənə nə deyirsən? Əgər bu evlərdə oturacaqsansa, mənə kirayəni gərək verəsen və əgər kira-yəsini verməyi başarmayırsan, onda gərək evləri boşaldasan.

– Əgər bu ev sənin isə mən nəinki burada kirayə ilə oturmaram, hətta bu evi sən mənə bağışlasan, yənə qəbul etmərəm. Mən eşyalarımı götürüb buradan çıxaram.

– Bağışla, mən evi eşyaları ilə almışam, sən ancaq öz paltarlarını götürüb çıxa bilərsən.

– Əşyalar da sənin olsun, Allahın lənəti də. Mən elə-bele çıxaram, qorxma, sən də bu dövlət qalmaz, xəyanət və göz yaşı ilə qazanılan dövlətdən xeyir görmək olmaz. Bunu yəqin bil!

Bu sözlərdən sonra Şəfiqə xanım o biri otağa girdi. Lütfəli bəy ürəyində dedi: mən elə hesab edirdim ki, indi daha bu, ağlayacaq və yalvaracaq. Bu yenə tərslik eleyir. Və sonra dedi: yəni bu mənim xoşuma gəlir, çünki bugün-sabah bu mənim arvadım olacaq. Elə mənə də belə damarlı, namuslu arvad gerekdir.

Bu sözlərdən sonra Lütfəli bəy durub evdən çıxdı və Qurbana tapşırdı ki, üç günə kimi ev gərək boşalsın.

Lütfəli bəy evdən çıxan kimi Qurban ağlaya-ağlaya Şəfiqənin yanına getdi və dedi: xanımcان, indi sən nə cdəcəksən? Şəfiqə ise cavab verdi ki, Qurban, iş ağlamaqdan keçib, indi fikir etmeli. Bu cavabı alaraq Qurban özünü toxladıb dedi: mehriban xanım və əziz anam və bacım. Əgər mənə izin versən, bir təvəqqəc cərəm!

Şəfiqə dedi:

– Qurban dayı, izin lazım deyil, nə demək istəyirsən, sözünü de.

– Xanımcان, bağışla, sənə ağır gelmesin, bu, dünyadır, elə də olar, belə də. İnsan gərək səbir eləsin, gəl köçək mənim evimə, orada oturaq, heç olmazsa kirayə verməzsiz. Özünüz bilirsiniz ki, mənim heç bir kəsim yoxdur, sen olarsan mənə ana və bacı və mən də sənə qardaş və nöker, bir növ ömrümüzü tamam edərik.

– Əcəb deyirsən, Qurban dayı, mən sənən təklifini can və başla qəbul edirəm.

Bir neçə gündən sonra Şəfiqə öz balası ilə Qurbanın evinə köcdü.

Şəfiqə Qurbanın evinə köçəndə onun nə pulu və nə də imarəti var idi. Çünki Cəlil ağa pul göndərmədiyindən və Lütfəlidən də özü pul almaq istəmədiyindən özünə təəllük qiymətli şeylərin hamisini lombarda zaloq qoyub, pul almışdı. Evdən köçəndə əlində bir az pulu vardi, onları da qulluqçulara vermişdi, çünki axır vaxtlarda onlara məvacib verməmişdi.

Qurban qocalmışdı, işləyə bilmirdi, çünki qocalıqdan başqa da onun ayaqlarında yel naxoşluğu vardı. Odur ki, Şəfiqə xanım yavaş-yavaş var-yoxundan satıb xərcleyirdi.

Xülasə, bayaq xoşbəxtlikde birdən-bire tərəqqi edən Şəfiqə indi günü-gündən tənəzzül edirdi. Axırda iş o yere gəlib çatmışdı ki, Şəfiqə yenə özgələr üçün paltar tikib, pul alır və bununla başını saxlayırdı.

Axır vaxtlarda Şəfiqəyə iş də verən olmadı. İndi onun özünün satılacaq bir şeyi olmadığı üçün Qurban özünə təəllük əşyalardan

satıb, bunları dolandırıldı. Şəfiqə isə gecə və gündüz, Allah, sənə şükür, nə bədbəxt günləre düşdüm, deyə-deyə gözlərinin yaşını sel kimi axıdındı:

– Yareb, nə günah etmişdim ki, məni bu günlərə saldin, pərvədigara, rəhm et.

Cəlil ağa gəzməkdən otelə, yəni mehmanxanaya gələndə lakey yüz min manatın perevod kağızını aparıb qapıda ona verdi. Cəlil ağa isə cəld bunu oxuyub cibinə qoydu və nömrəsinə getdi. Bu zaman Olya nömrədə oturub kitab oxuyurdu. Cəlil ağa şad və xürrəm onun yanına gəlib dedi ki, indi mənə gözaydılılığı ver, pul gəldi. Olya isə bu xəbəri eşidənən şikar görmüş peleng kimi kitabı yerə atıb, ilan kimi Cəlilin boynuna sarlaşdı və onu dalbadal busə edə-edə dedi ki, dünyada səndən çox sevdiyim adam yoxdur və sonra dedi, onu mənə ver. Cəlil ağa isə cavab verdi ki, dayan hələ, bu ki pul deyil, hələ bir alım, sonra. Bu sözlərlə, Olya kifayətlənməyib, onu döşündən çəkə-çəkə məxmər divanın üstüne aparıb oturdu və burada onu busə edib, üzünü və gözünü sügal edə-edə bir daha soruşdu:

– İndi daha almaq olarmı?

Cəlil isə dedi: olar, al, canım da sənə qurbanıdır.

Bu sözləri eşidəndən sonra Olya onun dodaqlarını busə edə-edə cibindən pul kağızını çıxardıb döşünə qoydu. Xülasə, bir az burada vaxt keçirəndən sonra bunlar her ikisi durub şəhərə gəzməyə və alverə getdilər. Neçə gün idi ki, bunlar belə vaxt keçirirdilər. Olya isə Cəlili daha qumar oynamaya qoymayırdı, çünki fikri ayrı idi. Ancaq puldan bəlkə yarısı xərcənmişdi.

Bir axşam Olya Cəlil evdə olmayan vaxt yola yığışdı və sonra oturub Cəlili gözledi. Bir azdan sonra Cəlil ağa gəldi. Olya ona dedi ki, əzizim, ürəyim darixir, özüm də içmək istəyirəm. Gəl bu gün bir ayrı restorana gedib, orada kef edək. Cəlil ağa ona cavab olaraq ancaq Olyanı busə etdi.

Bir azdan sonra bunlar qeyri bir restoranda əyləşib, kef cdirlərdi. Olya özü çox içməyib Cəlili çox içirirdi. Cəlil ağa o qədər içdi ki, lap keşləndi. Olyaya da bu lazım idi. Hesabı verib bunlar ayağa durdular və avtomobile minib önmərələrinə getdilər.

Gecə saat üç idi. Bir saatdan sonra bu şəhərdən Berlinə qatar gedəcəkdi. Bu qatar ilə də gərək Olya gedəydi.

Nömrəyə gelən kimi Olya Cəlil ağanı yatırdı və bir az özü də bunun yanında yatıb sonra yavaşça ayağa durdu. Olya paltarını geyib, əl çamadanını götürüb stolun üstüne qoydu və sonra elə gelən nə var isə hamisini buraya yığıdı. Axırda, Cəlil ağanın başının altından bumajnikini də çıxarıb içində olan pulların hamisini götürdü və sonra yavaş-yavaş evdən çıxıb getdi.

Sabahı günü saat onda Cəlil ağa yuxudan ayıldı. Cəlil ağa Olyanı yanında görmədi. Bir elə fikir clədi ki, Olya durub gəzməyə gedib, ona görə özü də durub cəld libasını geydi və yuyundu. Olya gelib çıxmadı. Cəlil ağa zəngi vurub, lakeyden soruşdu ki, xanım necə oldu? Lakey isə cavab verdi: xanım saat dörd qatarı ilə getdi...

Bu sözləri eşidən kimi Cəlil ağanı guya ildirim vurdı.

Lakeyi yola salıb Cəlil ağa otağa göz gəzdirdi və gördü heç bir şey qalmayıb. Ancaq döşbağının qutusu durur. Cəld gedib ona baxdı, gördü ki, içi boşdur. Yadına bumajniki düşdü. Cəld başının altından bumajnikini qapıb açdı, gördü ki, bir qəpik də qalmayıb. Cəlil ağa iki əli ilə başını tutub bihuş halda sandalyanın üstünə yıxıldı.

Cəlil ağa var-yoxun satıb yavaş-yavaş gah işləyirdi, içirdi, gah da vətənə doğru yol gelirdi. Bunun vətənə gəlməkdə metləbi bu idi ki, Lütfəlidən kömək tələb eləsin və bir növ dolanıb, başını saxlasın. Heyhat!..

İki ildən sonra Cəlil gelib Dərbənd şəhərinə çıxdı. Çox ac olduğundan aşpazxanaya girib istədi ki, nahar eləsin. Cəlil özüne yemək deyib oturmuşdu. Ətrafda bir neçə adam oturub, "B" şəhərli Cəlil ağanın əhvalatından söhbət edirdiler. Bu adamlardan birisi haman "B" şəhərinin ətraf kəndindən idi. Buraya alış-verişə gəlmışdı. Söhbəti oradan edirdi ki, indi onun arvadı öz nökərləri Qurbanın evində olur və onun-bunun qapısında işləyib özünü və balasını dolandırır. Dostu Lütfəli bəy isə bunlara nəinki kömək eləmədi, hətta mülkü alandan sonra onları haman cvdən çıxardıb qovaldı. İndi şəhərdə belə söyləyirlər ki, Lütfəli bəy çoxdan onun arvadı Şəfiqə xanımı sevmiş və axır vaxtlarda neçə dəfə ona təklif edibmiş ki, gedib qazı əli ilə boşansın, sonra onun özünə gəlsin, arvad olsun. Və bununla belə söyləyirlər ki, arvad onu qovalayıb rüsvay edib. Bayaq Olya qaçanda, Olya na üçün onunla olurmuş, anlayan kimi, Cəlil ağa indi Lütfəli nə üçün bununla dostluq elədiyini anladı. Fəqət, gec anladı. İndi Cəlil

bəla söhbətləri eşidən kimi iştahı tutuldu. Naharının pulunu verib, piyada yola düşdü ki, gelib özünü vətənə və balasına yetirsin.

Lütfəli bəyin var-yox bircə anasıvardı ki, indi o da vəfat olmuşdur. Odur ki, Lütfəli indi lap yalqızdır və evindən çıxanda bir adam yox idi ona ev işlərini tapşırıydı.

Qulluqçular ümidiñə qalmış evinə gələndə Lütfəli hemişə öz-özünə deyərdi ki, Allah, nə vaxt mən bir rahat olacağam? Lütfəli, məlumdur ki, Şəfiqədən başqa dünyada heç kəsi sevməmişdi və indi də sevmeyirdi. Hər kəs sevdiyi adamın xoş gününə çalışır. Lütfəli üçün indi bu da mümkün deyildi, çünki onun sevdiyi Şəfiqə Lütfəlini gözü ilə də görmək istəmirdi, odur ki, Lütfəli hemişə iki odda yanır: birisi bu idi ki, Şəfiqə çox pis gündə və halda yaşayırı, digeri isə bu idi ki, o, bunu sevmədiyi halda, bu, onu artıq dərəcədə sevirdi. Odur ki, ona nə gecə və nə gündüz rahatlıq var idi.

Axşam çoxdan olmuşdu. Şəfiqə ezip balası Əlini bir növ tovlayıb yatırtmışdı, çünki o, ac olduğundan yatmaq istəmeyirdi. İndi o öz-özünə deyirdi ki, Allah sabah bu məsum bala yuxudan duranda nə yeyəcək? Yarəb, mən nə edim?

"Qapı-qapı gəzib özümə iş axtarıram, mənə iş də verən yoxdur. Pərvərdigara, əger mənə rəhm eləmək istəmirənse, bu məsum balama rəhmin gəlsin". Belə-bələ fikirləri edəndə bir də onun yadına düşdü ki, bir zaman Cəlil ağa onun saçlarını siğal edə-edə demişdi ki, əger o, saçlarını kəsib bazarda satası olsa, ona yaxşı pul verərlər. Bu, onun yadına düşən kimi cəld yerindən durub dedi: bu saat saçlarını aparıb satacağam. Qayçı olmadığından, Şəfiqə durub qonşuya getdi və bir qayçı alıb evə qayıtdı. Bədbəxt Şəfiqə saçlarını tutub dibindən qayçı ilə kəsdi və bir yaylığa bağlayıb, şalını götürdü və düz bazara – dəllək dükənəna getdi. Dükana çatıb, zavallı Şəfiqə qapını tiqqıldatdı. Dəllək şagirdi qapını açanda, Şəfiqə saçlarını ona verib dedi:

– Bunları satıram.

Şagird hörükleri ustanın yanına apardı və bir azdan sonra beş manat pul gətirib, Şəfiqəyə verdi.

Çoxdan beri pul görməyən Şəfiqə indi beş manatı görəndə elə hesab elədi ki, dünya bunundur və Allah, sənə şükür, – deyə-deyə evinə gəldi.

Şəfiqə evə gələndə balası və Qurban yatmışdır. Şəfiqə əlində beş manat evə giren kimi dedi ki, ezip balam, indi sənin sabah yeməyə

çörək pulun var, qorxma, rahat yat, bəlkə, bu gecə mən də bir az da olsa yuxuluya bilim.

Şəfiqə oturub halını fikir eləyirdi və öz-özünə deyirdi ki, bir zaman boynuma dolanan saçlarını... növbənöv müşklərlə qoxuyan saçlarını... gözəlliym üçün, Cəlilim üçün etirlediyim və bəslədiyim höruklerimi... balamın çörəyi üçün satdım... Ah, pərvərdigara! Satılmayan... satılmayan bircə namusum qaldı. Allah, sən namusuma xəyanət etdirmə!

Bu sözlərdən sonra bədbəxt Şəfiqə, xainlər fədasi Şəfiqə bihuş bir halda balasının yanına yığıldı və oradaca sabaha kimi qaldı.

Sabahı günü hamidan tez Şəfiqə ayağa qalxdı. Şəfiqə ocaq qalayıb qara çaydanı ocağıın üstünə qoydu ki, qaynasın. Bu halda Qurban da oyanıb o biri evdən çıxdı. Qurbanı görcək Şəfiqə dedi ki, Qurban dayı, ala bu pulu, get bir az qənd, çay al gətir və bir az da çörək. Neçə gündür çay içmemişik, bir balaca çay içək.

Qurban beş manatı görünen kimi Şəfiqədən sordu ki, bu pul haradan olub. Şəfiqə dedi ki, Qurban, onu daha soruşma.

Qurban soruştuguşa da peşman oldu, çünki onun ürəyinə belə gəldi ki, Şəfiqə bu pulu binamusluqla qazanıb, onun üçün çox pərişan oldu və sonra fikirleşib dedi ki, əger Şəfiqə mən tanıyan Şəfiqədir, dünyada belə şey olmaz və əger həyat onu da belə rəzalətə salıb, onda daha dünyada Allah və heç bir şey yox imiş. Bunların hamısı boş-boş sözlermiş. Qurbanı bu qədər fikrə gedən görüb, Şəfiqə dedi:

— Qurban dayı, mən bilirəm sən nə üçün fikrə getdin, ancaq sən məni necə tanımışan, cələ də bil. Sənə arxayın etmək üçün sənə sözün doğrusunu deyim. Heç bir şeyə ümidiim gəlmədiyindən... höruklerimi kəsib satdım. Bu pul onun puludur, təmiz puldur.

Bu sözləri eşidib, qoca Qurban acı həqiqəti anladı və iki əli ilə üzünü tutub hönkür-hönkür ağladı və dedi:

— Allah, şahid ol bu zülmə! Allah, sən rəhm qıl!

Daha sonra Şəfiqəyə dedi ki, Şəfiqə xanım, sən də məni bağışla, mən günahlıyam.

Həman gün axşam oldu. Qurban dayı ilə Şəfiqə oturub keçmişdən və gələcəkdən səhbət edirdilər. Balaca Əli isə bayaqdan yatmışdı. Bir qədər səhbətdən sonra Şəfiqə durub, soğan ilə çörək gətirdi və bunları yedilər, sonra Allaha şükür, deyib ayrıldılar. Qoca Qurban öz otağına getdi. Şəfiqə isə qapımı bağlayıb balasının yanında uzandı və yuxuladı.

Cəlil ağa haman gecə gəlib “B” şəhərinə çatdı. Bərk külək idi. Cəlil ağa istədi ki, düz Qurbanın evinə getsin, arvadı və oğlu ilə görüşsün, sonra fikrini dəyişdi və dedi, yaxşısı budur ki, onların rahatlığını indi pozmayım, sabah, Allah qoysa, gedərem.

Haman gecəni Cəlil ağa bir çörəkçi dükanında keçirdi. Çünkü sabaha yaxın olduğundan çörəkçilər durmmuşdular və çörək bişirirdiler. Şəhərdə Cəlil ağaya rast olan adamlardan heç biri bunu tanımadı və tanımaq da olmazdı. Çünkü əvvəl o, qiyafəsini dəyişmişdi və sonradə gecə və gündüz piyada yol gəlməkdən rəngi qapqara qaralmışdı. Çörəkçilərdən birisi bundan soruştı ki, son kimson? Cəlil ağa cavab verdi ki, çovdardır, şohrə mal gətirib, sabahı gözləyir ki, malını satıb evinə getsin. Bunlar da bu sözə inandılar. Burada Cəlil bunlardan soruştı ki, bu şəhərdə bir Cəlil ağa adlı böyük bir milyonçu var idi, o dururmu? Çörəkçilər cavab verdilər ki, Allah ona lənət eləsin, bir qızın ardınca düşüb o qədər dövləti dağdı, baxtaladı, arvadını, övladını ac qoydu, indi onlar qapı-qapı dilənirler və özü də hələ gəlib çıxmayıb və yeri də məlum deyil. Ağlıh adam onun dostu Lütfəli bəy kimi olar. Cəlil ağanı axmaq görüb onun da dövlətini yığıdı altına, indi kef çekir. Deyirlər ki, özü də Cəlil ağanın arvadına aşiq olub, onu almaq istəyir, ancaq arvad getməyir. Çörəkçinin o biri yoldaşı dedi ki, qorxma, gedər, hələ bir fəqirliyin zəherini görsün, sonra özü yalvaracaq.

Sabah açıldı. Cəlil bu sözlərdən çox pozuldu. O, istədi ki, gedib Lütfəlini öldürsün və sonra arvadını və balasını görüb girsin dustaq-xanaya, sonra dedi, yox, gedim əvvəl görüşüm, sonra gedib onu öldürərəm. Cəlil ağa dükandan çıxbı, düz Qurbanın evinə getdi.

Cəlil ağa gəlib Qurbanın həyətinə girəndə gördü ki, həyətdə ayaq-yalın, başaçıq bir uşaq oynayır. Cəlil ağa bunu görcək çox diqqətlə ona baxdı, ancaq tanımadı, ona görə onun yanına gedib soruştı ki, bala, sənin adın nədir? Cəlil ağa uşaqdan “adım Əlidir” cavabını aldıqda istədi ki, onu qucaqlaşın, bu halda yere yixilib ürəyi partladı. Uşaq evə yürüüb, anasına əhvalatı söylədi. Şəfiqə isə cəld durub həyətə çıxdı və Cəlili tanıyb istədi ki, onu qalkızsın, gördü ki ölüb. Qəşş edib onun üstünə yığıldı. Bu halda Qurban da gəlib çatmışdı və bunları belə görüb bilmədi ki, nə eləsin, axırdı qışqırıb qonşularını başına çağırıdı. Qonşular yürüüb geldilər və Şəfiqənin qollarını boğub özünə gətirdilər və sonra Cəlil ağanı evə aparıb, polisə məlum etdilər.

Bir az zamanдан sonra polislər təbib getirdilər. Təbiblər baxıb dedilər ki, Cəlil ağanın ürəyi partlayıb ölüb və izin verdilər ki, onu dəfn elösünlər.

Şəfiqənin höruklerini satdığı pulundan dörd manat qalmışdı. Cəlil ağanın ise cibindən bir abbası pul çıxmışdı. Xülasə, bu pullarla Cəlil ağanı dəfn eledilər.

Sabahı günü qəzetlərde haman ehvalat belə xəber verilmişdi: "Qabaqda məşhur milyonçu Cəlil ağa indi gəlib buraya çıxbıdır, dünən səhər arvadının və uşağının yanına gedəndə heyetdə oğlunu görüb, isteyibdir ki, onu qucaqlasın, bu halda yerə yixilib, ürəyi partlayıb ölüb".

Lütfeli bəy təzə yerindən durmuşdu və öz kabinetində oturub, qabağında çay, haman ehvalatı qəzetdə oxudu və qəzetəni yerə atıb pərişan bir hala düşdü.

Bir az fikrə gedib Lütfeli bəy dedi:

– Bu gecə gördüğüm pis yuxu bu imiş.

Lütfeli uzun müddət evdən çıxmadı və otaqda gəzisə-gəzisə fikir eləyirdi ki, indi nə qayırsın. Axırda belə qət etdi ki, Qurbanı yanına çağırıb, Şəfiqəyə pul göndərsin və yenə bayaqkı dəni təklifi elösün, ona görə nökerini çağırıb dedi:

– Ay gədə, gedərsən Qurbanın yanına, bilirsən harada olur?

– Bəli, ağa, bilirəm.

– Ona deyərsən ki, ağam səni çağırır və özünlə bərabər götürüb, buraya gelərsən, gözleyirəm, al bu da fayton pulu, – deyib, gədəsinə bir manat pul verdi.

Lütfeli bəyin nökeri gəlib Qurbana ehvalatı söylədi və dedi səni gözləyir, ayləş faytona, bərabər gedək. Qurban cavab verdi ki, gərek bir gedib Şəfiqə xanımı ehvalatı desin və eğer o, izin versə, gedər. Qurban gəlib ehvalatı Şəfiqəyə söylədi:

– Xanım, buyur görüm, gedim, ya getməyim?

Şəfiqə cavab verdi ki, getmə, bizim onunla bir işimiz yoxdur və hər nə demək istəyir, qoy ürəyində qalsın.

Qurban gəlib Lütfeli bəyin nökerinə dedi ki, Şəfiqə xanım izin verməyir, ona görə o da gedə bilməz. Nöker gəlib faytondan düşəndə Lütfeli bəy balkonda gəzirdi və bunu tək gələn görüb otağa getdi və öz-özünə dedi ki, yəqin Şəfiqə qoymayıb ki, qoy sözü var özü gəlsin.

Belədi ki var və adın nadir Daşdəmir, yumşalsan, yumşalar, deyib gəldi. İndi daha ağıllanıbdır.

Nöker gəlib ehvalatı söyləyəndə Lütfeli dedi ki, söyləmə, nə deyəcəksən bilirom, get şofərə de ki, avtomobili hazırlasın. Özü isə yığışmağa başladı.

Yarım saatdan sonra Lütfeli bəy Şəfiqənin yanında idi.

Dcyərlər ki, ilanın başı ağrıyanda yol üstə çıxar. Lütfeli bəyin də indi Şəfiqənin yanına getməsi lap eləcə oldu.

Lütfeli Şəfiqənin yanına galib əvvəl salam verdi və dedi:

– Şəfiqə xanım, məni bağışla, burada deyildim, qeyri şəhərə getmişdim, yoxsa mən sənin yanına gəldim.

– Bunlar boş sözlərdir, indi de görüm nə üçün gəlmisən?

– Gəlmışəm ki, sənə kömək edəm.

– Mən səni çağırıbmışam və kömək də tələb etməyirəm.

– Şəfiqə, gəl sən tərslik eləmə, bircə dənə balana rəhmin gəlsin, sən gəl...

Bu sözləri Lütfeli başlayanda Şəfiqə bildi ki, dahi nə olacaq və nə deyəcək. Mizin üstündəki bıçağa baxdı.

– Sən gəl daşı etəyindən tök, mən deyən sözü qəbul elə, özün də xoşbəxt ol, məni də xoşbəxt elə...

Bu sözləri Lütfeli deyib qurtarmışdı ki, Şəfiqə bıçağı qapıb şikar üstə atılan pələng kimi Lütfelinin üstünə yüyürdü və bıçağı onun üzəyinə sancıb öldürdü və dedi:

– Alçaq adama it ölümü yaraşır.

Polislər ehvalatı bilən kimi gəlib Şəfiqəni tutdular və işin istintaqını başladılar. Şahid lazımlımadı, çünki Şəfiqə özü boynuna götürdü. Polis protokol yazıb, Şəfiqə ilə bərabər müstəntiqə göndərdi. Şəfiqə burada da iş nə gunə olubsa söylədi və Lütfelini öldürdüyüünü boynuna götürdü. Ehvalat qəzelərde yazılmışdı və hər kəs oxuyub, yaşasın Şəfiqə, – deyirdi. Şəhərdə olan vəkillərdən Cavad bəy ehvalatı bilən kimi gedib min manata Şəfiqəni zaminə götürdü. Şahid lazımlımadığından, bu işə tez vədə təyin etdi və Cavad bəy də bu işi pulsuz öz boynuna almışdı. Divan günü idi, şəhər ehli yiğilmişdi ki, gərek Şəfiqənin işi necə olacaq, hər kəs öz ürəyində onun qurtarmağına dua edirdi.

Divan quruldu. Şəfiqə qəhrəmananə etrafa baxırdı. Sudalar Şəfiqədən soruştular ki, özünü müqəssir bilirsənmi? Şəfiqə cavab verdi ki, xeyr, müqəssir deyiləm.

Prokuror sözünü deyib qurtarandan sonra Cavad bəy belə bir nitq söylədi:

— Cənab sudyalar!

Müqabilimizdə oturan arvad ağılı və dövlətli bir şəxsin halalıdır. Bunun və hətta kişisinin bu qədər bədbəxtliyinə səbəb ancaq onun gözəlliyi olubdur. Bunu gərək biz müqəssir edək ki, nə üçün o, belə gözəl yaramıb, qeyri surətdə, gərək bunu biz xilas edək, bunun kişişi, necə ki, hər kəsə məlumdur, çox gözəl əxlaqlı bir adam olub və öz ürəyinin təmizliyindən hər kəsi də özüne dost sanıb, çörək verib. Haman adamlardan biri də bu ölen adamdır ki, ona Cəlil ağanın artıq sədaqəti və məhəbbəti var idi. Müselman ələmində bir adam ki bir adama övrətini göstərir, demək olur ki, o adam haman adımı özüne dost yox, bəlkə qardaş və ata kimi hesab edir. Cəlil ağa Lütfəli bəy i özüne eləcə bilib, Şəfiqəni ondan gizlətməyirdi. Halbuki, Lütfəli bəy bu sədaqətin, bu məhəbbətin müqabilində cələbir dostun övrətine təəşşüq edir və arzusuna çata bilmədiyindən var qüvvəsilə çalışır ki, onu yixsin, arvadını əlindən alınsın. Lütfəli bəy haman arvadı alman üçün onun özünü də getirib bu hala, bu zillətə salır. Baxınız, cənab sudyalar! Bu qadın başının saçlarını satıb, balasına çörək alıb, zalim Lütfəli bəy bu həyatında rahat qoymayıb, daim onun damarlarını, sinirlərini, beynini öz dəni təkliflərilə qeyzləndirməkdə idi. Əlbətə, bu da insandır, bunun da ağılı başından çıxa biler və çıxıb, odur bu, özünü bilmədiyi bir hala gəlib, bu qədər onun bədbəxtliyinə səbəb olan adamı öldürməyə məcbur olub və öldürüb. Cənab sudyalar! Mən təvəqqə edirəm ki, Şəfiqəyə rəhm edib onu xilas edəsiniz, çünki əgər ona rəhm olunmazsa, onda onun bir dənə balasına baxan, ya rəhm edən necə ki, görürsünüz olmayıb və olmayacaq.

Bir saatdan sonra sudyalar zala girib, "Şəfiqə bu işdən xilasdır" qətnaməsini oxudular. Zalda olan camaat isə yaşasın haqq, qanun — dedi.

Cavad bəy haman gün bir qonaqlıq edib, şəhərin dövlətlilərini çağırıb Şəfiqəyə beş min manat da pul yığdı və sabahı günü özü aparıb ona verdi.

GÖZƏLLƏRİN VƏFASI

"B" kəndinə iraqdan durub baxan olsaydı, onu meşə hesab edərdi. Haman kəndin bir tərəfindən böyük bir çay axırdı, digər tərəfindən isə gözəl çəmənlər və düzərlər görünməkdə idi. Baharın evvəli olduğundan "B" kəndinin əqli gecə və gündüz çöllərdə və düzərlərdə işləyirdi. Ona görə kənarda durub qulaq asan adama bir tərəfdən əkinçilərin hay-küyü, digər tərəfdən isə çobanların balabanlarının sədasi və hər yerdən buntara qarışan bülbüllerin və qeyri quşların oxumaları gelməkdə idi. Haman kəndin yanından axan çaya "Sarı çay" deyirdiler, çünki bu çayın suyu etrafdakı dağların torpaqları sarı olduğundan həmişə sapsarı olardı. Bu çayın kenarı ilə dik başıyxarı eyri-ürrü bir yol gedirdi. Bu yolun adı deyirman yolu idi. Haman yol ilə hər kəs getsəydi, gəlib Heydər kişinin dəyirmanına rast olardı. Bu dəyirman "Çal dağ" deyilən bir dağın burnunda olduğundan, etrafında çox böyük daşlar və bir neçə böyük ağaclar var idi. Dəyirmandan biri neçə qədəm yuxarı gedəndə bir təpə var idi ki, buna "Çılpaq təpə" deyirdilər, çünki bu təpədə nə ağaç və nə də ot bitərdi. Bu təpəyə çıxıb baxanda sol tərəfdən "Sarı çay", sağ tərəfdən gözəl dağlar və aşağıdan isə "B" kəndi gözəl bir menzərədə görünürdürlər. Bu təpəyə hər səhər sübh tezdən on altı, on yeddi sinnində başı açıq, ayaqları yalın, yanaqları lələ kimi qırmızı bir qız gəlib, əllərini boynuna çatıb, üzünü aşağı tutub baxardı. Buradan gördüyü menzərələr ona nəhayət xoş gəldiyindən, "Pərvərdigara, nə gözəl dünya yaradıbsan", — deyirdi. Bu qız haman dəyirmançı Heydərin qızı Tutu idi.

Heydər altmış yaşında bir kişi idi. Bu, iyirmi ildən ziyadə öz kəndlərində Rəhim bəy adlı bir bəyə qulluq etmişdi. Heydərdən ağası qayət razı olduğundan, onu özü evləndirib, haman dəyirmanı, bir inək və bir neçə qoyun ilə iki dənə keçi bağışlayıb onu azad etmişdi.

Heydər kişinin kenddə evi olmadığından dəyirmanın bir başında özü üçün bir dənə otaq tikib əyalı ilə bərabər oradaca olardı. Heydərin Tutudan başqa övladı yox idi. Tutunun səkkiz sinni tamam olanda anası vəfat etmişdi. Heydər qoca olduğundan, bir daha evlənməyi artıq bilib, qızının tərbiyəsi ilə özü məşğul oldu.

Dəyirmançı Heydər həmişə sübh tezdən durub qara çaydanda çay qayırıb, qızı Tutunu yuxudan oyadardı və sonra onu yedirib, içirib deyərdi ki, "qızım, di dur indi keçilərini, qoyunlarını otarmağa apar".

Tutu isə elinə bir çubuq götürüb oynaya-oynaya, tullana-tullana onları otarmağa aparardı. Heydər isə dəyirmanı gələn dənələri üyütməyə məşğul olardı və tez-tez də bir daş üstə çıxıb qızı Tutuya baxardı ki, o, çox iraq getmeyib ha. Birdən qızını görmədikdə Heydər gedib yenə onu dəyirmanın ətrafinə getirərdi. Heydərin dünyada qızının tərbiyəsindən başqa bir dərdi yox idi. Biçarə Heydər həmişə qızının yanında olub onunla danışıb, oxşamağa vaxtı olmadığı üçün haman iki keçi ilə iki qoyunu saxlamağa məcbur idi ki, qızı onlarla vaxtını keçirsin.

Zavallı Tutu həmişə təmiz havada həyat keçirdiyindən il-ildən yox, bəlkə de gün-gündən böyükübü canlaşmaqdır. On üç-on dörd sinlərinə çatandan sonra atası bunu daha çöle getməyə qoymayırdı, ona görə də bunun keçilərini və qoyunlarını satmışdı. Bu zaman Tutu az-çox ev işlərilə məşğul olub, qışda arxayın vaxtı olanda isə evde oturardı. Baharda isə özü üçün növbənöv çiçəklər əkib, onların nazi ilə oynayardı. Bu minval ilə Tutu on yeddi yaşına yetdi. Bu ana qədər onun qəm və qüssə bilməyən ürəyi və könlü indi boylə tek-tənha yaşamaqdan zinhərə gəlib, payız çiçəkləri kimi solmaqdır. Bu ana qədər atası ilə oturub səhbət edəndə şad olan könlü, indi bu səhbətdə ürəkaçı bir işiq, bir şəfəq tapmayırdı.

İndi onun könlü qeyri bir adamin məclisini, səhbətini axtarırdı, qeyri bir adamlı ömür sürmək istəyirdi, ona görə də o, həmişə yalqız qalandı balacılığında dəyirman başına gələn uşaqlardan öyrəndiyi növbənöv nəgmələrdən oxuyub vaxtını keçirərdi və iraqdan dəyirmana gələn bir atlı və ya piyada adam görəndə gözləri şikara çıxmış tərlən gözləri kimi parıldayırdı. Həmişə atası durub bunun üçün çay qayırduğu kimi, indi də Tutu sübh tezdən durub atası üçün çay hazırlayıb onu oyadardı və o, çay içib dəyirmanı geden kimi özü durub haman "Çılpaq təpəyə" gedərdi və sonra oradan gəlib çiçəklərini sulayıb, onları oxşayardı.

Bir gün Heydər naxoşlaşmışdı, ona görə qızı Tutuya dedi ki, qızım, mən naxoşam, yerimdən dura bilmirəm, dur get dəyirmanı dən ver, suyu burax.

Sübh təzə aralanırdı. Tutu yerindən qaixıb açarı götürüb getdi və dəyirmanı dən töküb çıxdı ki, gedib suyu bağlaşın. Tutu suyu buraxıb dəyirmanı qayıdanda gördü ki, bir yəhərli boz atın üstdə iyirmi-iyirmi bir yaşında bir oğlan gülə kimi buna üz tutub gəlir. Bunu görcek Tutunun ürəyi titrədi və istədi ki, fikirləssin görək bu kimdir,

bunların dəyirmanına gəlirmi, fırsat olmadı. Oğlan şikar görmüş peləng kimi bunun üstünü alıb, cəld sıçrayıb atdan düşdü və bunların gözleri bir-birinə rast olduqda heç birində nitq olmadı ki, bir söz danışınlar. Oğlan qızı belə gözəl görüb müteəssir olduğundan, atının cilovunu buraxdı və bəhal halda onun üstünə yürüyüb onun üzündən öpdü və sonra üzünə gülüb geri durdu və sordu:

- Sən kimin qızısan?
- Bu dəyirmançının.
- Atan hardadır?
- Naxoşdur.
- Bizim dən üyünüb dursə, adam yollayım?
- Mən bilməyirəm, tanımayıram.
- Anan varmı?
- Ölübdür.
- Mənə gələrsənmi, səni alım?

Qız artıq cavab verə bilmədiyindən, gözlerini əlli ilə tutub, başı ilə işaret etdi ki, razıdır, gedər. Bundan sonra oğlan bir daha onun yanına gedib, onu qucaqlayıb dedi ki, Allahıma and olsun ki, səni alacağam. Bu sözlərdən sonra oğlan atını minib getdi. Tutu isə bir zaman dəyirmanın divarına səykonmış qalıb, sonra alınına əli ilə siğal verib, yuxudan ayılan kimi başına gelən əhvalatı fikirləşməyə başladı və dedi, yox, bu, yuxu deyil, axtardığımı tapdım. Ah, gecə-gündüz fikir eləyib anlamadığım hissi duydum, anladım. Ah, həyat, həyat. Nə olaydı, məmatın heç olmayıyadı...

Haman oğlan "B" kəndlişi Hacı Rəcəbin oğlu Firuz idi. Hacı Rəcəb bir dövlətli adam idi, lakin bu, çox adamların evini yuxdığı üçün, çox balaları yetim, çox arvadları kişisiz, çox fəqirləri yersiz və çöreksiz qoysuq üçün bunun kənd arasında bir ləqəbi vardi ki, o da "zalim Rəcəb" idi. Hacı Rəcəb iyirmi il evvel özü nökər olub, bir az pul yiğib, sonra bunları özgələrə müamiləyə verib artırmaqdır idı və sonralar da qoçluq edib oğrudan, doğrudan, ölüdən, diridən, toydan, vaydan pul ala-alə işini o yerə getirmişdi ki, kənddə əvvəlinci adamlardan və dövlətlilərdən hesab olunurdu. Axır vaxtlarda Rəcəbi yüzbaşısı (koxa) seçmişdilər. Bu zaman Rəcəb zülmü təpərək erşə dirəmişdi. Ona görə camaat ondan şikayət edib onu qulluqdan kənar elətdirmişdi. Bundan bir az keçmiş Rəcəb xalqın gözündə bir az hörmətli

olmaq üçün həccə gedib Hacı Rəcəb olmuşdu. Amma bununla bələ, camaat buna heç inanmayıb indi də quzu dərisi geymiş qurd deyir-dilər və bir kəs bunun yanına pula, ya məsləhətə getməzdi. Odur ki, Hacı Rəcəb bir iş üstə camaatdan acıqlananda ürəyinin, dilinin zəherini eve gəlib arvadının, uşaqlarının üstünə tökerdi.

Hacı Rəcəbin dörd oğlu vardı. Bunlar atalarından o dərəcədə qorxardılar ki, bəlkə ondan izinsiz bir qurtum su da içə bilməzdilər. Bunların ikisini Hacı Rəcəb evləndirmişdi, amma ikisi isə subay idi. Bu dəfə evlənmək Firuzun növbəsi idi ki, onun başına haman əhvalat gəlmişdi. Biçarə Firuz bir yandan qızı sevdiyindən məhəbbət oduna yanındı, digər tərəfdən isə atasının zülmündən xəberdar olub bilməyirdi ki, nə eləsin. Nəhayət, üç gün fikirləşib, axırda Firuz bu sırrı qardaşlarına açıb onların köməyini tələb etdi. Qardaşları isə daş atıb başlarını tutdular ki, böylə sözü onlar atalarına və analarına açıb söyləye bilməzlər.

Firuzun hər yerdən əlacı kəsilib, axırda gəlib əhvalatı öz kəndlərinin mollasına söyləyib, təvəqqə elədi ki, bu əhvalatı atasına açısın və ondan riza alsın.

Hamən gün molla gedib əhvalatı Hacı Rəcəbə söylədi və hərçənd Hacı Rəcəb əvvəl razi olmaq istəmədi, lakin molla buna vəz nəsihət edib dedi ki, hər kəs belə-bələ işlərə mane olsa, Allah onu cəhennəm odunda yandıracaq. Xülasə, molla gözəl fikirli adam olduğundan, çox zəhmətlər çəkib, bunun rizasını aldı.

Hacı Recəbin yanından molla çıxanda onun nökərinə rast olub dedi ki, Firuzu onun yanına çağırınsın, nöker isə cavab verdi ki, Firuzu atası iki saat bundan əvvəl qonşu kəndə pul yiğib gətirməyə göndərib, axşam gələcək.

Hamən gün axşam Firuz, atlı, evlərinə qayıdanda Molla Mehdi-nin yanına gedib ondan əhvalatı sordu və atasının rizasını eşidib şadlıqdan bilmədi ki, nə eləsin. Axırda Molla Mehdi dən razılıq edib, Firuz evlərinə getdi və gətirdiyi pulları atasına verdi. Atası pulları sayıb götürəndən sonra Firuza dedi ki, bu nə işdir sən tutubsan?

Firuz atasına cavab verməyə qadir olmayıb ancaq dedi:

— Atacığım, mərhəmet et...

Bu sözlərdən sonra Firuz qapıdan çıxbı, anasının yanına getdi. Anası Firuzu görən kimi dedi ki, oğul, bu nə işdir eləyibsən?

Firuz anasına cavab verməmişdən sordu ki, anacığım, atamın riza verməyi doğrudurmu? Anası isə dədi ki, balacığım, doğrudur. Ancaq bu yaraşıqsız işdir, cünki o dəyirmançı qızını sevmeyin bunlar üçün eyibdir: dəyirmançı qızı hara, bunlar hara! Kənd əhli indi bunlara nə deyəcək, əlbəttə, güləcəklər. Oğul isə cavab verdi ki, qoy hər kəs nə deyir, desin, ancaq mən o Tutunu sevirem və onu da alacağam. Qardaşları isə bu işə çox şad oldular, cünki evveli Firuzu çox sevirdilər və ikincisi de özləri atalarının meramı ile evləndiklərindən, hər biri özlərindən bədbəxt adam dünyada bilmeyirdilər. İndiə onlara yəqin oldu ki, bunların bədbəxtliyinə səbəb mollalar imiş, cünki onlar heç vaxt atalardan sormayıblar ki, övladlarınızı nikah etdirlər, onlar bir-birini sevirlərmi, onların bu nikaha rizası varmı? Sormuşsunuzmu, bilirsınız mı? İstəyirlərmi bunları nikah eləsinlər? İndi ancaq bunlara yəqin oldu ki, əsil nikah ancaq qardaşları Firuzun və Tutunun nikahıdır və bunlar kimi gözləri görüb, könülləri sevənlərindir, cünki şəriət də bunu təklif edir. Bizim atamız kimi bir zalımı, bir tərsi Molla Mehdi haqq yola gətirə biləndə görünür ki, mollalar belə-bələ müşkülləri, belə-bələ zülməri qasd etsələr, aradan çıxarda bilerlər, bəs görünür ki, şəriətdə zülm yoxdur, zülm cdənlər haman mollalardır ki, şəriətin eynini bilməyib də xalqa deməyiblər və bu qədər zülmü və bədbəxtliklərə səbəb olurlar. Bir qədər belə səhbətlər edib, qardaşlar ayrıldılar və hər kəs durub öz evinə getdi.

Firuz evinə gəlib nə qədər çalışıda, şadlıqdan yuxulaya bilmədi. Onun fikrindən bir dəqiqlik də olsa. Tutu çıxmayırdı. Bu üç günü atasının rizasına ümid etmədiyindən, çəkdikləri cəfalar və elədiyi növbənöv fikirlər və tədbirlər indi bilkülyəmən olub, ancaq onun ilə nə vaxt bir daha görüşəcəyəm fikrini cləyib də onun məhəbbətini bəsləyirdi.

Hamən gecə baharın axır gecələrindən biri idi. Bədirlənmiş ay günorta yerindən durub "B" kendini dirəxşən eylemkədə idi. Həyətdə açılmış güllerin qoxusu və ətrafda oxuyan bülbüllərin cəhcehəsi Firuzun qəlbini fərəhələndirir, fikrində və xəyalında növbənöv mənzərələr açmaqdə idi.

Yuxulaya bilmədiyindən, Firuz yerindən qalxıb palitarını geydi və sonra balkonda gəzməyə başladı. Bunun boz atı həyatda bağlanmış idi, ona görə sahibinin çöldə olmasını hiss edib bərkədən kişnədi. Atın kişnəməsini eşidən kimi Firuzun fikrinə gəldi ki, onu minib Tutunun

yanına – görüşmeyə və bu əhvalatı ona söyləməyə getsin. Bu fikri edən kimi bihuş bir halda Firuz atını minib darvazadan çıxdı. Kürək kimi yorğanın gedən boz atın üstündə dəyirman yolunu yarı edəndə Firuz ayılıb gördü ki, atın üstündədir, dəyirmana tərəf bərk gedir. Atın başını yiğib Firuz istədi ki, dala qayıtsın, amma qayıtmadı.

Tutu Firuzdan ayrılandan sonra bir daha dəyirmana girib onun qabağını təmizləyib qapısını bağladı və evə gəlib, naxoş atasına çay hazırlamağa başladı. Atası bunu evə girən görüb sordu ki, mən deyən işləri emələ gətirdimmi? Tutu cavab verdi ki, "bəli", gətirdim. İki gün belə Tutunun atası naxoş oldu. Bu iki gündə Tutu dəyirmana gələn dənələri sahiblərinə verib və tezə gələn dənələri də təhvil götürürdü. Hər kəs dəni dəyirmando qoyandan sonra özü getdiyindən, Tutu həmişə yalqız qalırıd və ona görə atasını razı edəndən sonra dəyirmanın qabağında oturub, Firuzun fikrini eləyirdi. Gecələr isə qapılarının qabağında oturub göydə aya və ulduzlara baxıb, ətrafdan gələn bülbüllerin sədəsinə öz nəgməsini calayırdı.

İki gündən sonra Tutunun atası yaxşı olub durdu və yene dəyirmana özü baxmağa başladı. Tutu işə işini qurtaran kimi gedib "Çilpaq təpəye" çıxardı və oradan dəyirman yoluna baxıb boz atın və onun sahibinin yolunu gözləyərdi.

Üç gün belə keçdi, oğlanın xəbər çıxmadı. Tutu bundan məyus oldu. Üçüncü günü gecə Tutu yene atasını yatırdıb qapılarının qabağında oturub fikir eləyirdi, birdən onun qulaqlarına at ayağının tap-piltisi gəldi. Bunu eşitək Tutunun bədəni qızışdır soyudu. Qapıdan içəri girib Tutu gördü ki, gələn at boz atdır, amma at kölgəlikdə geldiyindən, üstündəki oğlanı tanıya bilmədi və ona görə də evdən çıxmadı. Birdən Tutu gördü ki, oğlan atdan düşüb atı bağladı və sonra ayın işığına çıxıb dəyirmana tərəf baxdı. Tutu isə onda Firuzu tanıyıb, onun yanına gəldi və onlar dəyirman çayının üstündə olan körpünün üstündə bir-birinə rast olub qucaqlaşdılar, öpüsdüler.

Bir zaman bunlar bir-birinin yanaqlarını və ləblərini sorub busə etdikdən sonra bir-birinin əlindən tutub çayı o biri tərəfə keçdilər və burada bir daşın üstündə hər ikisi oturub bir-birinin üzünə baxaraq bir kəlmə də olsa söz danışmayıb, bir-birini sözsüz anlamaqda və nə demək istədiklərini alınlarda görməkdə və oxumaqda idilər. Tutunun gecə ay işığı ilə nurlanmış üzünü gördükdə Firuz heç inanmadı ki,

bu qız üç gün əvvəl dəyirman qabağında gördüyü qızdır. Ay işığında Tutunun nur kimi gözəl üzündə ulduz kimi parlaq gözləri, arxası dolusu pərişan bir halda tökülmüş saçları, lalə kimi qırmızı yanaqları omu ayrı bir halda göstərirdi.

Bir zaman belə qaldıqdan sonra Firuz Tutudan sordu:

– Meni bu günlərdə heç yadına salıbsanmı?

– Bir dəqiqə də olsa yaddan çıxarmamışam, – cavabını aldıqda bir daha bunların dodaqları bir-birinə rast olub, bihuş halda hər ikisi bir-birini qucaqladılar. Bunlar hər ikisi o qədər bir-birini qucaqladılar, o qədər bir-birinin səhbətinə və məhəbbətinə məşğul oldular ki, heç şübhün açılmasını bilmədilər, bir də gördüler ki, dünya günün işığı ilə işıqlanıb. Bunların hər ikisi burada və etdilər ki, hər gecə bir-biri ilə haman yerdə görüşsünlər və sonra vidalaşib bir-birindən ayrıldılar.

Bundan sonra hər gecə Firuz ilə Tutu görüşüb həyatdan ləzzət aparmaqda idilər.

Bir gün yənə Firuz hamını yatırdıb Tutu ilə görüşməyə getməli idi.

Dəyirmançı Heydərin belə gözəl qızı olduğunu "B" kəndində hər kəs bildiyi kimi, o həmişə yalnız atası ilə bir dağın dibində olmağıni dəxi bilirdi. Bununla belə, Firuzun o qızı sevdiyini heç kəs bilməyirdi.

Bu kənddə Ağamərdan adlı bir kişi vardı. Bu da oğlu Həsənə, Həsən istəmədiyi bir qızı aldığından, Həsən həmişə atası Mərdanın vəfatını gözləyirdi ki, gedib özü istədiyi bir arvad alısm. Mərdan kişi iki ay bundan əvvəl ölmüşdü, ona görə də Həsənin gözləri həmişə axtarıcı idi ki, görək kənddə kimin qızını görə bilir, kimin qızı gözəldir. Bunun həmişə qulaqları səsde və gözleri axtarıcı olduğundan haman dəyirmançı qızı Tutunun gözəl olmaq sədasi da bunun qulağına çatmışdı. Bir gün Həsən özü dəyirmançı Heydərin yanına gedib ona, qızımı mənə ver, təklifini etmişdi. Heyder isə buna cavab vermişdi ki, oğul, rəncidə olma, mən qızımı sənə verə bilmərəm, cünki əvvəla sənin arvadın var, ikincisi də mən həmişə iki arvad alan adamları və onların arvadlarını bədbəxt görmüşəm. Mənim gözümün ağı-qarası dünyada tek bir qızım var, ona görə də mən onu öz əlimlə bədbəxt edə bilmərəm. Həsən nə qədər çalışsa da, Heydəri yola getirə bilmədi. Axırdı bu elə qərar qoydu ki, Tutunu götürüb qaçın. Xülasə, bir gün Həsən nökəri Hüseynə dedi ki, tüsəngləri pərgarla, bu gecə mənimlə özgə yera gedəcəksən.

Haman gün Hacı Recəb nökərini dəyirmançı Heydərin yanına göndermişdi ki, onu özü ilə bərabər bunun yanına getirsin.

Sabah saat onda Heydər kişi Hacı Recəbin darvazasında atdan düşdü. Hacı Recəb isə bunu görüb, Heydər dayı, buyur, buyur, deyəcə bunun qabağıma getdi. Heydərin qoca və çox doğru adam olduğunu kənddə hamı bilirdi, ona görə də hər kəs ona hörmətlə Heydər dayı deyirdi.

Hacı Recəb Heydərin qolundan tutub, qonaq evinə getirdi. Hacı Recəbin oğlanları işdə olduqlarından, özü Heydər kişiye çay süzüb, yemek getirdi. Yemək zamanı Hacı Recəb Heydərə söylədi ki, Heydər dayı, mənim oğlum Firuz sənin qızın Tutunu görüb, ona aşiq olub, ona görə Allahın emri ilə sənin qızın Tutunu oğlum Firuz üçün isteyirəm; mənə cavabın nədir, de, mən də işdən-gücdən qurtarım, toyu edək. Heydər cavab verdi ki, Allah yazıbsa, o nə deyə bilər? Allah mübarək eləsin. Ancaq Heydər Hacı Recəbə dedi ki, onun qızı əvvəla, uşaqdır və ikincisi, səhrada böyüyüb, olur ki, Hacı Recəbin evinə layiq iş bacarmasın. Ona görə təvəqqə elədi ki, yola aparsınlar ki, o, bədbəxt olmasın. Hacı Recəb gülə-gülə Heydərə söz verdi ki, öz balasına baxan kimi buna baxacaq, ne gunə olsa qəbul edib və edəcəkdir.

Hacı Recəb herçənd üreyində bu işə razı deyildi, ancaq indi daha əlacı da yox idi, çünki qorxurdu ki, oğlu Firuz Tutunu götürüb qaçar, onda bu da xalq arasında daha da hörmətdən düşər, ona görə çox canfəşanlıq ilə bunu razı edib, yola saldı.

Heydər şad-xürrəm cvinə geldi və axşam qızı Tutuya söz arasında dedi ki, qızım, deyəsən Allah bizi bir-birimizdən xeyirli ayıracaq. Tutunun ürəyinə atasının sözləri ox dəyən kimi dəydi, çünki atası nə demək istədiyini anlamışdı, amma bununla belə, qoca atasından bu da ayrıلندا onun günü necə keçəcəyini fikir eləyib əyət ona rəhmi gəldi və buna görə də canı ağrıdı, amma bu ağrını Firuzun məhəbbəti haman dəqiqədə mən elədi. Odur ki, Tutunun üzü yelli gündə seyr edən bulud dalından çıxan güneş kimi açılıb, şadlıqdan gözleri ilduz kimi parıldamağa başladı. Firuz isə haman gün axşam evlərinə gələn kimi nökerlərindən əhvalatı bilib anasının yanına yüyürdü ki, doğru xəbəri ondan bilsin. Anası ona əhvalatı söyləyən kimi Firuzda bir arzu peyda oldu ki, nə olaydı bircə tez olub bunlar yatayı ki, o da durub Tutu ilə görüşməyə və əhvalatı ona söyləməyə

gedəydi. Yenə həmişəki kimi qardaşlar bir yerde çay-çörəklərini yeyib-içəndən sonra durub hər kəs öz evinə getdi ki, rahat olsunlar. Firuz isə bu əhvalatı bildiyindən şad olub nəinki yorğunluğunu, bəlkə də dönyanın hamisin unutdu. Ev əqli yatandan sonra Firuz durul atı cullayıb, yenə Tutu ilə görüşməyə getdi.

“B” kəndindən üç verst aralı bir Əhmədli kəndi vardı. Bu kəndi rəvayətə görə Əhməd adlı adam bina etdiyindən, kəndin adı Əhmədli qalmışdı. Bu kənddə Həsənin Xədicə adlı xalası vardı. Xədicəni indiki kişişi götürüb qaçmışdı. Xədicənin 13 yaşı hələ tamam olmamışdı, haman indiki əri gəlib istəmişdi. Xədicə balaca olduğundan, atası onu verməmişdi, ona görə Şirəli gəlib onu götürüb qaçmışdı.

Xədicənin atası sonra istədi ki, qızını onun əlindən alıb, özünü də Sibiriyyaya göndərsin, sonra nəelac qalıb qızının nikahına razi oldu, çünki iş işdən keçmişdi, odur ki, Xədicənin bacısı oğlu Həsən də Tutunu götürüb qaçanda xalası Xədicənin evinə gətirmək qəsdilə ilə haman gün onun yanına gedib, əhvalatı ona söyləmişdi və xalası Xədicə bu işə riza vermişdi. Odur ki, Həsən xalasının yanından axşam gec qayıdır, evə gələn kimi nökerini də yanına salıb, Tutunu götürüb qaçmağa getdi.

İlin qaranlıq gecələri idi. Bunlar hər ikisi dəyirmana bir az qalmış atlardan yerə düşüb, piyada dəyirmana tərəf üz qoydular. Bedbəxt Tutu isə həmişəki gecələr kimi bu gecə də atasını yuxuladıb qapılarda oturmuşdu. Firuzun yolunu gözləyirdi. Tutu bir də gördü ki, bir adam gəlir, onu Firuz hesab edib özü öz ayaqları ilə onun qabağına getdi və körpünü keçən kimi sordu ki, Firuz sənsən? Bu halda onun sözlerini dinləməyib, Həsən onu tutub ağzını yaylıq ilə bərk bağladı ki, səsi çıxməsnin, sonra nökeri ilə köməkleşib onu ata alıb qaçıdı. Biçarə Heydər isə bu əhvalatdan bir şey bilmədi. Tutu isə bu işdən o qədər qorxmuşdu ki, nitqi tutulub, ağlı başından getmişdi.

Həsən haman gün kənddə olsayıdı, Firuz dəyirmançı Heydərin qızını istəyib və Heydər də verib, xəbərini eşidərdi, çünki əhvalat kənddə söylənirdi və bəlkə də bu işi tutmazdı, çünki onlar bir-birilə çox dost idilər. Bu ana qədər bunlar hər ikisi Heydərin qızını istədiklərini bir-birindən gizlətməyə səbəb o idi ki, bunların hər ikisi evlənmək fikrində idi. Həsənin bu işi Firuza söyləməməyinə səbəb o idi ki, Firuz subay oğlandır və əger qızı belə gözəl bilsə gedib onu

lar. Firuzun ise bu işleri Hesene söylememeyinə səbəb o idi ki, o atasının rizasına ümid deyildi. Ona görə bu sırrı söylemeyirdi ki, bəlkə Hesən bunu qabaqlaya ki, bəs dost, haman qızı mən istəm-işəm, sən ondan el çək. Xülase, bir-birlerinin qorxularından bu sırrı heç biri o birine açmamışdı. Firuzun atası bu işe riza verdikdən sonra da Firuz iki dəfə də bunun yanına getmişdi ki, əhvalatı dostuna söyləsin, lakin evdə tapmayıb qayıtmışdı.

Haman gecə Hesən Tutunu götürüb dəyirman yolu ilə bir az gəti-rib, sonra meşə yoluna buruldu və meşə ilə Tutunu haman Əhmədli kendinə getirdi.

Firuz isə bunlar meşə yoluna burulanda iki-üç dəqiqə sonra haman yerdən keçəndə bunun boz atı Həsəngilin atlarının qoxusunu anlayıb kişnəməyə və onlara tərəf burulmağa başladı. Firuzunu zor ilə dəyirman yoluna salıb haman yolla bərk sürdü və bir azdan gəlib dəyirmana çatdı. Burada yənə haman atların qoxusunu duyub boz at kişnəməyin arasını kəsmədi.

Qeyri vaxt olsaydı Firuz atını minib gedərdi ki, onun səsine dəyirmançı Heydər oyanar, amma indi daha xəcalet yeri yox idi, çünkü aldım-verdim olmuşdu, ona görə də Firuz getmedi.

Atın kişnəməsinə Heydər yerində qalxıb, qızı Tutunu çağırıldı və sonra qapını açıq görüb elə hesab elədi ki, sabah açılıb, dəyirmana dən gəlib və Tutu da onu oyatmayıb, özü dən gətirənin qabağına gedib. Bu fikri etdiqdən sonra Heydər yənə yerindən durub bayır çıxdı və burada, Tutu, Tutu, deyib, bir neçə dəfə çağırıldı. Tutu cavab vermədiyindən, Heydər kişi – ay atlı, kimsən, nə deyirsən? – dedi. Firuz isə – mənəm, Firuzam, – deyə cavab verdi və sordu ki, dəyirmandan növbə varsa, sabah çoxlu dən gətirəcəyəm. Tutu burada yoxdur.

– Tutu, ay qız Tutu, haradasan? – deyib bir daha cavab almadıqda, Heydər kişi – vay, yəqin qızımı götürüb qaçıblar. – dedi. Bu sözleri Firuz eşidən kimi tükləri biz-biz olub az qaldı ki, ağlı başından getsin və sonra özünü toxdadıb sordu ki, ay kişi, nə deyirsən, bir evə bax. Heydər bir zaman qızı axtarıb çağırıldıqdan sonra bunlar hər ikisine yəqin oldu ki, qızı götürüb qaçıblar. O saat bunların hər ikisi boz ata süvar olub, quş kimi kəndə gəldilər. Buraya gəldikdə Firuz Heydəri koxanın qapısına apardı ki, ona xəbər eləsin, özü də durmayıb dostu Hesənin yanına getdi ki, əhvalatı ona söyləsin və bərabər qızı axtarsınlar, lakin buraya gəlib sorduqda cavab aldı ki, Hesən Əhmədli

kendinə xalası evinə gedib, hələ gəlməyib. Əhmədli kəndi məlum olduğuna görə iraqda deyildi. Ələlxüsus boz atın ayaqlarının altında bir neçə dəqiqəlik yol idi, ona görə Firuz üz tutdu ki, gedib Hesəni gətirsin, çünkü Hesən çox diribaş və iş bilən oğlan idi və onun indi Firuza köməyi lazımlı gəlirdi. Firuz quş kimi yol gedərkən öz-özünə fikirleşirdi ki, kim Tutunu götürüb qaçar? Heç bunun bir dəfə də olsa ürəyinə gəlməzdi ki, özü haman işi tutan admanın üstüne gedir.

Hesən Tutunu götürüb xalası Xədicənin evinə düşənden sonra Tutu özüne gəldi və burada gözlerini açıb ömründə görmədiyi adamları görəndə təəccüb elədi və dedi:

– Məni buraya niyə gətiribsiniz?

Xədicə cavab verdi ki, səni bu oğlan çox sevir, ona görə də səni götürüb buraya getirib ki, sabah səni özüne nikah eləsin, sən də razı ol.

– Mən bu işe heç vaxt razı olmaram, – deyə Tutu istədi ki, durub evdən çıxsın. Xədicə buna dedi ki, bala, mən səndən balaca idim, məni də belə götürüb qaçıdlar, indi mən çox şadam, sən razı ol, sonra özün də görəcəksən ki, mənim sözərim doğrudur. Bir az burada oturandan sonra xalası Hesəne dedi ki, durun gedin öz evinize. Hesən durub bunun qolundan tutub o biri evə apardı. Tutu burada gördü ki, Hesən onun namusuna toxunmaq istəyir, bunun əlindən çıxbı basıldı yalvarmağa ki, sən Allah, mənə belə işlər teklif etmə və sonra gördü ki, bunlardan fayda yoxdur, cəld cibindən bıçağını çıxarıb boğazına tutub dedi: eger bir qədəm irəli gəlsən, boğazımı kəsəcəyəm. Bu gurultuya Xədicə bu evə gəlib yənə başladı ki, qız, bəsdir, səni öldürür, gel razı ol. Tutu cavab verdi ki, mən ölümündən qorxmayıram, məni öldürsün, ancaq heç vaxtı onu yanına qoymaram və eger görsem ki, mənim yanımına gelir özüm-özümü bu bıçaqla öldürəcəyəm. Bunlar bu səhbətdə iken Xədicənin darvazası döyüldü. Xədicə ilə Hesən bir-birinin üzünə baxıb, bir-birindən sordular ki, bu kimdir, xeyir olsun? Xədicə qapıya çıxbı – çağırın, kimsən? – dedi. – Mənəm, Firuzam, Hesəni çağırıram, – deyə cavab gəldi. Bu səsi qapı açıq olduğuna Hesən özü eşidən kimi Tutu da eşitdi və var gücü ilə – Firuz, gəl məni qurtar, – deyib çığırıldı.

Firuz Tutunun səsini eşidən kimi onu tanıyb darvazanın üstündən həyətə aşdı və qapıya yürüüb, – Tutu, haradasan, sağısansa cavab

ver, – deyib tüsəngini üst ayağa qaldırdı. Hələ Firuz əhvalatı bilmədiyindən, Həsən qapıya çıxanda onu gülle ilə vurmadı. Həsən Firuzu görüb dedi ki, sakit ol, buraya gel görüm niyə çıçırsan. Firuz evə girib Həsənə dedi ki, mənim nişanlım Heyderin qızı Tutunu bu gecə götürüb qaçıblar, mən sənin evinə gəldim; seni tapmadım, burada olduğunu bili, buraya gəldim ki, səni aparam, mənə onu axtarmağa kömək et, burada Tutunun sədası qulağıma dəydi, Həsən, amandır, burada isə, mənə kömək et, onu tapıb aparım. Həsən sordu ki, məgər Tutu sənin nişanlın imiş, mən bunu indi eşidirəm və sonra Firuza dedi ki, əger söz verirsən ki, mənimlə dostluğunu pozmazsan, Tutunu bu gecə men sənə tapıb verərem. Həsən əhvalatı başdan-başa necə ki, olub, dostu Firuza söyledi və sonra döşünü açıb dedi ki, Firuz, elində tüsəng var, sənə izindir, məni günahlı bilirsənsə, qanım sənə halaldır, məni öldür. Hesab etmə ki, səndən qorxub bu sözləri sənə deyirəm. Firuz cavab verdi ki, əger sözlərin doğru olsa, dünya və axırət sən mənim qardaşımsın. Sonra Həsən Firuzun əlindən tutub onu üç evdən keçirib, dördüncü cəvə – Tutunun yanına apardı. Tutu Firuzu görən kimi biçağı yerə atıb bunun üstünə yüyürdü və bunu qucaqlayıb hönkür-hönkür ağladı. Həsən xalası Xədicə ilə bir zaman bunları tək qoydu-
lar ki, Firuz qızı söylədib bunun sözlərinin doğruluğunu yeqin cəsin. Bu arada Həsən gedib darvazanı açdı və Firuzun atını içəri getirib qabağına ot töküb bağladı. Həsən eve gelənde gördü ki, Firuz Tutu ilə haman səhbət elədikləri cəvə gəliblər. Burada Tutunun gözünün qabağında Firuz Həsəni qucaqlayıb dedi ki, Tutu, sən yeqin bil ki, əger mən səni və sən məni sevdiyimizi Həsən bilsəydi, dünyada bələ işə razı olmazdı və bu gündən sonra yenə Həsən sənin və mənim qardaşımızdır.

Bundan sonra bunlar burada oturub belə bir məsləhət elədilər ki, bu işi nə gunə camaatın nezərinə versinlər ki, nə qız rüsvay olsun və nə də Həsən işə düşsün. Bunlar hamısı belə qərar qoydular ki, guya Firuz Həsəni götürüb öz kendlərinə qayıdanda yolda haman qızı götürüb qaçan adamlara rast düşüb, qızı onların elindən saldırıb alıblar. Tutu da Həsən Firuzun dostu olduğundan və bu əhvalat belə qurtardığından şad olub bu sözləri təsdiq eləməyi boynuna götürdü və sonra bunlar durub üçü də yola düşdülər. Bunlar kəndə gələndən bir az sonra sabah açıldı. Firuz Tutunu götürüb koxagıldı atasına tehvıl verib əhvalatı da beləcə koxaya söylədi və Tutu da onların sözlərini təsdiq elədi.

Qızı götürüb qaçan adamları nə qədər axtardıllarsa, tapa bilmədilər və bu iş beləcə batıb getdi. Bu əhvalatı kənddə her kəs bir növ söyleyirdi. Az vaxtdan sonra Rəhim bəyin oğlu şəhərdən gəlib, işə o da aşına oldu.

Rəhim bəyin oğlu Kamal bəy "B" kəndinin mülkədarı idi. Rəhim bəy öz sağlığında bunu balaca olduğuna görə tez evləndirməmişdi. Özü də vəfat edəndən sonra oğlu Kamal bəy evlənmək istəmirdi. Kamal bəy ətrafda olan bəylərin hamısından dövlətli və adlı bir bəy idi. "B" kəndində bir adam yox idi ki, bunun xatirini istəməsin və bundan qorxmasın. Kamal bəy heç kəsə bir iş eləməmişdə də, amma özünü elə dolandırmışdı ki, bunun acığını tutdurmağa heç kəs cüret edə bilməzdı.

Heyder kişinin atası Rəhim bəyə qulluq elədiyini Kamal bəy bilirdi və ona görə də həmişə onun əhvalinə gah qənd-çay göndərib, gah da onu yanına getirdib sorardı.

Heydər kişi bunun atasının yanından çıxan vaxtı onun qızı Tutu altı yaşında və özü də on bir yaşında idilər.

O zamandan sonra nə Tutu Kamal bəyi, nə də Kamal bəy Tutunu görməmişdi. Kamal bəy hərçənd Heydər kişinin qızı olmadığını bilirdi, lakin bunu indi eşitdiyi kimi gözəl bilməyirdi, ona görə çox istəyirdi ki, Heydərin qızı Tutunu görsün və bu səbəbə görə faytonunu qoşdurub gönderdi ki, Heydər qızı ilə bərabər onun yanına gəlsin.

İki saat keçmədi ki, Heydər öz qızı ilə balaca ağasının yanına gəldi. Kamal bəy də bunun salamını alıb əhvalını sorandan sonra Heydəre dedi ki, Heydər lələ, bircə de görün bu necə əhvalatdır və nə gunə olub. Heydər də birbəbir əhvalatı buna söylədi. Bu əsnada ev nökəri gəlib Kamal bəyə dedi ki, anası onu çağırır. Söhbəti yarımcıq qoyub, Kamal bəy o biri evə, anasının yanına getdi ki, görsün anası ona nə deyir. Evə girdikdə açıq-açığına Tutunun ay kimi üzünü, lalə tek qırmızı yanaqlarını görüb heyran qaldı. Tutu isə ağasını gördükdə dik ayağa qalxıb, üzünü divara çeviridi. Kamal bəy indi onun arxası dolusu topuqlarına tökülmüş qara saçlarını görüb bilmedi ki, bu evə nə üçün gəlməşdir. Bu halda anası Kamal bəyden sordu ki, oğul, axşama neçə nəfər adam çağırımsın, neçə qonaq olacaq? Kamal bəy cavab verdi ki, qonaqlarım çox olacaq, tədarükü artıq görün. Anasının yanından beriki evə keçəndə Kamal bəy əli ilə alını və tük'lərini sıgal edib,

dedi ki, pərvərdigara, bu nə idi mən gördüm? Pərvərdigara, nə gözəl canlar yaradıbsan? Bu halda Heydər lələ Kamal bəyə ayağa qalxmaqla onun fikrini özünə getirdi və Heyderi oturdub, Heydər lələ, söyle görüm daha nə var? – dedi. Bir az daha Heyder ilə söhbət etdikdən sonra Kamal bəy Heydərə dedi ki, Heydər lələ, bilirsən nə var?

– Buyur ağa, bilmirəm, – deyə cavab verdi.

Kamal bəy Heydərə dedi ki, Heydər lələ, sən daha lap qocalmışsan, men doğrusu səni qoymaram ki, bu yaşında sən gedib dəyirmanı baxıb belə çetinlikle bir parça çörək yeyəsən və bir də görürsen qocalıqda sənin başına nə işlər gelir, sən həmişə burada qalacaqsan, burada nə sənin və nə sənin qızın Tutunun xatırınə dəyən işi bir kimsə tuta bilməz. Beş gün ömrün qalıb, onu da qal burada ibadət et, rahat keçir. Qaldı qızın, o da anama köməkçi olsun, daha qocalıb, bir qulluqçu ona azlıq edir.

Heydər kişi bu işe çox şad oldu. Haman gün Kamal bəy onu götürüb bazara getdi, ona və qızına iki dəst üst libası və üç dəst də alt libası alıb yola saldı və dedi:

– Heydər lələ, düz gedərsən hamama və orada təmizlənib təzə paltarını geyib gedərsən zala və orada çay tədarükü görərsən ki, axşam çox qonaq olacaq.

Axşamtərəfi Heydər evə geləndə az qaldı ki, onu tanımışınlar. Heydər otağa girib qızı Tutunu yanına çağırıldı və ağası ona alan paltarı verdi ki, qızım, bir daha dəyirmana getməyəcəyik, cünki bəy qoymayırlar. Tutu atasının sözünə qulaq asmayıb, cəld parçalara baxdı. Tutu belə parçaları neinki ömründə geyməmişdi, bəlkə də, görməmişdi, ona görə də çox şad olub parçaları qoltuğuna vurub və bir az da dədəsinə və otağın zinetinə baxıb xanımın yanına getdi.

Axşam oldu. Kamal bəyin qonaqları bir-bir, iki-iki cəmləşdilər, bunlardan bir neçəsi qumar oynamağa məşğul oldu, qeyrileri isə səhbətə, qrammoson çalmaq ilə vaxtlarını keçirirdilər.

Dünyada heç bir şey görmeyən və bilmeyən Tutu oxuyan qutunu, bu qədər zinəti, belə iltifatı görüb, təzə dünyaya düşən kimi olub, gözləri açıldı. Bu, ele bilirdi ki, hamının paltarı dəyirmana gelən adamların paltarı kimi olar, hamının da evi bunların evi kimi olar. Həmişə qara çiraq işığına baxan Tutu indi növbənöv asma lampalar, hansılara ki, özü buzlu lampa adı qoymuşdu, cünki etrafında olan şüşələri dəyir-

manın navalçalarından asılan buzlara oxşayırdı, bədənnüma güzgüler ki, bu ana qədər onlar dünyada nəyə lazım olar, bilməyirdi və özü-özünü ancaq təmiz sularda görmüşdü. Divardan asılmış xalçaları və yere döşənmiş xalıları gördükcə, onun ürəyində növbənöv arzular, xahişlər, hissələr oyanmaqdə idi. Xanımın evində çıq-çıq səs edən dəyirmi şeyi divardan asılı görüb, Tutu bunun nə olduğunu xanımından soruşdu və xanım – o, saatdır, – deyəndə onun nəyə lazım olduğunu bilmeyib dedi ki, o və atası sabah açılması və gecənin nə vaxt olduğunu göydəki ulduzlar və xoruzların banlaması ilə bilirdilər. Xülasə, bu evdə Tutunun gözlerinə dəyən bir şey yox idi ki, o onu özlərində, ya qeyri-evdə görmüş olaydı. Doğrusu budur ki, Tutu Xədicə ilə koxanın evindən başqa heç bir yera nə getmişdi və nə bir şey görməmişdi. Əvvəl dəfə ağası Kamal bəy evə gələndə ondan utanıb, ona baxmayan Tutu, indi hər dəfə o, anasının yanına gələndə gözünün altından ona baxırdı. Onun əynində təzə Avropa paltarı, boynunda və döşündə qar kimi ağ kraxmallı yaxalığı və köyneyi görəndə Tutunun həm xoşuna gəldi və hem də onu təəccübəldəndirirdi. Kamal bəy bunu görmek istədiyindən tez-tez anasının yanına gəlməsi yavaş-yavaş Tutunun üzünü açdı. Axırda Tutu o qədər cəsaretlənmişdi ki, başını qaldırb layiqincə Kamal bəyin dolu və ağ üzüne, qara qalın biglarna, uzun və gözəl daramış tükklərinə baxıb və öz nə kimi üzünü də ona göstərirdi. Deyirlər ki, insanlar lampa işığında daha gözəl görünürülər. Odur ki, bu dəfə Tutunun üzünü görüb, Kamal bəy onu məlaikə hesab edirdi, cünki bu ana qədər gördüyü qızlarda və arvadlarda o, bu tövr üz, göz görməmişdi, ona görə də bu dəfə Kamal bəy az qaldı ki, anasının yanında gedib Tutunu buse eləsin.

Ziyafət qurtardı. Qonaqlar dağıldan sonra Kamal bəy həmişəki kimi anasının yanına gəlib, bununla səhbətə əyləşdi. Bu evlərin işləri qurtardığından, Kamal bəyin anası Qəmər xanım qulluqçuları Dinara dedi ki, gedin otaqları da yığışdırın. Kamalın evini də. Dinar özü ilə bərabər Tutunu da götürüb getdi. Köməklaşış qonaq otağını yığışdırıdan sonra Tutu ilə bahəm Kamal bəyin yatacaq evinə getdilər ki, oranı da yığışdırınlar. Tutu Kamal bəyin evinə girəndə heyran qaldı. Əvvəl onun gözüne hündür krovat və bunun başında kağız kimi hər iki tərefində sallanmış qırqları torlu alaçıq, yaşıntı qeyri bir kölge kimi bir ağ görükdü. Sonra krovatın yanında bir balaca dördayaqlı bir şey ki, bu da gecə stulu idi, bunun üstündə bir şüşə qab ki, bu da qrafın

idi və bir qutu papiros və siqar və bunların yanında bir spiçka var idi. Bundan başqa, bir kamod ki, adını sonra Dinar ona demişti ve bunun üstündə güzgү, çiçeklər qoyulan vazalar, bir neçə xırda şüşələr ki, növbənöv müşklerlə dolu, daraq, şotka və qeyrilərini gördü. Digər tərəfdən isə içi dolu paltar şkafı, bir neçə sandalya və kreslolar var idi. Dinar əvvəl bu evin gecə lampasını alışdırıb onun gün şarını başına qoydu və sonra ipək yorğanını ayaq tərəfə çəkib pərqu balınları çırpıb baş tərəfinə düzdü və sonra müşk şüşələrindən bir neçəsini açıb balınların və döşəyin üstünə tökdü.

Şüşələrin ağızları açılan kimi evi bunların qoxusu bürüdü və evdən cənnət qoxusu geldi. Tutu isə bu sırrə heyran qalıb Dinardan bircə-bircə bunlar nədir və nədən ötrü bunları elə etdiklərini sormaqda idi. Bu işin hamisini qurtardıqdan sonra Dinar bu evin pəncərələrinin birini örtdü, o birisinin isə yenə qar kimi ağ pərdəsini salıb dedi ki, di gel gedək, daha burada bir iş qalmadı. Bunlar evdən çıxanda Tutu Dinardan soruşdu ki, burada kim yatr, Dinar cavab verdi ki, ev Kamal bəyin yataq evidir, o yatır. Bu xəbəri eşidən kimi Tutu bir daha çevrilib o eve baxdı. Lampanın – gün şarının işığı ağ krovata və balınlara düşdüyündən, ay işığında görünən kimi gəlirdi. Otaqdan çıxdıqdan sonra Dinar bir daha ağanın gecə çüstləri yadından çıxdı, – deyib evə girdi və oradan bir cüt sarı çüst elinə götürüb çıxdı və sonra ağasının yanına gətirib, onun ayaqlarından çəkmələrini çıxartdı. Biçarə Tutu çariqdan və başmaqdan başqa ayaqqabı görmədiyindən, bu işe çox təəccüb elədi.

Bundan sonra Kamal bəy anası ilə vidalaşıb evinə getdi. Kamal bəy evinə gedəndən sonra Dinar Qəmər xanımın yerini saldı. Qəmər xanım Dinara yüklerin birindən Tutu üçün yatacaq göstərib dedi ki, onun yerini öz otağında salsın və sonra getsin.

Dinar Qəmər xanımın emrini yerinə yetirib, öz evinə getdi. Burada Tutunun yadına atası düşüb xanımdan soruşdu ki, dədəsi harada yatıb? Qəmər xanım cavab verdi ki, qızım, qorxma, onun da özünə teliq evi var. Bundan sonra bunlar bir az da söhbət edib yatırlar.

Kamal bəy Heyderi və qızı Tutunu öz evinə gətirib, onları yanında saxlamağını Firuz sabahı günü eşidib, çox pərişan oldu və öz-özünə dedi: nə yaman yerde gün axşam oldu, nə dərin quyuya daşım düşdü.

Firuzun bu sözləri deyib pərişan olmasına onun iki dəlili vardı. Əvvəla, Firuza yəqin olan bu idi ki, əger Kamal bəy Tutunu görse,

dəyirmançı qızı olmayıb, lap meymun qızı olsa, onu alacaq: ikinci, Tutu da onun əvvələ gözəlliyyini və onun dövlətini, calalını görəndən sonra Firuzu sevəcəyinə əmin deyildi. Ona görə Allah, mən nə eləyim, nece eləyim – deyə-deyə gəzib, fikir eləyirdi. Bir qədər fikirləşdikdən sonra Firuz belə qərar qoydu ki, var gücü ilə çalışıb üç-dörd günə qızı özünə nikah eləsin, çünki bunların ürəklərində məhəbbət alovu alovlanardısa, qızın onun əlindən çıxacağınə əmin idi. Ona görə Firuz Molla Mehdimin yanına gedib əhvalatı ona söylədi və Molla Mehdiyə iyirmi beş manat pul verib təvəqqəf elədi ki, bu işə təz əlac eləsin.

Kamal bəy anasından ayrılib öz yatağına gəldi və soyunub yatdı ki, yuxulasın... Heyhat... Nə qədər çalışısa yuxulaya bilmədi. Həmişə təbiətin ağuşunda bəslənmiş Tutunun gözəlliyi və onun məhəbbət cidası Kamalı öyle yaralamışdı ki, onun yarasının ağrısından yata bilmədi. Ona görə yerində qalxıb libasını əyninə geyib, otağında gəzməyə başladı.

Bir qədər fikirləşdikdən sonra Kamal bəy balkon ilə anasının otağının pəncərəsinin qabağına gəlib onu tiqqıldatdı ki, anasını yanına çağırıb ürəyini ona açısn.

Tutu yuxularamamışdı: onun qəlbində iki qüvvə bir-biri ilə savaşmaqdə idi. Bu qüvvələrdən biri onun Firuza olan, digəri isə Kamal bəyə təzə pöhre atmış, təzə qanad açmış məhəbbəti idi. Bayaq onun Firuza, bahar çiçəkleri kimi açmış məhəbbəti indi payız yarpaqları kimi saralıb tökülməkdə idi. Bayaq Firuzun gül kimi üzü indi onun gözlərində sübh işığına qalmış ay kimiitməkdə idi. Bir parça kağız bərk külək qabağında gedən kimi, Firuzun məhəbbəti Kamal bəyin məhəbbətinin gücündən Tutunun qəlbində uşub itməkdə idi.

Nəhayət, Tutunun məhəbbəti Kamal bəyde davam etdiyindən o, belə qərar qoydu ki, Firuzu unutsun və bir daha ona görünməsin. Ancaq Kamal bəy də bunu sevib almağına ümidi olmadığından, Tutu ürəyində belə qərar qoydu ki, ömrü varken ərə getməyib, həmişə kəniz kimi Kamal bəyin yanında qalıb ona xidmət eləsin. Tutu bu fikirdə iken pəncərənin tiqqiltisəna ayılib, – kimsən, – dedi. Tutunun səsini eşidib Kamal bəyin az qaldı ki, nitqi tutulsun, sonra özünə gəlib dedi ki, Tutu, mən anamı çağırıram, onu oyat, mənim yanımı gəlsin. Bu sözlərdən sonra Kamal bəy öz evinə gedib anasını gözləyirdi. Tutu isə yavaşça-yavaşça Qəmər xanımı oydab dedi ki, səni Kamal bəy

çağıırı. Qəmər xanım cəld yerindən qalxıb, – Allah xeyir eləsin, – deyə-deyə paltarını geyib oğlunun yanına getdi.

Qəmər xanımın çox övladı olub, ancaq bir Kamal bəy qalmışdı, ona görə o, Kamalı oğuldan artıq yox, bəlkə də Allahından artıq isteyirdi. Ömründə Kamal bəy gecənin bu vaxtı onu oyatmadığından biçarə Qəmər xanım elə qorxmuşdu ki, az qalmışdı ayaqları tutulsun, o, bir güc ilə oğlunun yanına gəldi ve pencerədən onu gəzən görüb ağlamsına-ağlamsına soruşdu ki, Kamal, ne var, birce de görüm nə xəbərdir? Kamal bəy, xeyirdir, anam, qorxma, – deyib pencerədən bunun qabağına çıxdı və bunu qucaqlayıb, gel, anacığım, sənə bir söz söyləyecəyəm, – deyə öz evinə gətirdi.

– Söyüni sabah deyə bilməzdinmi?

– Yox, anacığım! Sabahadək davam edə bilmədim, onun üçün səni oyatmağa məcbur oldum.

– Di söylə bir görüm nə var?

– Əziz anam, sözümüz demeyə sendən qorxuram.

– Nə sözdür, qorxma, söylə, niyə qorxursan?

– Qorxuram ki, qəbul etməyəsən, onda məndən narazı olacaqsan, çünki mən fikrimi dəyişmərəm.

– Birce de görüm nə var, söz verirəm ki, razı olaram.

– Anacığım! Tutunu sevmişəm, onu mənə al. – Bu sözləri deyib Kamal bəy anasını bərk qucaqlayıb öpdü. Qəmər xanım bir qədər fikrən sonra dedi ki, oğlum, mən raziyam, amma qızın Firuzu sevdiyini bilmirəm bilirsən, ya yox? Digər tərəfdən, qızı götürüb qaçırlılar, onu yene saldırıb alan Firuzdur. İndi bu işlər sənə eyib gəlməzmi?

– Yox, anacığım, nə eybi var, şərt qızın təmiz qalmasıdır.

– Balacığım, sən mənim birce dənəmsən, sonra Firuz səni öldürər, özün də bədbəxt olarsan, məni də ki, daha özün bilirsən...

– Yox, anacığım, sən qorxma, Firuz nəfəsini də mənim qorxundan ala bilməz, nə fikir edirsən?

– Özün bil, bala, Allah xeyir eləsin, mən raziyam.

– İşin hər üzünü mən fikirləşmişəm: sabah Molla Mehdiyə bir məktub yazıb, onu buraya gətirdəcəyəm və ona deyəcəyəm ki, gedib Firuzu və onun atası Hacı Rəcəbə desin ki, bir daha Tutu söziünü ağızlarına alıb danışmasınlar.

– Cox əcəb, bala.

Bu sözlərdən sonra bunlar salamatlaşıb bir-birindən ayrıldılar.

Firuz sözünü Molla Mehdiyə deyib qurtaranda Kamal bəyin nökəri qapıdan içəri girib məktubu ona verdi. Kamal bəy Molla Mehdiyi yanına çağırmaq fikrindən düşüb, sözlerini ona məktub ilə yazıb məlum etmişdi. Ona görə Molla Mehdi məktubu oxuyub başını yelletdi. Molla Mehdi başını yellədikcə bədbəxt Firuz torpaq kimi qaralıb, gah da heyva kimi saralırdı.

Məktubu qurtarıb Molla Mehdi əlini cibinə saldı və oradan iyirmi beş manat pul çıxarıb Firuza verdi və dedi: Firuz, al pulunu, iş işdən daha keçib və başladı məktubu oxumağa:

“Möhtərəm Molla Mehdi!

Sizdən təvəqqəf edirəm ki, bu məktub sizə çatan kimi gedib mənim tərafimdən Hacı Rəcəbə və onun oğlu Firuza deyərsiniz ki, Tutu söziünü ağızlarına alıb danışmasınlar.

Siza müxlis Kamal”.

Məktub oxunub qurtaran kimi, biçarə Firuz ildirim vuran adam kimi bir zaman bihuş qalıb, sonra Molla Mehdi ilə bir kelmə də olsa danışmayıb getdi və gəlib ölü kimi həyetlərindəki alma ağacının altına yıxlıb qaldı.

Haman gün axşam Hacı Rəcəb evinə gələndə yolda ona Molla Mehdi rast olub, əhvalatı ona söylədi. Hacı Rəcəb bir növ bu işə şad oldusa da, sonra – oğlum bədbəxt oldu, – deyib bulud kimi qaralıb, evinə geldi.

Hacı Rəcəb evinə gələndə nökərləri atları və malları farağat eləyirdilər. Hacı Rəcəb bunları görüb soruşdu ki, ay gədə Firuz haradadır?

Nökərlərdən biri cavab verdi ki, odur, alma ağacının altında yatıbdır.

Atası buna tərəf üz tutub neçə dəfə çağrırdı. Firuz ayağa qalxmadi. Axırda atası bunun yanına gəlib bir güc ilə bunu çağırıb durğuzdu və dedi: ədə, quru yerdə niyə yatıbsan, üreyin ağrımazmı? Firuz cavab verdi ki, üreyim ağrıdıği üçün burada yatıb qalmışam və sonra yerindən durub, həmişə atası ilə danışmağa cəsarət etməyən Firuz indi atasının ağışuna atılıb berkden: – atacığım, bədbəxt oldum, – deyə ağladı.

Atası nə qədər zalim adam idisə də, yenə də bunu belə ağlayan görüb davam edə bilmədi və buna qoşulub ağladı. Nökərləri isə əhvalatdan bixəber olduqları üçün bunların yanına yürüüb, ağaları Hacı Rəcəbi ağlayan görüb, çox təəccüb elədilər, çünki bunlar onun nəinki ağlayan, hətta bu ana qədər heç güldüyünü də görməmişdilər.

Əhvalat kənddə söylənməyə başlandı. Bir neçə günə kimi Tutudan başqa, bu xəber hər kəsə məlum oldu. Tutunun bu əhvalatı bilməməyinə səbəb bu idi ki, Kamal bəylə anası qadağan eləmişdilər ki, ev adamlarından heç biri bunu ona söyləməsin, ona görə də bir kəs ona söyləmədi. Çünkü qorxurdular ki, qız ya dəli olacaq və ya da özü öz ayaqları ilə Firuza qoşulub qaçacaq.

Heydər kişi bu işi Kamal bəyin anasından eşidib, yarı şad, yarı peşman olmuşdu.

Heydər kişinin şad və peşman olmasına səbəb vardı, şad olmasına səbəb bu idi ki, əziz balası daha gözəl yerə düşüb, Kamal bəy kimi bir bəyin arvadı və özü də qaymatası hesab olunacaq idi. Pərişan olmasına səbəb bu idi ki, qızı Tutunun Firuzu sevdiyini biliirdi, indi məhəbbət cəhətinə guya bədbəxt olurdu. Xülasə, Heydər kişi əhvalatı biliib, Allah xeyir eləsindən başqa bir söz demədi. Nəhayət, bu adamların hamısı da belə hesab edirdilər ki, Tutu Firuzu sevir və əgər bu xəbəri eşitsə dəli olacaq və heç də həqiqəti bilməzdilər, əgər Tutu özü onu açmasaydı.

Firuz üç gün nə yedi, nə içdi və nə də evdən çöle çıxdı. Onun ata və anası və qeyriləri belə hesab edirdilər ki, onun nitqi tutulub, ya dəli olub və ya ölüür, ona görə heyif oğul, heyif Firuz deyirdiler. Firuz isə ürəyində hələ belə fikir edirdi ki, Tutu onu sevir və ona görə cürbəcür tədbirlər tökürdü ki, onu bir görsün və ya ona bir sisfər eləyib əhvalatı bildirsin. Ona görə dördüncü günü Firuz anasının yanına gəlib dedi ki, bir qoca qadın ilə Tutuya xəbər göndərəcəyem ki, gecə filan yerə gelsin və oradan onu götürüb, düz İstanbulla qaçacağam. Anası bunun danışdıguna şad olub riza verdi.

Bunların kəndlərində bir dul qarı olurdu. Onun adı Sona qarı idi. Bu həmişə onun-bunun paltarını yuyub, bugda arıtdayıb başını saxlayırdı və arada bir Kamal bəyin evinə də gedib gəlirdi. Ona görə Firuz onun yanına gəlib, on manat pul verib dedi ki, Sona qarı, get Tutuya mənim tərifimdən filan, filan sözləri de, xəberin də mənə getir, gözləyirəm. Sona qarı birdən-birə on manat görən kimi ayağa durub düz Tutunun yanına getdi. Burada fırşət axtarış Tutuya dedi ki, Firuz deyir ki, gecə hamını yatarıb darvazaya gəlsin, onu gözləyecəyəm. Bu sözləri Sona qaridan cəsidiñ kimi, Tutu gülüb ona cavab verdi ki, get Firuza deginən ki, mənə unutsun və əgər bundan sonra sen də buraya gəlsen, Qəmər xanımı deyib səni döydürəcəyəm.

Sona qarı bu cavabı ilə Firuzun yanına gəldi və əhvalatı ona söyləyib dedi ki, bala, Tutu sən görən Tutu deyil, Tutu bir xanım olub ki, əynindəki, başındakı paltarlar hamısı zərü-zibadır. Bu sözləri eşidən kimi Firuz ümidsizlikdən az qaldı ki, dəli olsun və dedi: doğrudan da, gözəllər vəfasız olarmış.

Tutu Kamal bəyin evində sabahı gündən qulluqçu hesabında sayılırmışdı. Bir tərəfdən onun qəlbini ələ almaq üçün Kamal bəy ona növbənöv paltarlar və ayaqqabılars alıb getirirdi və onunla çox mehbəbanə, nəzakətle danışıb söyləyirdi, digər tərəfdən isə Qəmər xanım onu hamama aparıb, gözəl paltarlar tikib, geydirib özü ilə bərabər nahar cəldirdi və öz evində qeyri bir pək rəixəbdə yatırdı. Tutu isə atasının paltarını gələn günü dəyişdirib və özünü də hamama göndərdi-yindən belə hesab edirdi ki, bunu da indi hamama aparıb təmiz edəndən sonra belə təmiz və yaxşı geydirərlər ki, öz abırlarına dəyməsin. Bu işlərə bundan başqa bir məna verməyirdi, vərə də bilməzdi. Ancaq Tutu birçə onu hiss edirdi ki, Kamal buna baxanda və danışanda artıq nəzakət ilə danışır və gülür, ona görə də Tutunun məhəbbəti Kamal bəyə gündən-günə artırdı. İki-üç gündən sonra Kamal bəyin yataq otağını sabah və axşam yiğisidürənə buna tapşırılmışdır.

Bir gün Kamal bəy evdə yox idi və nahar da eləməmişdi, amma axşama evə gələcək idi. Axşam onun otağını Tutu yiğisidürənə gedəndə gec gəldi, ona görə Qəmər xanım özü köhne zamana adamı olduğu üçün bunun mənasını da düşünməmişdi, belə fikirləşmişdi ki, Tutunun müşklərdən xoş gəlib qoxulayıbdır. Sona qarı Firuzun sözlərini Tutuya deyib gedən kimi Tutu gəlib Qəmər xanımı əhvalatı və özünün cavabını söylədi. Bu əhvalatı eşidən kimi Qəmər xanım Tutunun Kamalın balıncını busələməyinin mənasını, oğlunun yerinə çiçəkləri kim tökdüyüünü anladı və bildi və ürəyində çox şadlanıb oğlunun yolunu gözləyirdi ki, əhvalatı və Tutunun tutduğu işləri ona açın, söyləyin. Ancaq Kamal bəy bu gecə evə çox gec gəldi, anası qərar qoydu ki, oğluna əhvalatı sabah söyəsin və Tutu ilə bərabər yuxulamağa getdilər. Kamal bəy gecə gec gəldiyindən sabah da gec durmuşdu. Anası axırda çox təngə gəlib Tutunu göndərdi ki, get Kamalı oyat, durub tez buraya gəlsin. Tutu Kamal bəyin qapısına gələndə əvvəl ona bir titrəmə gəldi. Sonra özünü toxdadıb qapını taqqıldı. Kamal bəy Tutu gələndə yuyunub qurtarmışdı, paltarını geyib, döşünü

düyməloyirdi. Qapının taqqıltısını eşidib, – kimsən, – dedi. Tutu Kamal bəyin səsini eşidib diksindi və dedi: mənəm, xanım səni çağırır. Tutunun səsini Kamal bəy eşidib qapını açdı və dedi: durmuşam, gəl evi yiğisidir. Tutu içəri girəndə Kamal bəy ürəyində dedi ki, ay kişi, nə vaxta kimi zənn altında ağlayacağam, deyirlər ki, qəfil buse ürəyi bildirir. Gəl mən bunu buse edim, görək nə deyir. Tutunun bir gözü əlinde, bir gözü Kamal bəydə onun rextxabını yiğisdirirdi, bir də gördü ki, Kamal bəy onu üstünə gəlir, lələ kimi qızarın başını aşağı saldı. Kamal bəy onu bərk qucaqlayıb üzündən, gözündən öpdü və dedi:

– Tutu, səni sevirem, əger məni sevdiyini mənə xəber versən, canımı sono qurban edərem.

Tutu başını yuxarı qaldırıb dedi ki, mən də səni sevirem.

Bu cavabdan sonra Kamal bəy bunun bir daha dodaqlarından buse edib, şad-xürəm anasının yanına getdi ki, əhvalatı anasına süyəsin.

Burada oturub, Kamal bəyin anası ilə balasına əhvalatı söyləyib qərar qoydular ki, on günə kimi toyu başlayıb, nikahı oxutsunlar.

Bu gündən sonra Kamal bəy ilə Tutu lezzət içəre ömürlərini keçirildilər və hər axşam bir-birini qucaqlayıb öpdükdən sonra ayrılib hər biri öz evinə gedirdi. Bunlar özlərini nə qədər xoşbəxt hesab edirdilərsə, biçarə Firuz o qədər bədbəxt idi.

Firuz Tutunun cavabını aldıqdan sonra yeməz, içməz, həmişə deyirmən etrafında Tutu ilə görüşdükleri, öpüşdükleri və söhbət etdikləri yerlərdə, hər gecə, bayquş kimi ulayıb gezirdi. Bunun ata-anası və dostları nə qədər buna nəsihət edirdilərsə də bu onların sözlərindən sakit ola bilməyirdi, həmişə onun mənzili deyirmən və deyirmən etrafi olduğundan, deyirmənə gələn adamlar arasında gah gülunc, gah da en bədbəxt adam hesab olunurdu. Baharın çıçəkləri ilə onun açılmış könlü indi xəzani gözləməmiş öz-özünə saralıb, viran olmuşdu. Bayaq onun damarlarının hər birində xoşbəxtlik qanı vurduğu kimi, indi qan əvezinə irin axırdı. Bir dəqiqə olsa da Tutunu unutmayıb, Firuz daim onun məhəbbətinin atəşinə yanmaqdə idi. Amma Tutunun nikah günü idi. Haman axşam Tutu vəslə yetəcəkdi, amma Firuz?..

Tutunun “bu gün toyudur” xəbəri Firuza çatan kimi o, həmişə meşələrdə Tutunun əvezində bayquşlara yar olacağını söz verib, deyirmandan evlərinə gəldiyi yerdə bir daha dala qayıtdı. Axşam

mallar kəndə gələn vaxtı çobanlar gördülər ki, “Sarı çay” kənarında bir adam başını aşağı sallayıb durub, bu, Firuz idi. Axşam olduğundan, dünya bunun başına dar olub özünü suya atıb, qərq etmək fikrile buraya gəlmişdi.

Bədbəxt Firuz çayın kənarında durub Tutunun məhəbbəti ilə vidalaşırıldı. Çobanlar ona baxıb, onun başına gələni bir-birinə nağıl elədikləri halda, gördülər ki, Firuz özünü suya atdı.

Çobanlardan birisi üzmək bildiyindən, omu çıxartmaq üçün yüyübü haman yerdən özünü suya atdı, o biri isa toqqasını açıb cəld bir ata süvar olub, kəndə xəbər verməyə çapdı. Çox çalışıb axtardıqdan sonra çoban onu tapıb sudan çıxartdı. Çobanın zəhməti fəqət hədər oldu. Firuz vəfat etmişdi.

Camaat kənddən yiğilib Firuzun yanına gələndə, axşamdan bir saatdan artıq keçmişdi. Bədirlenmiş ay təzəcə dağın dalından çıxıb dünyani ziyanlaşdırmaqdə idi.

Bu zaman Tutu Kamal bəyin ağuşunda rextxabda yatıb, pəncərədən üstlərinə işıq salan aya baxdığı kimi, Firuz da məmət ağuşunda çevrilmiş gözləri ilə haman aya baxırdı. Keçən ay bu zaman Tutunun üz-gözünü yandırıcı alov kimi çıxan nəfəsi əvezində indi onun ağızından məhəbbət yerine sinesinə dolmuş su axırdı...

Camaat yiğisib Firuzu evlərinə aparır. Firuzun atası – bala vay, – deyib onun üstünə yixılıb çırpındığı halda, Qəmər xanım oğlunu yar yanına göndərib, başına yiğilan arvadlarla öz evində danışıb-gülməkdə idi.

Sabahı günü Tutunu bəzəyib, oğlan evində çıxarıb xanımlar arasına gətirib, ona, “toyun mübarək olsun”, – deyəndə, camaat Firuzu qəbrə qoyub, “Allah sənə rəhmət eləsin” – deyirdilər...

CƏHALƏT FƏDAİLƏRİ

Bir şagird gimnaziyanın balkonunda “millət, vətən, məktəb” deyə gəzirdi. Bu şagirdin ismi Rəşid idi. Rəşid bir fəqir kişinin oğlu idi. Onun atası Rəhim çox çətinlik ilə əhli-eyalının çöreyini qazandığı halda, yənə oğlunu oxudurdu. Rəhim kişi özü hərçənd oxumuş adam deyil idi, lakin yənə elmin insana nəfli və fərz olduğunu yaxşıca biliirdi. Rəhim kişinin oğlu Rəşid da ufaq siniflərdə olarken bu işi hiss etmişdi, ona görə də bir sinifdə də olsa, ikinci ilə qalmayıb, səkkizinci sinfə qədər səy edərək çatmışdı.

Rəşidin fikri yalnız oxumaq deyildi. Elmə çalışmaqdan başqa, Rəşidin bir fikri də var idi ki, ona nə gece və nə gündüz rahatlıq verməyirdi. Bu fikir həmişə onun yadına düşən kimi gecələr sübhə kimi yuxusuz qalırırdı. Gündüzlər isə yerindən qalxıb, tez-tez gezişib, əllərini bərk-bərk bir-birinə sürtə-sürtə deyirdi: əcəbə nə oldu ki, bu millət boyla zillətə düşcar oldu?

Rəşidin fikri bu idi ki, oxuyub qurtaran kimi öz millətinə xidmət etsin. Rəşid burasını da yaxşıca bilirdi ki, bu millətin nüvəsi ancaq məktəb və elmdən asılıdır, ona görə də öz-özünə və etmişdi ki, oxuyub qurtaran kimi öz xərci ilə bir məktəb açıb, orada fəqir ataların uşaqlarını oxutsun və bundan əlavə, qeyri-müsəlmanları bu işə təhrik və təşviq etsin ki, məktəblərin ədədi artırm və bununla berabər oxucuların da ədədi çoxlaşsun.

Rəşiddən başqa millətin bu zillətdə qalmاسının səbəbini bilən və həmişə bunun naxoşluğuna çarə arayan bir adam dəxi var idi ki, o da tacir Pənahın qızı Mina idi. Bu qız ünas məktəbinin səkkizinci sinfində idi və Rəşid kimi yaxşıca oxuyurdu. Dərslərindən arxayın olanda bu qız həmişə müsəlman bacılarının halını fikir edib, bunları əsərətdən, zəlalətdən nə gunə qurtaralım arzusuna düşərdi. Mina məktəbə və bazara özü üçün kitab və ya defter almağa gedəndə yolda başları açıq, ayaqları yalın müsəlman uşaqlarını görünçə ürəyi qan ağlayıb deyirdi ki, ah balalar, yazılıq balalar! Əger sizin ananız cahilə olmasaydı, siz bu tozlar içində olmazdinız, məktəblərdə olardınız, elmə çalışardınız! Mina həmişə bir qonaqlığa gedəndə ancaq bu fikir ilə gedərdi ki, orada olan müsəlman arvadlarına desin: bacılarım, qızlarını oxudun, bunlar əgər oxumasalar, bunların günləri sizin günüñüzdən də fəna olacaq.

Mina qonşularından iki fəqirin qızlarını aparıb öz xərci ilə ibtidai məktəbə qoymuşdu. Anası verdiyi xərclikləri Mina özüne sərf etməyib, həmişə bu iki fəqirin qızlarına bağlılardı ki, onlar oxusunlar.

Rəşid özü və atası fəqir olduqlarından, hərçənd öz xərci ilə məktəbdə bir şagird oxutmayırdı, lakin bu da həmişə müsəlmanları təhrik və təşviq edərdi ki, onlar uşaqlarını oxutsunlar. Rəşidin qonşularında və əqrəbalarında bir oğlan və bir qız qalmamışdı ki, onların analarının başlarını dəngesər eleyib axırdı məktəbə qoydurmasın.

Xülasə, bu iki bala, bu iki millətpərvər biri o birini heç tanımadıqları halda, həmişə bir məsləkdə olub öz millətlərinin səadətinə çalışırlar.

Bir gün şəhərin cəmiyyəti-xeyriyyə üzvləri bir müsamirə təşkil elədilər ki, bu müsamirədən hasılə gelən paraları fəqir şagirdlərə sərf etsinlər. Bu əhvalatdan xəbərdar olan kimi, Rəşid dərhal gedib üzvlərdən təvəqqə elədi ki, ona bir vəzifə təyin etsinlər ki, o da onu ifa etsəsin.

Mina da müsamirədən xəbərdar olan kimi varlı olduğundan, özü üçün qiymətli bir bilet alıb bu müsamirəyə getdi və həttə özündən başqa bir neçə adam da təvəqqə eləyib apardı ki, müsamirənin mənfəəti artıq olsun.

Haman müsamirədə qeyri dost və aşnalar vasitəsilə bu iki cavan, bu iki hemməslək, bu iki millət və vətənpərvər biri o biri ilə tanış oldu.

Müsamirəyə dair söhbət başlandıqda Rəşid dedi ki:

– Bu günü mən özüm üçün və millətim üçün böyük bir bayram hesab edirəm və ona görə də özümü və milletimi bugünkü bayram ilə və bu iltifat ilə təbrik edirəm.

Mina bu sözleri təzə tanış olduğu Rəşiddən eşitcək, başını qaldırıb onun üzünə baxdı. Ah, nə baxış!.. Və bir az fikirdən sonra öz-özüñə dedi ki, “doğrudur, böyük bir bayramdır”. Mina bu sözleri hərçənd xəlvəti demişdi, lakin yənə o sözleri Rəşid eşidib artıq dərəcədə şad oldu, ürəyində dedi ki, “yaşa, bacım!”. İki cavan bu sözleri bir-birindən eşitdikdə ürəklərindən nə keçirdiklerini Allah bildi. Ancaq biz bunların məsləklərindən baxəbər olduğumuzdan onu deyə bilerik ki, bu fikirlər pak və müqəddəs fikirlər idi.

Müsamirə başlandı. Pərdə açılan kimi Mina səhnədə təzə tanışı Rəşidi və onun yanında bir dəstə məktəb şagirdlərini gördü. Bu şagirdlər

gözəl bir nəğmə ilə "Millət" şərqişini oxudular. Mina isə bu nəğməni eşitcək: "Ah, nə gözəl nəğmə, ah, nə gözəl sözler!" – dedi. Bundan sonra Rəşid yenə səhnəyə çıxıb öz əsəri olan "Vətən" şerini oxudu:

Ah, nə gözəl menim əziz vətənim!
Ah, nə şərafatlı mənim millətim!

Yıxmam seni, yıxmaz mənim qeyrətim!
Qoymam seni, qoymam ala düşmənəm!

Pək sevərəm seni, mənim vətənim!
Sətməm seni, mənim əziz milletim!

Sızsız mənim namus ilə ismetim,
Sızsız olmaz heç mənim də qeyrətim!

Əldən-ələ keçməz mənim vətənim.
Rəzalətdə qalmaz mənim millətim.

Mənim olar namus ilə qüvvətim
Ki, saxlayım seni, mənim vətənim!

Sendən ötrü, mənim əziz vətənim,
Çalışaram, madam ki, var qüdrətim!

Məndən ötrü nədir evim, dövtətim,
Gərçi səni saxlamayım, vətənim!

Qorxaq olub əsir etməm özümü,
Övlad olub çevirmərəm sözümü!

Düşmən eger çıxardarsa gözümü,
Verməm səni, yenə verməm, vətənim!!!

Rəşidin bu əsərindən ve onu boylə bir ateş ilə oxumağından Minaya yəqin oldu ki, Rəşid, doğrudan da, vətən ve milletpərvər bir cavandır, qeyriləri kimi yalnız boş-boşuna laf söyləmeyir.

Bu həqiqət Minanı ziyadə şad elədi.

Mina ürəyində dedi ki, ah, nə olaydı, hamı boyla vətənpərvər olaydı!

Xülasə, müsamirə qurtardı və camaat başladı dağılmağa, Mina isə indi heç getmək istəməyirdi. Mina özündə indi özü anlamadığı bir hal hiss eləyirdi. Onun məsum gözləri bu adamların arasında kimi isə arayırırdı. Bu halda Rəşid bunun yanına yavuqlaşıb dedi:

– Siz hələ buradamışınız?

Mina isə uyğudan ayılan kimi sekənib cavab verdi ki:

– Bəli, buradayam, indi gedirəm.

– Yoldaşınız varmı?

– Bəli, var, emim və atam buradadırlar.

– Xudahafiz, təvəqqə edirəm ki, görüşək.

– Mən də sizdən təmənna edirəm, xudahafiz.

Bu sözlərdən sonra bu iki məsləkdaş ayrıldı.

On gün boylə keçdi, cavanlar bir-birinə rast olmadılar. Lakin bular heç biri o birisinin qəlbindən və xəyalından çıxmayırdı. Rəşid həmişə deyirdi ki, ah, o qız nə gözəl cavanə idi! Mina isə deyərdi ki, ah, o oğlan nə gözəl cavan idi!

Baharın gözəl bir günü idi. Mina öz otağında pəncərələri açıb dərslerinə baxırdı. Birdən bir bülbüл gəlib, bu dərs oxuduğu pəncərəsinin qabağındakı ağacda oturub öz nəğməsini oxumağa başladı. Mina bülbüлün bu nəğməsinə başını dərslərindən qaldırıb başladı onu dinləməyə.

Bu halda Minanın ürəyində iki arzusu ve iki fikri var idisə, birisi Rəşidin fikri idi. Bir qədər fikir elədikdən sonra Minanın qəlbini gəldi ki, əgər durub gəzməyə getse, yəqin Rəşidə rast olacaq, ona görə durub gəzməyə getdi.

Rəşid isə dərslərinə çalışmaqdan yorulub, evlərinin həyetində gəzinirdi. Birdən bunun fikrinə gəldi ki, durub gəzməyə getsin, cünki ruzigar çox xoş idi və bayram günü idi. Ona görə Rəşid boyla xəyal edirdi ki, belkə, Mina da gəzməyə çıxacaqdır. Bu fikir ilə bu da durub şəhərə gəzməyə çıxdı. Bənər her ikisi, guya bir adamın buyuruğu ilə şəhər bağına getdilər. Mina qabaq çıxdığından, bağda tez gəlib gəzib və sonra bir ağacın kölgəsində oturmuşdu. Bunun xəyalında çox şeylər və başında çox fikirlər dolanırdı. Bu halda Rəşid Minanı oturan

görüb, onun yanına gəlib salam verdi. Mina başını qaldırıb gördü ki, salam verən Rəşiddir, ayağa durub onun salamını alıb görüşdü. Bunlar heç biri bir söz tapmayırdılar ki, bir-birinə deyib səhbət açıslar. Bir qüvvə bunların hər ikisini guya lal eləmişdi, oylə ki, yandan baxan bir adam oylə hesab edərdi ki, bunlar bir-birindən küsübələr. Bir də Rəşid sordu ki:

– Nə fikrə gedibsınız, heç danışmayırsınız, bəlkə, mən sizə manc oldum?

– Yox, oylə niyə deyirsiniz? Mən sizi görməyə çox şadam!

– Onda səhbət edək.

– Nədən isteyirsiniz, edək.

– Nədən səhbət edə bilərik: elmdən, dərslerimizdən, millətimizdən...

Millət sözünü eşidən kimi Mina başını qaldırıb Rəşidin üzünə baxdı.

Rəşid isə gördü ki, millətin səhbəti Minaya xoşdur, başladı millətdən, vətəndən danışmağa və Minaya böyük sual verdi:

– Bu il məktəbi qurtarırsınız, fikrinizdə oxumaq varmı, yoxsa oxuduğunuz ilə kifayetlənəcəksiniz?

Mina cavab verdi ki:

– Elmdən doymaq olmaz! Ancaq mən daha oxumayacağam və buna səbəb də mənim millət və vətənimdir.

– Millət və vətən sizin artıq oxumağınızı manemi olur?

– Əzizim, bilirmisiniz nə var: mən görürem ki, bu saat bizim millətə müəllimlər və qız məktəbləri lazımdır. Bu məsələ üstə mən atam ilə danışmışam və mənim xahişim budur ki, məktəbi qurtaran kimi öz xərcim ilə bir balaca ev kirayə edim və orada 20-30 qız üçün bir məktəb açıb, bunları oxutmağa başlayım. Məvacib mənə lazımlı deyil; qaldı ki, ev kirayəsi, onu da atam mənə söz verib ki, ildə 400 manat mənim və milletin xatiri üçün versin.

– Yaşasın böyük övladlar! Yaşasın böyük atalar!

Bir az sükütdən sonra Mina Rəşiddən soruşdu ki:

– Sizin fikriniz nədir?

– Mən gimnaziyanı qurtarıb təbib elmini oxumağa gedəcəyəm, qurtarandan sonra fikrim budur ki, fəqirləre haqsız baxam və hətta dərmanlarını da özüm verəm və bundan artıq da əgər başarığım olsa, öz xərcim ilə 15-20 adam üçün bir xəstəxana açacağam.

Boylə səhbətlər ilə bu iki cavan bir-birinin arzularına və məsləhətlərinə tamam aşına oldular və bir-birinə söz verdilər ki, mümkün olana qədər öz millətlorine xidmət eləsinlər.

Xülasə, bir qədər səhbətdən sonra nahar vaxtı çatdı. Bunlar da durub bağdan çıxdılar ki, evlərinə getsinlər.

Yolda gedərkən Rəşid Minaya dedi ki:

– İzin verseniz, mən sizə evinizə kimi ötürərəm.

– Cox sağ olun, əgər sizə zəhmət olmazsa, mən çox şad olaram.

Bunlar səhbət edə-edə Minagilin evlərinə çatdılar. Burada bu iki dost çox mehribanə bir-biri ilə vidalaşıb ayrıldılar.

Mina evlərinə çox fikirli gəldiyindən, anası bundan xəbər aldı ki, qızım, sənə nə olub, nə fikir əleyirsən?

Mina isə cavab verdi ki:

– Anacığım, bir fikrim yoxdur. – Ancaq anasına bu cavabı verdikdən sonra Mina peşman olub dedi: – Anacığım, əfv buyurunuz, cürət elədim, indi gerek sizə doğrusunu söyləyəm. Müsamirədə mənimlə Rəşid namlı vətənpərvər bir cavan tanış olduğunu sizə səhbət eləmişdim, yəqin unutmamışsınız, oylə deyilmi?

– Xatirimdədir, nə var, nə olub?

– Bu gün gəzməyə gedəndə bağda ona rast oldum və bir az səhbət elədik; indi mənə yəqin oldu ki, doğrudan da, o cavan mənim kimi millətpərvərdir, ona görə mən də indi onunla eylədiyimiz səhbətin fikrini əleyirdim.

Bundan sonra Mina Rəşid ilə öz aralarında olan səhbəti anasına nəql əleyib təvəqqəf elədi ki, anası izin versin ki, bir daha rast düşəndə Rəşidi öz evlərinə dəvət eləsin. Anası isə dedi ki, balacığım, sənin təvəqqəneni mən atana dəxi söylərəm, əgər o, izin versə, mən də razıyam.

Haman gün axşam Mina öz otağında oturub dərslərinə məşğul olanda, anası səhbəti atasına açdı və bu cavanların aralarında olan səhbətləri ona söyledi və sonra Minanın təvəqqesini də bəyan elədi. Atası isə cavab verdi ki, əgər Rəşid oylə bir oğlandırsa, mən çox razıyam və izn verirəm ki, Mina onu hər vaxt xahiş eləse, evimizə gətirsin. Bundan sonra atası Minanı çağırıb dedi:

– Övladım, sənə izindir, hər vaxt Rəşidi evimizə dəvət edə bilərsən.

Mina isə ata və anasına razılıq əleyib yenə öz otağına getdi və dərslərinə məşğul oldu.

İmtahanlar başlandığından, bu iki cavana çox zaman görüşmək mümkün olmadı, çünkü bunların neinki gəzməyə, bəlkə, yeyib-icməyə dəxi vaxtları yox idi. Lakin bunlar gecə-gündüz dərslərinə çalışdıqları zamanda da, heç biri o birisini unutmayırdı. İmtahanlar qurtarmışdı. İyun ayının on birinci günündə qurtaran şagirdlərə şəhadətnamə veriləcəyini qəzətlər vasitəsilə elan etmişdilər.

Haman gün idi, Rəşid və Mina hər biri öz məktəblərinə getmişdilər ki, şəhadətnamələrini alsınlar.

Mina yaxşı oxuduğundan, şəhadətnamə ilə bərabər qızıl nişan da almışdı. Mina bunları götürüb çox şad evlərinə gedirdi ki, çalışqanlığın meyvələrini öz əbəveynlərinə göstərsin. Rəşid də qızıl nişan ilə qurtarmışdı. Bu, könlü şad, gimnaziyanın yuxarı mərtəbəsindən aşağı düşürdü ki, evlərinə getsin. Bu iki dostun ürəklərində ancaq bir arzuları var idi ki, o da bir-biri ilə görüşmək idi. Minanın yolu gimnaziyanın qabağından olduğundan, çox ümidi var idi ki, bu gün Rəşidə rast olacaq. Böyle də oldu. Mina gimnaziyanın qapısına çatar-çatmadı Rəşid qapıdan çıxdı və Minanı görüb yöneldi ki, onunla görüşüb əhvalını ve qurtarmağını sorsun, təbrik eləsin. Görüşdükdən sonra Rəşid dedi ki, Mina, bu gün mənim ürəyimdə olan arzum ancaq siz ilə görüşmək idi. Əlhəmdüllah, arzuma da nail oldum.

Mina cavab verdi ki, əmin olunuz, əzizim, mənim de arzum bu idi ki, zati-alinizle görüşəm. Bir neçə kəlmələrdən sonra bunlar yol ilə gedə-gedə əllərində olan şəhadətnamələrini və nişan kağızlarını göstərib bir-birini təbrik edirdilər.

Sonra Mina təvəqqə elədi ki, Rəşid onunla bahəm onlara getsin. Rəşid isə Minanın təvəqqesini qəbul elədi və bunlar çox mehribanə səhbət edə-edə Minagilə gəldilər. Minanın əbəveyni öz əqrəbalarından da bir neçəsini evlərinə davət edib, qızlarının yolumu gözləyidilər ki, onu təbrik eləsinlər.

Bu halda Minanı və yanında bir oğlanı gəlen görüb hamısı onların qabağına getdi ki, görüşsünlər. Mina əbəveyni və əqrəbaları ilə görüşüb dedi ki, söylədiyim millət və vətənpərvər dostum haman bu oğlanı və hamidan təvəqqə elədi ki, onunla tanış olsunlar.

Rəşid kəmali-ədəble onlar ilə görüşüb, tanış oldu. Sonra Minanın atası həzərati bağçada açılmış süfrənin qırğıına qəhvə içməyə davət elədi. Bunlar hamısı əyləşəndən sonra Mina öz şəhadətnaməsini və nişan kağızını atasına pişnihad elədi və dedi ki:

-- Rəşid! Sən de göstər.

Rəşid ehtiram ilə yerindən qalxıb əlində olan kağızları Minanın atasına verdi. Atası isə bunların şəhadətnamələrinə baxıb dedi:

— Balalarım! Bu gün mən özümden artıq xoşbəxt adam daha bil-meyirəm və mənim xoşbəxtliyimin səbəbi siz olduğunuzdan, sizdən artıq dərəcədə razılıq edirəm və siz təbrik edirəm!

O sözlərdən sonra Mina ilə Rəşid yerlərində durub her ikisi ona baş əydilər. Sonra qonaqlar və xanədarlar qəhvə içməyə məşğul oldular.

Qəhvəni içdikdən sonra Rəşid ayağa durub razılıq elədi və izn istədi ki, evlərinə getsin, çünkü onu da əbəveynləri öz evlərində gözləyirdilər. Camaat hamısı durub Rəşidlə salamatlaşdı. Minanın atası dedi:

— Rəşid, qapımız sənə açıqdır, təvəqqə edirəm ki, nə vaxt arzu edirsən, buyur.

Rəşid razılıq eləyib evlərinə getdi.

Yay istirahət zamanı olduğunu hər oxucu bilir. Ona binaən Mina ilə Rəşidin mecburi bir məşğiliyyətləri olmadığından, tez-tez görüşürdülər. Həmişə onların səhbətləri oxuduqları kitablardan, qəzetlərdən və gələcəkdə millətə və vətəne edəcəkləri xidmətlərdən olurdu.

Rəşid Minagilə gəlib-getdiyi kimi, Mina da Rəşidgilə gəlib-gedirdi. Bu cavanlar geləcəkdə millətə ən mənfeətli bir üzv olduqları bunların işlerindən görünürdü. Bunların səbəbinə üç ayın müddətində bunlar olan şəhərdə neçə dəfələrlə müsamirə və teatrolar oynamışdı və bunlardan hasilə gelen pullar cəmiyyəti-xeyriyyələrə vüsul olurdu.

Yayın son zamanı idi. Rəşid Xarkova oxumağa getmek üçün tədrük gördüyü kimi, Mina da öz məktəbi üçün növbənöv erizeler verməkdə və lazımlı olan ehtiyacı almaqda, düzəltməkdə idi.

Xülasə, yay boy�ə qurtardı, hicran zamanı geldi... Axşam vaxtı idi. Mina evlərinin eyvanında o yan – bu yana gəzinirdi. Minanın fikrindəki ancaq “Rəşid ilə nə sayaq ayrılacağam” fikri idi. Haman gün axşam Rəşid ondan ayrılib Xarkova gedəcək idi. Rəşid söz vermişdi ki, vağzala geləndə gəlib onun özü və ata-anası ilə vidalaşacaq. Ona görə Mina balkonda onun yolumu gözləyirdi. Rəşid isə özü ilə aparaçaq şeyləri qutulara və mafraşlara yığıb bağçalarında gəzirdi. Bundan soran olsa idi ki, Rəşid, sən nə fikir eləyirsən, “Minadan nəşl ayrılacağam” deməkdən başqa cavab bilməzdi.

Vaxt geldi, Rəşid faytona əyləşib Mina ilə vidalaşmağa getdi. Mina Rəşidi faytonda gələn görüb, onun qabağına yüyürdü. Hərçənd bunlar mehribanə görüşdülərsə də, lakin bunların üzlərindəki qəm kölgəsini görmək asan bir iş idi. Bunlar bir-birinin əllerindən tutub bir zaman bir-birinə nə demək istədiklərini guya üzlərində yazılın təhrirati-aşıqanayı oxuduqlarından bir dəxi söz ilə anlatmayıq artıq bildikləri üçün bir-birinə bu yolda söz söyləməyirdi və bu halda onları kənardan hər kəs görseydi, məhəbbət oxu ilə yaralandıqlarını və eşq alovuna yandıqlarını seçə bilərdi. Bu halda Minanın atası qapının qabağında Rəşidi Mina ilə bərabər duran görüb:

— Oğul, gedirsen, uğurlar olsun, Allah nicat versin! — dedi.

Mina atasını görən kimi Rəşiddən ayrılib, kənar durdu, sonra bunlar üçü də içəri getdilər. Burada Rəşid bunların hamısı ilə vidalaşib evdən çıxdı. Mina isə cəld öz otağına girib pəncərəsində açılmış güllərdən neçə dənə üzüb Rəşidin dalınca darvazaya yüyürdü. Rəşid isə bunu görüb dayandı. Mina buna ətəb, əlindən tutub, istədi ki, danışın, fəqət bir söz də olsa, deyə bilmədi. Bir qüvvə bunların hər ikisini guya lal eləmişdi. Xülasə, bir güc ilə titrək səslə Mina Rəşidə dedi ki:

— Rəşid! Məni unutma, məktub yaz!

Rəşid cavab verdi ki:

— Namusuma yəmin edirem ki, mən səni... səni... heç vaxt... unutmaram!

Bu sözlərdən sonra Rəşid Minadan ayrılib faytona doğru getdi. Mina isə əlindəki güllərin ləçəklərini yolub Rəşidin başından aşağı tulladı. Rəşid Minaya doğru həqirane baxıb getdi.

Sentyabrın on beşinci günü idi. Rəşid dərulfünunun tibbiyyə şöbəsinə daxil olmuşdu. Haman gün Rəşid qəzetdə boyla bir elan oxudu: "Mina xanım dər şəhre "H" fəqirə və yetim qızlar üçün bir məktəb açıb. Hər kəs qızlarını oxutmaq istəsə, erizə verə bilər".

Bu elanı oxuyan kimi Rəşid "xudaya, sənə şükürlər olsun, nə sədətli günlərdə yaşayıram, mən nə xoşbəxt adamam" — deyə yerindən durub telegrafxanaya getdi ki, Minaya boyla bir telegram eləsin: "Möhtəramə Mina, səni evvelənci xidmətinlə təbrik edirəm. Rəşid".

Mina isə telegramı alıb Rəşide boyla cavab verdi: "Borcumu ədə edirem, fəxri eləməyi rəm, çox şadam. Mina".

Bu gündən Rəşid ilə Mina başlıdlar öz işlərinə məşğul olmağa: Rəşid təbiblik elminи təhsil etməyə, Mina isə millətə xidmət etməyə:

Ancaq bu iki dost heç bir-birini unutmayıb, daim bir-birinə məhəbbətlərini bəsləyirdilər.

Dörd il böyük keçdi. Rəşid ürəyinin en dərin guşəsində Minanın məhəbbətini bəslədiyi halda, bir dəfə də olsa, nə söz və nə məktub ilə ürək sözünü Minaya açmamışdı. Çünkü sözsüz də onlar bir-birinin qəlbərini və məhəbbət çeşmələrini görüb oxuyardılar. Hər ikisi burasını yaxşıca bilirdi ki, dünya və axırətdə bunlar bir-birinə yardımalar, yoldaşdırılar, ona görə də tələsməyirdilər.

Bir gün günorta yeməyini yeyib Rəşid öz otağında oturmuş idı və elində Minanın rəsmini tutub onun məsum üzünə, gözlərinə baxırdı. Bu halda zəng vuruldu, Rəşid qapını açdı, poçtaçıdan məktub aldı. Bu məktub onun dostu və həmşəhərliSİ Səməddən idi. Səməd yazmışdı ki:

"Əziz Rəşidim!

Bir neçə gün bundan əvvəl həmşəhərlimiz tacir Abbasəli Minanın atasının yanına elçi göndərmişdi ki, qızı Minanı onun oğlu Rəhimə versin. Minanın atası isə "qızım razi deyil" — deyə elçilərə cavab verib. Bu əhvalatı mən Minanın özündən xəbər aldım, mənə cavab verdi ki, doğrudur və səhbət arasında boyla bir söz də dedi ki, əvvala, Rəhimini tanımayıur, ikinci də Rəhim cahildir və bu vaxta qədər millətə və vətənə xidmət etməyib, oylə bir adama nikahlı olmağa nə gunə riza verə bilər? Sonra səhbət səndən düşdü. Mina sənin haqqında dedi ki, Rəşiddə olan millət və vətənpərvərliyin onda biri kaş hər bir müsəlmana olaydı! Allah onu millətə bağışlasın. Sən Minanı sevdiyini mənə söylədiyindən, indi səni təbrik edirəm.

Dostun Səməd".

Məktubu oxuduqdan sonra Rəşid gülüb öz-özüne dedi ki, mən özüm bildiyim şeyi bir daha dostum mənə xəbər verir. Əlbettə, oylə də olacaq idi. Çünkü mən Minanı sevdiyimi və o da mənə sevdiyini hər ikimiz bilirik.

Bundan sonra Rəşid oturub iki məktub yazdı; biri dostu Səmədə, o biri də Minaya. Rəşid Minaya yazdığı məktub bu idi:

"Əziz Minacığım!

Bu halda dünyada iki arzum var isə əvvəlincisi sizinlə görüşüb ürək sözümüz sizə açmaqdır. Bu halda, bu, bizim üçün mümkün olmadığından, məktub ilə kifayətlənirəm. Mən siz ilə özümüz bir ruh iki cisim hesab etdiyimdən, əminəm ki, əgər ürəyimin ən dərin guşasında bu ana qədər başlıdyim məhəbbətiniz indi daha fəvvərə edir. Bir daha sizə təsdiq edəcək olsam, günahlı hesab edilmərəm. Sizi sevirəm və

sizdən artıq sevdiyim bir kəs dünyada olmadığından, xoşbəxtliyimi sizə bağışlayıb mərhəmətli cavabınızı gözləyirəm.

Həmişə sizin məhəbbətinizi bəsləyən Rəşid”.

Saat dörd idi. Mina öz otağında oturub şagirdlerinin dəftərlerini düzeldirdi. Bu gün Mina yenə fikirli və bihuş idi. Mina həmişə Rəşid-dən məktub alacağımı bir qüvvə ona bildirərdi. Ona görə, haman gün Mina yenə ümidvar idi ki, Rəşiddən məktub alacaq. Oylə də oldu, Mina dəftərləri düzəldib, Rəşidin rəsmini qabağına qoyub, onun gül kimi üzünə baxırdı. Bu halda Minanın qulluqçusu qapıdan içəri girib Rəşidin haman məktubunu ona verdi. Mina cəld məktubu açıb oxumağa məşğul oldu. Məktubu oxuduqdan sonra Rəşidin rəsmini elinə alıb bihuş halda onu ləblərinə yetirib busə elədi və dedi: “Məni sevir, xoşbəxtliyini mənə bağışlayır, ah, Rəşidim!..”

Bu halda Minanın anası qapıdan içəri girib sordu ki, Mina, məktub kimdəndir və nə yazar? Anasını görçək Mina yerindən durub, onun ağuşuna atıldı, başladı ağlamağa. Anası isə bu hala təəccüb edib, bir daha sordu ki, qızım, nə olub, nə üçün ağlayırsan, mən deyə bilmez-sənmə? Mina dedi:

– Anacığım, sevirem! Sevirem! Heç bilirsənmi nə gunə və nə ateş ilə sevirem?! O da... Rəşid də məni sevir! Səndən və atamdan təvəqqə edirəm ki, mənim məhəbbətimə riza verəsiniz.

Anası Minanı sakit edib dedi ki, qızım, Allahın əmrinə biz nə deyirik və bir də Rəşid çox gözel oğlandır, bugün-sabah da kamal və iş sahibi bir adam olacaq. Səbir elə, axşam atan gelər, mən əhvalatı ona da söylərəm, sonra cavab verərəm.

Axşam idi. Mina öz otağında oturub atasının rızasını gözləyirdi və öz ürəyində Rəşidə nə gunə cavab verəcəyini onun rəsminə baxaraq fikirləşirdi. Ata və anası isə o biri otaqda öz aralarında bu barədə səhbət açıb bu işi müzakirə edirdilər. Minanın atasının əvvəlinki cavabı bu oldu ki, Allah mübarək eləsin!

– Allah yazıb isə, mən nə deyə bilərəm? Mən yenə xoşbəxtəm ki, mənim qızımın sevdiyi adam da onunla hemməslekdir və özü bu gün-sabah qurtarib özünə və camaata mənfəətli bir üzv olacaq və bir də Mina mənim bir tək balam olduğundan istərem ki, o özü sevdiyi adama getsin, bədbəxt olmasın!

Bu səhbətdən sonra Minanın atası öz dükən hesab-kitabına məşğul oldu. Anası isə durub qızının yanına getdi ki, əhvalatı ona xəbər versin.

Mina anasını görçək ceyran kimi onun üstüne yüyürüb sordu:

– Anacığım! Atam nə dedi, riza verdimi?

Anası cavab verdi ki:

– Qızım, atan da razı oldu. Allah mübarək eləsin və sizi xoşbəxt eləsin!

Bu sözləri eşitcək, Mina anasının ağuşuna atılıb, “anacığım, xoşbəxtəm” – deyə onu busə elədi. Bundan sonra Minanın anası o biri otağa gedib öz işlərinə məşğul oldu. Mina isə qələm-kağız götürüb Rəşidə böylə bir məktub yazdı?

“Əziz Rəşidim!

Məktubunu aldıqda məzmununu ata və anama açmağa məcbur oldum və açdım. Sənə olan məhəbbətim üstə danışmayı artıq hesab edirəm, cünki o, sənin özünə məlum olmuş olar, lakin ata və anamın bizim məhəbbətimizə və nikahimizə rızaları olduğundan, özümüz və sənə dünyada ən xoşbətlərdən hesab edib, xoşbəxtliyimizlə səni təbrik eləməyi yənə də özümə vəzifə bilirəm.

Ah, nə gözəl günlər və nə gözəl hayat bizi gözləyir! Əzizim, xoşbəxtəm və bundan bir daha özümə söz verirəm ki, səninlə bərabər daha artıq millətimə xidmət edəcəyəm və özüm xoşbəxt olduğum kimi, onun da xoşbəxtliyinə səy edəcəyəm. Bu məktubu yazmaqla bərabər, rəsmini busə edirəm.

Sənə sevən sənin Minan”.

Sabahı günü məktəbə gedəndə Mina özü bu məktubu aparıb poçtaya saldı.

Neçə aylar boyla keçdi. Qış getdi, bahar geldi. Minanı bir tərəfdən Rəşidə olan məhəbbəti və digər tərəfdən baharın gözəl havası, çiçəklərin qoxusunu, bülbüllerin cəh-cəhəsi məst halına salmışdı.

Bir gün yenə Mina bağçalarında güllər arasında oturub qəlbində Rəşidin fikrini eləyirdi. Bu halda onun qulağına zəng sədasi gəldiyindən, “Rəşiddən məktub var”, – deyə güllərin arasından ürkənmiş maral kimi şığıyıb qapılarına yüyürdü və məktubçudan bir məktub aldı. Bu məktub yenə də Rəşiddən olduğundan, Mina onu təlaş ilə açıb oxudu.

"Minacığım!

Səni görüb səninlə söhbət etmək arzusu az qalib ki, məni divanə etsin. İki ay qalib, lakin bu iki ayın hər bir günü mənə sənələrcə gəlir. İnanmayıram ki, bu iki ay qurtarsın və səninlə rubəru söhbət etmək bir daha mənə nəsib olsun. Hər an məhəbbətinin alovuna yanmaqdayam, davam edəcəyimə əmin deyiləm. Əzizim, əhvalından məni tez-tez xəbərdar et ki, bəlkə, mən də səbir edə bilim. Hər vaxt rəsmiñ mənimlə bərabər olur və müşkül bir işim olanda ancaq sənin ay kimi üzünə baxıb, təsəlli tapa bilirəm. Bir dəm səni unutmayan Rəşid".

Məktubu oxuyub qurtardıqda Mina ürəyinin ən dərin guşesində bir ah çəkib:

— Pərvərdigərə, bu zaman nə vaxt qurtaracaq, nə vaxta kimi hicran oduna yanacağam? — dedi.

Beş sənə keçdiyi kimi, bu iki ay da keçdi. Rəşiddən gələn məktublardan görünürdü ki, o bir neçə gündən sonra gələcək. Mina, Rəşid qurtaranda ona paltar və yol üçün iki-üç yüz manat pul lazım olduğunu bildiyi kimi, Rəşid də bu pulları tapmayaçığını biliirdi, çünki Rəşidin atası fəqir olduğundan o qədər pulu Rəşidə göndərməyəcəkdi. Ona görə Mina bir gün anasını yanına çağırıb əhvalatı ona söylədikdən sonra təvəqqə elədi ki, anası bu pulları telegram ilə Rəşidə göndərməyi atasından təvəqqə eləsin. Anası isə Minaya cavab verdi ki, arxayı ol, atana deyərəm və əger o göndərməsə, mən öz tərəfimdən Rəşidə üç yüz manat telegram ilə göndərərəm.

Axşam idi. Minanın atası tacir Pənah evlərinə gəldi. Qapılara çatar-çatmaz gördü ki, bunların qapısında telegram paylayanunu gələn görüb dayandı. Tacir Pənah qapiya çatan kimi teleqramçı ona bir telegram verdi. Tacir Pənah bir təhər telegram çatlığına qol çəkib onu yola saldı. Tacir Pənah özü yaxşıca rusça oxuya bilmədiyindən, telegramı əlində evə gətirib Minanı çağırıb və dedi ki, balacıım, bir bunu oxu.

Mina telegramı oxudu və utandığından başını aşağı sallayıb dedi ki:

— Atacığım, telegram Rəşiddəndir... yazıbdır ki, dörd-beş gündən sonra gələcəyəm və əhvalimizi xəber alır.

Atası isə "çox əcəb, gəlir, sağ olsun" deyə yere əyleşdi və Minanın üzü alov kimi yandığından, əhvalını sordu ki, Mina sənə nə olub, naxış deyilsən ha, üzün niyə alov kimi yanır?

Mina cavab verdi ki, yox, atacığım, naxış deyiləm, sağ olun — əlləri ilə üzünü tutub öz otağına qaçı və dostu Rəşidin rəsmiñ qabağına gedib onun rəsmini və göndərdiyi telegramı öpdü və dedi: "Əzizim! Bir neçə gündən sonra Allah qoysa, daha görüşərik və bundan sonra daha heç vaxt hicran odu ilə cəzalanmarıq!"

Minanın anası isə ərinə bir stekan çay süzüb yanında oturdu və Minanın Rəşidə pul göndərmək təvəqqesini ona dedi.

Tacir Pənah bu işe artıq məmənuniyyətlə razı olub qızı Minanı yanına çağırıb və cibindən 500 manat pul çıxardıb ona verdi ki, sabah tezdən Mina onu telegram ilə Rəşidə göndərsin, bununla belə, qızından və övretindən razılıq elədi ki, onlar onu düşünürdürlər.

Atasının bu sözlerindən Mina artıq dərəcədə razı və şad oldu və utandığından daha ondan razılıq cəməyib öz otağına getdi. Mina pulları gizləyib iki telegram yazdı, biri atası tərəfindən pul telegramı, o biri öz tərəfindən təbrik; çünki Rəşid darılfünunu qurtarmışdı. Telegramlar yazılıb qurtardıqdan sonra Rəşid ilə görüşəcəyi, onunla keçirəcəyi həyat və bahəm millətinə və vətəninə edəcək olduqları xidmətləri gözəl bir mənzərələrdə xəyalından keçdi.

Xülasə, bu gecəni sanki büsbütün uyğusuz keçirdi və şübhə tezdən paraları və telegramları Rəşidə göndərdikdən sonra bir az sakit olub yuxuladı, çünki tətil cəhətinə bir iş daha yox idi.

Rəşid pulu və telegramı alıb müqabilində bir razılıq telegramı Minanın atasına və birini də Minanın özünə vurdur.

Neçə gün daha belə keçdi.

Haman gün idi ki, Rəşid Xarkov şəhərində axşam çıxası idi, ona görə Minaya boy� bir telegram göndərdi:

"Axşam çıxacağam və ayın 15-də saat sekizdə səninlə görüşəcəyəm. Rəşid".

Haman telegramı alaraq Mina sevindiyindən bilməyirdi ki, nə eləsin. Onun fikrində hemişə "Rəşid indi filan yerdə gəlir. Rəşid indi filan şəherdədir. Filan qədərden sonra Rəşid ilə görüşəcəyəm" fikirləri idi. Bu neçə günləri Mina yuxusuz keçirdi.

Haman gün idi ki, Rəşid gərək gələ idi. Günorta vaxtı Mina Rəşiddən telegram aldı ki:

"Əzizim, bir neçə saatdan sonra görüşəcəyik".

Mina telegramı aldığına ata və anasına xəber verib öz otağına getdi və orada Rəşidin rəsmiñ baxaraq: "Əzizim! Bir neçə saatdan sonra rəsmiñ əvəzində özünlə görüşüb səni qucaqlayacağam" dedi.

Saat yeddi idi. Mina öz əmisi qızı Güzar ilə Rəşidin qabağına getmeye həm əbəveynindən, həm də əmucəsindən izin almışdı; ona görə Güzarla bərabər faytona eyləşib vağzala getdilər. Rəşid ilə görüşməyə bir neçə dəqiqə qalmışdı. Lakin Mina darixdığından oylə hesab edirdi ki, saatın milleri heç irəli getməyir.

Rəşidin gəldiyindən naşı iki evdə tədarük görülmüşdü: birisi Minagilin evində, o birisi Rəşidgilibin öz evində. Bu evlərin hər ikisində yiğincəq və şadlıq var idi ki, Rəşid darülfünunu qurtarır gəlir.

Mina darixdığı kimi, Rəşid də darixdığından, bir dəqiqə də olsa, yerində oturmayıb, daim başını vaqonun pəncərəsindən çıxarıb əziz vətəninin düzlərinə və sehralarına baxırdı.

Xülasə, vaqon bunların şəhərinin vağzalına varid oldu. Rəşidin başını pəncərədən görçək, Mina "Rəşidim!" – deyə onu çağrırdı. Rəşid isə Minanı burada görüb sevindiyindən az qaldı ki, özünü vaqondan yerə atsın. Vaqon dayana-dayanmaz Mina vaqona qalxdı. Rəşid isə Minanı gördüyündən, şeylərini unudub hamidan qabaq vaqondan çıxdı və bu həsrətkeşlər vaqonun dalanında bir-birinə rast olaraq, "Rəşidim!" "Minacığım!" – deyə görüşüb qucaqlaşdırılar və bir az əhvalpürsənləqdan sonra bahəm içəri gedib Rəşidin eşyalarından yere düşürməyə başladılar. Bundan sonra Mina Rəşid ilə Güzarı bir-birinə tanıdı. Bu halda Rəşidin dostu Səməd də buraya gelib çıxdı və bunlar ilə görüşdükdən sonra "siz səhbət edin, mən də şeyləri faytona daşıyım" – deyə başladı xidmətçiləri çağırıb şeyləri daşıtmaga. Şeylər daşınib qurtarana kimi Mina ilə Rəşid və Güzar qol-qola tutuşub gəzə-gəzə bir-biri ilə mehribanane səhbət edirdilər. Bir vaxtı Rəşidin dostu Səməd gəldi ki:

– Əzizim, faytonlar və şeyler hazırlırlar, buyurun gedək evimizə.

Rəşid Səmədə "sağ ol, dostum" deyə Minanı və onun əmisi qızı Güzarı götürüb beraber faytona eyləşdilər.

Rəşid ilə Mina öz aralarında qoyduqları şərtə görə əvvəl Rəşidgile və burada görüşdükdən sonra bahəm Minagilə getdilər. Axşam yeməyini burada yedikdən sonra Mina ilə Rəşid ayrıldılar.

Bundan sonra Rəşid ilə Mina hər gün görüşürdülər və Rəşid işini ne gunə başlayacağına növbənöv sərəncamlar tökürdülər.

Çox müzakirələrdən sonra bunlar boyə qərar qoydular ki, Rəşid bir kabinet açıb naxoşları qəbul eleməyini elan eləsin. Ele də elədilər.

Neçə günlər gəzdikdən, aradıqdən sonra Rəşid ilə Mina şəherin bir gözəl yerində ev kirayə edib, Rəşid üçün bir kabinet açıdlar və sonra qəzetlər vasitesilə elan edib işə başladılar. Üç-dörd gündən sonra Rəşidin yanına gündə beş-on naxoş gəlirdi. Rəşid bunları qəbul elədikdən irəli hemişə sorardı ki, fəqir deyillər ki və əger birisi desəydi ki, fəqirəm, onda onun manatını özünə verib, parasız onun naxoşluğuna müalicə edərdi. Az vaxtdan sonra Rəşidin bu insanlığını və himmətini hər kəs bildi və Rəşidin yanına galən fəqir naxoşlar artlığı kimi, dövlətlilər də artdı, çünki hər kəs bunu özünə vezifə bildi Rəşid hələ pul cəhətinə başarılıqsız olduğundan, ancaq bir xidmətçisi var idi, naxoşlara qapı açıb yer göstərərdi. Ona görə onun nişanlısı Minanın yay tetili cəhətinə bir qeyri işi olmadıqdan, hemişə gəlib ona lazım olan yerdə kömək edərdi. Naxoşları yola saldıqdan sonra gələcəkde ne gunə iş aparacaqlarından səhbət edərdilər. Saat üçdə bunlar bahəm gah Rəşidgilə, gah da Minagile gedib nahar edərəldi. İki ay boyle dolandıqdən sonra Rəşidin adı şəhər əhlinin və qeyrilərinin arasında məşhurlaşdı və buna binaən Rəşidin işləri günü-gündən irəli getdi. Xülasə, altı-yeddi ayın müddətində Rəşid özü üçün gözəlcə bir ev də aldı və kabinetini öz evinə köçürüdü.

Rəşid daha bayaqkı kimi qısançaq və korruxlular dolanmayırdı: indi bunun qapısında başqa, ayrı xidmətçiləri və bir dənə də köməkçisi daha vardı. Mina isə dərs zamanı olduğundan, öz işinə məşğul idi, lakin bunlar naharı yenə hemişəki kimi bahəm yeyərdilər. Nahar edəndən sonra bunlar hər ikisi köməkleşib əvvəl Minanın şagirdlərinin dəfterlərini düzəldərdilər və sonra növbə ilə kitab oxuyub bir-birini dinlərdilər. Axşamlar ruzigar xoş olanda Mina ilə Rəşid berabər gəzməyə və teatroya da gedərdilər və sonra Rəşid Minanı piyada evlərinə ötürürək öz evinə qayıdardı. Çünkü bunlar boş yere paralarını sərf etməyib, hər bir qəpiklərini millətin bir kəsiri üçün saxlardılar.

Bir gün Rəşid ilə Minanın əbəveynləri öz aralarında boyla bir müzakirə elədilər ki, bəlkə, bunların övladları utandıqlarından toyları haqqında bir söz açmayırlar, ona görə qərar qoydular ki, bir günü hamısı berabər olanda, bu barədə bir daha səhbət açınlardır və bunların məramlarını bilsinlər və oylə də elədilər.

Cümə günü idи, bu iki külfət Rəşidgildə nahar elədikdən sonra hamısı zala yığılıb burada toy səhbətini açıdlar və Rəşid ilə Minanın fikirlərini soruştular.

Söhbət açılan kimi Mina utandığından yerindən durub yemək otağına getdi və orada samovar və çay tədarükü görməyə başladı. Mina hərçənd burada iş görürdüsə, yenə də fikri o biri otaqda idi ki, görüm bunlar toyu nə vaxta qoyacaqlar.

Rəşid bunlara cavab verdi ki, indi qışdır. Mina məktəbdə çalışmaqdə və özü də öz işinə məşğuldur, toyu indi edəsi olsalar, neçə qızlar başıaçıq olar, Allah qoysa yay gələr, Mina da məktəbi və dərsi qurtarar, sonra toyu deyərlər. Bununla belə, Rəşid dedi ki, iki toy edəcək, birisi milletin füqəraları üçün ki, o da açacaq olduğu xəstəxanadan və onun rəsmiguşadından ibaret ola, birisini də haman gün özünə edəcək. Rəşidin bu təklifinə tərəfçinin hər ikisi razı və şad olub, "Allah nicat versin, Allah mübarek eləsin!.." – dedilər. Bu söhbətin davamına qədər Mina çayı hazırlayıb xəbər göndərdi ki, buyurub çay içsinlər. Bunlar durub çay içməyə yemək otağına girən kimi, Mina zala – Rəşidin yanına keçib, onun çiyinlərinə əllərini qoyub sordu ki, Rəşidim, nə qərar qoydunuz? Rəşid isə Minanın başını döşüne götürüb, onun saçlarını sığal edə-edə aralarında olan qərardadı söylədi və sonra şad və xürrəm o biri otağa gedib çay içməyə məşğul oldular.

Herçənd bir neçə ay böyük bir zaman deyil, lakin yenə Rəşid ilə Mina boy�e hesab edirdiler ki, bu heç qurtarmayacaq və bunlar arzularına yictismeyəcəklər. Günlerin hər birisi bunlara illər kimi gəlirdi. Hər vaxt bunlar bir-biri ilə görüşəndə gözaydınılığı verib deyirdilər ki, əzizim, vaxtdan daha bir gün keçdi və sonra hər ikisi öz sözlerinə gəlib bir-birini qucaqlayırdılar. Xülasə, neçə illər keçdiyi kimi, bu neçə ay da keçdi. Məktəbdə dərsler axıra çatdı. Rəşid isə hər gün çalışmaqdə idi və para qazanıb toyunun və xəstəxananın tədarükünü görməkdə idi. Bir gün Rəşid ilə Mina öz aralarında məsləhət eləyib qəzetlərdə boy�e bir elan elədilər ki, xəstəxana üçün dörd otaq aranır, hər kəsin boy�e bir evi var isə, filan yerə məlum eləsin.

Elandan iki-üç gün sonra bir kişi gəldi ki, elə bir evi var.

Rəşid Minanı da götürüb haman evə baxmağa getdi və evi bəyənib, onu ilde dörd yüz manata kiraya etdilər. Xəstəxananın hər bir ehtiyacını Rəşid yavaş-yavaş alıb düzəltdiyindən, bunları haman evə daşıtmaga başladı. Bu otaqlardan biri böyük olduğundan, bura naxoşlar üçün 16 krovat qoydular, yerde qalan üç otağın biri naxoşa baxan otaq, biri dava-dərman otağı və biri də xidmətçilər üçün təyin olundu.

Xəstəxananın hər bir işini düzüb qoşduqdan sonra Rəşid ata və ana-sına dedi:

– İndi mən hazırlam, nə vaxt istəyirsiniz, toyu edin.

Rəşid ilə Minanın əbəveynləri məsləhət edib toyu iyul ayının birində edəcəklərini qərar qoysub Rəşid ilə Minanı xəberdar elədilər. Vaxta beş gün qaldığından Rəşid ilə Mina köməklişib dost və aşnalarına toya və bununla da xəstəxananın rəsmiguşadına dəvətnameler yazıb, şəhər poctası vasitəsilə füqəralar üçün 16 krovatdan ibaret bir xəstəxana açdığını və onun rəsmiguşadını və bununla bərabər, haman gün naxoşlar oraya qəbul olunacağını elan elədi.

Haman gün idı, axşam yağış yağdığınından sübhün havasında ayrı bir məlahət, ayrı bir nəşə, ayrı bir həyat var idı. Minanın otağının qabağında olan ağaclarда bülbüller cəh-cəh vururlardı. Bülbüllerin cəh-cəhinə Mina uyuqdan aylib pəncərənin qabağına gəldi. Onun qara və uzun saçları mərmər kimi ağ üzünə, ciyinə, döşlərinə töküldüyündən, Mina bir pəri, bir məlaikə kimi görünürdü. Bülbüllerin cəh-cəhindən Minanın qulaqlarına "ey məlaikə, bu gün sənin toyundur, arzularına çatan gündür, toyun mübarek olsun!" deyə sədalar gelirdi. Mina saçlarına sığal edə-edə təzəcə yerində qalxan günəşə baxıb:

– Ay güneş, səni bu gün menim toyum üçünmü boy�e şəfəq verir-sən? Ah, həyat, həyat! Səndə nə hallar var imiş, sənin nə gözəl günlərin və mərhəmətlərin var imiş! – deyə-deyə əl-üzünü yuyub gül camalına daha artıq zinat verməyə məşğul oldu.

Rəşid isə yerindən durub havanın gözəlliyyini görüb:

– Ah, nə gözəl hava, ah, nə gözəl həyat, ah, nə gözəl günlər!.. – deyə əl-üzünü yuyub libasını geyməyə məşğul oldu və güzgünen qabağında durub rəsminə baxdığı yerdə Minanın rəsmini görüb, "ah, Minacığım! Sabah bu zaman sənin gül camalına baxıb, səni oxşayıb buse edəcəyem" – dedi.

Rəşid çay içən kimi durub xəstəxanaya getdi. Saat on iki idı. Bu halda iki yerdə yiğincaq var idı. Biri Minanın evində – nikah yiğincağı, digeri isə xəstəxanada – rəsmiguşad yiğincağı. Dəvət olunan adamlardan bir parası nikahda idi, bir parası da rəsmiguşadda. Xülasə, xəstəxana dualandı, sonra burada gözəl bir nitqlər söyləndi, təbrikler edildi və haman gün bu xəstəxanaya səkkiz nəfer naxoş qəbul olundu.

Camaatdan bir parası dağıldı, bir parası isə nikaha getdilər. Rəşid naxoşlara yemek verib ve onların dərmanlarını hazırlayıb, növbətçi-lərə tapşırıb evlərinə geldi. Bu ana qədər camaat nikahdan qurtarış Rəşidin evinə şadlığa və mübarekbadlığa gəlmişdilər.

Burada yemek və çay qurtarandan sonra camaat faytonlara əyleş-şib Rəşid ilə bərabər "sağ ol, çox yaşa Rəşidimiz!" – deyib urray çəkə-çəkə Minanı getirməyə getdilər.

Orada Rəşid ilə Minanı bir güzel bəzənilmiş od arabasına əyleşdirib yenə mübarekbad: – toyunuz mübarek olsun! – deyə-deyə onları Rəşidin evinə getirdilər və burada onlara bir daha mübarek deyib dağıldılar...

Dünyada heç bir şey baqi olmadığından, bu cavanların xoşbextlikleri de uzun müddət çəkmədi. Bunlar həyatdan ləzzət çekdikləri halda və hər biri bacardığı qədər hər kəse və öz milletlərinə xidmet etdikləri halda, "onlar nə üçün boylə xoşbəxt olsunlar, nə üçün boylə ləzzət çəksinler?!" xiffətini edən bir adam dəxi var idi ki, o da tacir Abbaselinin oğlu Rehim idi. Ona nə gece və nə gündüz rahathıq yox idi. Bu, həmişə, "bunları bir-birindən nasıl ayırmım" – deyə çalışırdı. Mina buna gəlmədiyindən Rehim neçə adama pul vermişdi ki, onları öldürsünler, onun qisasını alsinlar. Lakin Mina ilə Rəşidin millətə etdiyi xidmet hər kəsə şayan olduğundan, heç kəs bunları öldürməyə razı olmadı. Axırda Rehim özü bunları öldürmək qəsdinə durdu.

Rehim bilirdi ki, Mina ilə Rəşid hər gün xəstəxanaya gedir, ona görə də bir gün tapançasını götürüb bunların qabağını kəsdi və faytonlarını dayandırıb hər ikisini güllə ilə vurdu.

Güllə bunların hər ikisinə dəymiş idisə də, fəqət bunlar o saat ölmədilər. Rehimini polis tutdu, yaralıları isə xəstəxanaya getirdilər. Burada bir neçə saatdan sonra "ah, arzularımız, ah ümidişimiz, Allah, şahid ol" – deyə-deyə, bədbəxt ebeveynlerinin ağıuşunda Allaha canlarını tapşırdılar. Cümə şəhər əhli ilə bərabər Minanın şagirdləri ilə Rəşidin saqlamamış naxoşları:

– Rəhmət olsun sizə, ay nakamlar, ay cəhalət fədailəri! – deyə ağladılar.

XOŞBƏXTLƏR

"N" kendində dövlətli və hörmətli bir kişi var idi. Bu kişinin adı Rəsul idi. Rəsulun çox övladı olmuş idisə də, ancaq bunların hamısı ölüb, bir oğlu ilə bir qızı qalmışdı. Rəsul kişi qızını əra vermişdi. Oğlu isə hələ subay idi. Rəsul kişi çox qoca olduğundan, dünyada onun oğlu Aslanı evləndirməkdən başqa arzusu yox idi. Buna görə həmişə işdən-gücdən fariğ olanda Rəsul övretini yanına çağırıb onunla məsləhət edərdi ki, oğlu Aslan üçün kimi alınlara və nə vaxt evləndirsinlər? Bir dəfə də olsa nə Rəsul, nə de övrəti oğlanlarından sormazdlar ki, "oğlum, səni evləndirmək isteyirik, sənə kimi alaq, kimi isteyirsən?". Çünkü bu, onlara bir böyük eyib və layiqsiz iş kimi gəlirdi. Bunların fikrincə, ata və ana oğlu üçün her kəsi alsa və qızı hər kəsə versə, gərek onu qəbul edələr, onların sözlerinə və təkliflərinə tabe olalar. Rəsulun oğlu Aslan hərçənd oxumamış idi, lakin şəhərlərə gedib-gəldiyindən fikri ayıq, gözüaçıq bir cavan idi və burasını da yaxşı bilirdi ki, nə gunə olsa bu təklif gərek ona və qeyri övlada ata və ana tərəfindən olunsun və bunların rızası olmadıqda, onlara hökm olunmasın. Aslan burasını da çox yaxşı bilirdi ki, bu qədər müsəlman cavan və cəvanelərin bədbəxt olmasına, tərki-təlaq etməsinə və ya ataları vəfat edən kimi gedib onlar alan övretdən başqa daha bir övret almalarına, ömürlerinin zəhərlənməsinə səbəb ancaq ata və analar "sənə kimə verək, sənə kimi alaq" təklifini övladına eləmədiklərindəndir. Çünkü tərəfin hər ikisi bir-birini görəsə, sevsə, nikah olmalarına riza versə, onların həyatının gözəl və xoşbəxt olmaları hər kəsə şayandır. Ona görə də Aslan özünə söz vermişdi ki, hər nə gunə olsa, gərek o, gözü ilə görüb könlü sevdiyini alınsın, yoxsa, bədbəxt olacağına əmin idi.

Aslan həmişə öz-özünə deyirdi ki, ay kişi, qəribə insanlarıq, eğer bir at və ya bir kel almalı olanda ata oğul ilə, qardaş qardaş ilə məsləhət edib alırdılar. Gəlindi gedib ömür yoldaşı ki, övretdən ibarətdir, alası, ya verəsi ol, dilimiz lal, qulağımız kar, gözümüz kor olur, bir kəlmə də olsa bir-birimizdən sormarıq ki, bunu nə sayaq edək, kimi alaq, kimə verək? Təəssüf! Təəssüf ki, biz müsəlmanlar etrafımızda yaşayan bu qədər millətləri gözlərimiz ilə görürük, qulaqlarımız ilə eşidirik, amma bu başımız ilə anlamaq istəməyirik ki, bizim bu kimi işlerimiz, əməllərimiz bizi fənaya verir və verəcək! Mən bu az

ömründə nə qədər bədbəxt ittifaqlar görmüşəm! Nədir bunlar! Hamısı bizim qəbih adətlərimizin nəticəsidir. Qonşumuz Səlim kişinin oğlu evlendiyi beş ay deyil, övrətini boşayıb ki, sən beləsen, sən filansan. Kimdir mürqəssir? Əlbətə, ata və anası! Mən özüm şahidəm ki, toydan qabaq biçarə Xurşid nə qədər çalışdı, nə qədər yalvardı ki, o qızı istəmirəm, kimse ona qulaq asmadı, onun sözünü qəbul etmədi, özü də bədbəxt oldu, övreti də.

Bircə burasını bu atalardan soran ola ki, ay kişilər, siz övreti özünüzəmi alırsınız, bunlar siz iləmi ömür edəcəklər, yoxsa bir-biri ilə və əger boylə isə nə üçün bunların rizasını gözləmeyirsınız? Mən indi əger bu sözləri xalq arasında damışsam, mənə deyəcəklər ki: "Sən nə deyirsən, sən hansı məktəbdə oxuyub qurtardın, harada bu sözləri öyrəndin?". Daha burasını özləri anlamayacaqlar ki, boylə şeyləri anlamaq üçün darülfünun qurtarmaq lazım gəlməz, bunlar elə bir cilm, elə bir baş istəməz, çünki hal-hazırda bunları bir az gözümüz ilə görürük və qanınaqda da qadirik və her kəs də gərek boylə şeyləri mülahizə cıləsin və qansın. Məgər oxumayan adam gərek heç bir şeyi də arılamasın, heyvan kimi yaşasın, bədbəxt olsun? Məgər bizlər adam deyilik? Kime deyəsən, kimi qandırasan?! Babamız boylə, dədemiz boylə!.. Məgər biz də gərek boyləmi yaşayaq?

Yox, boylə deyil, buna bir əlac tapmalıyıq, biz müsəlmanların ən birinci nöqsanlarından, ən birinci qəbahətlərindən birisi də budur. Bir millətin əri ilə övrətinin arasında, necə ki, deyirlər, "oçaq başında" birlilik, razılıq, sülh olmaya, o millətdə bir qeyri məsələdə, qeyri bir babda ittifaq və ittihad necə ola bilər? Birlik, sülh hamısı ocaq başında bina, ocaq başında peyvəst olar! Ər ilə övret arasında birlilik müsalihə olmayıb, nizə, nifaq olarsa, onların övladları necə ittifaqa, ittihada nail ola bilərlər?

Dalaş-döyüşü ocaq başında öyrənərlərsə, böyükdə camaat ilə necə dolanacaqlar? Bunları tərk etməliyiz!

Aslan ovçu idi. Payızın axın günləri olduğundan, kəndlilər hər bir işlərini qurtarmışdır. Aslanın da bir işi olmadığından, hər gün şikara gedərdi. Bir gün səhər tezdən Aslan oyandı. Hava bulud və dumanlı olduğundan, Aslan öz-özünü dədi ki, gərek bu gün dağa ova getsin, çünki dumanlı gündə heyvanlara yavuq getmək olur və heyvanlar da dumanlı günlərdə yaxşı görmeyirlər. Bu fikir ilə Aslan cəld

yerindən qalxıb, tüfəngini götürüb evdən çıxdı və nökərlərinə dedi ki, atam məni sorsa, deyərsiniz Aslan ova getdi.

Aslan "dağa tez çatım", – deyə aralıq yolu getdi. Bu yolda bir bulaq var idi və sübh təzə açıldığından, kəndin qızları və arvadları bulağ - çay suyuna gəlirdilər. Bulaqdan bir az kənarlaşanda, Aslan gördü ki, yol ilə bulağ 16-17 sinnində bir qız, dalında güyüm suya gəlir. Aslan buna yavuqlaşanda, doğrusu, ona diqqətlə baxdı və fikri qızda olaraq yol gedəcəyini unudub bihuş halda dayandı. Qis isə Aslanın halından və baxışından xəbərdar olub bunun yanında dayandı və güyümü yerə qoyub guya yaylığını bağlamağa məşğul oldu. Halbuki, onun muradı yaylığı bağlamaq deyildi. Qız öz gözəlliyyini bildiyi kimi, Aslanın da gözəl olmasından baxəbər olub, artıq irəli yeriməyə qüvvəsi olmadı və başını qaldırıb ona baxdı. Bu baxış Aslana ox kimi dəydi. Aslan istədi ki, qızın yanına gedib, onunla bir az səhbət cəsən, lakin Aslanın ayaqları ona tabe olmadığından, yerindən tərpənə bilmədi, ancaq əlindəki tüfəngin qundağını yerə qoyub ona söykənərək qızdan sordu:

– Ay pəri, sən kimsən?

Qız isə buna cavab verdi ki: "Mən səni sevən". Bu halda qız Aslanın gerisində bulaqdan qayıdanları görüb, güyümü əlinə götürdü və bir daha Aslana baxıb, yola düzəldi.

Aslan istədi ki, onun dalınca getsin, lakin dalı çevrilib bulaqdan gələn adamları gördü və qızın bundan nə səbəbə ayrıldığını anladı.

Aslan tüfəngi əlinə götürüb, təzə yerindən durmuş naxoş kimi yola rəvan oldu. Kəndin kənarına çıxbı, Aslan bir böyük daşın üstündə oturub, başına gələn əhvalatı fikirleşməyə başladı. Bu əhvalat Aslana hərçənd yuxu kimi gəlirdi də, lakin qızın o üç kəlmə sözü: "Mən səni sevən" – daimi onun qulaqlarında cingildəyirdi. Bir müddət daşın üstündə oturandan sonra Aslan istədi ki, durub dağa çıxsın. Heyhat! Öz acizliyini görüb evlərinə qayıtdı. Atası isə Aslanı evə gələn görüb sordu:

– Oğlum, bəs sən ova getmişdin, niyə qayıtdın, yoxsa yoldaşını tapmadın?

Aslan cavab verdi:

– Xeyr, dədə, həqiqi yoldaşımı mən ancaq bu gün tapdım..

– Bəs nə üçün gedə bilmədin?

– Elə-bele, özüm getmədim...

Təəssüf ki, Aslanın atası onun “həqiqi yoldaşımı ancaq bu gün tapdım” sözlerinin mənasını anlamadı və anlaya da bilməzdi.

Xülasə, Aslan öz otağına girib haman gün büsbütün evdə keçirdi. Hərçənd haman gün buludlu və dumanlı bir gün idi, lakin Aslanın ürəyi çox aydın, çox işıqlı idi, çünkü onun ürəyi məhəbbət nuru ilə işıqlanmışdı. Həmişə boyle günlərdə Aslanın və her kəsin ürəyi tut-qun olduğu halda, bu gün Aslan ancaq dünyada işiq və həyatda mənə olduğunu anlaşmış idi. Bir az otaqda gəzdikdən sonra Aslan üzü üstə öz yerinə yığılib, gözlerini berk yumdu və özünün həyatına təzə bir nur, təzə bir hal getirmiş və ürəyini ziyadar etmiş olan ittifaqı, əhvalatı fikrində, ürəyində dolandırmağa başladı.

Bu əhvalatdan Aslan nə qədər mütəəssir və feyziyab olduğunu biz bundan bilirik ki, onun dostu Heydər bunun bu halında otağa gelib, salam verdiyindən, üst libasını soyunana qədər “sənə nə olub, nə üçün salamımı almayırsan?” sözlərindən Aslanın bilmərrə xəbəri olmadı. Axırda Heydər onun yanına gəlib, onu əli ilə bu bihuşluqdan oyatdı və dedi:

— Aslan, sənə nə olub? Yuxulamışdım, yoxsa qəsdən mənə cavab verməyirdin?

Aslan isə uyğudan ayrılan kimi yerindən durub, dostu Heydəri yanında görçək; onun boynunu qucaqlayıb dedi:

- Dostum, nə gözəl yerdə məni yad eleyibsən! Çox şadam...
- Bəs niyə mənə cavab vermirdin?
- Vallah, sənin geldiyindən baxəber olmamışam.
- Yuxulamış idin?
- Yox.
- Bəs yuxulamamışdin, bu qədər səhbəti necə olub ki, eşitməmisən?
- Özüm də bilmirəm.
- Yox, Aslan, lap doğrusu, səndə söz var, yoxsa mən səni boylə heç görməmişdim. Doğrusunu mənə söyle, görün sənə nə olub?

Aslan yerində qalxıb, dostu Heydərin belindən bir əli ilə tutub və Heydərin elini boynuna salıb evdə gəzə-gezə əhvalatı ona söylədi və dedi ki; haman qızı bir neçə dəfə toyılarda görüb, amma boylə diqqətlə ona baxmayıb və indi də tanımayırlı. Heydərdən sordu ki, o qız kim ola, bəlkə, o tanıyır?

Heydər – harada görübsən, neçə yaşında olar? – suallarından sonra zənn ilə dedi ki, o qız yəqin Mehəmməd kişinin qızı Cahandır. Əvvəla,

onu çox gözəl söyləyirlər və ikinci, kəndin qrağında ondan başqa bir adamın oyle qızı yoxdur ki, o yolu gəlsin və ona orada rast olsun. Bundan sonra bunlar məsləhət elədilər ki, haman qızı tanıyıb onun atasının yanına elçi göndərsinlər.

Bir neçə gündən sonra Heydərin axtarmağı və soruşmağı ilə Aslan bildi ki, doğrudan da, qızın adı Cahan olmuş və özü də Mehəmməd kişinin qızı imiş. Bu əhvalat yəqin olan kimi Aslanın rəngi ağarıb az qaldı ki, əqli başından getsin, çünkü onun cəmi ümidi bu həqiqət ilə suya qərq oldu. Aslanın dostu Heydər də çox pərişan oldu və ona görə də dostundan sormadı ki, sənə nə olub, bu nə haldır, bunun səbəbi Aslana məlum olan kimi, Heydərə dəxi məlum idi.

Cahanın atası Mehəmməd kişii haman “N” kəndinin dövlətli və hörmətlilərindən hesab olunan bir adam idi və keçmişdə Aslanın atası Rəsul kişi ilə çox mehriban və çox dost idi. Lakin on il bu əhvalatdan əvvəl Aslanın əmisi oğlu ilə Mehəmməd kişinin qardaşı oğlunun talada su üstə mübahisələri düşüb, Aslanın əmisi oğlu Mehəmməd kişinin qardaşı oğlunu doğrayıb öldürmüdü. Bu səbəbə görə bu iki tərəfin arasında qan davası, yəni qisas davası var idi. Ona görə də bunlar bir-biri ilə heç vaxt barışmaq və ya əqrəbalaşmaq xəyalında da deyildilər və ola da bilmezdilər. Ona binaən Aslan pərişan oldu, çünkü bilirdi ki, nə atası və nə qayınatası bunların bir-birini sevməsinə və bunların nikahına rıza verməyəcəklər. O gün Aslanın ürəyini Cahانın məhəbbəti doldurduğu kimi, bu gün də onun qəlbini ümidsizlik qaraltdı.

Aslan bu xəbəri eşitdikdə bir zaman bihuş olub, sonra yerində qalxıb başladı öz-özü ilə uyğuda danışan kimi söyləmeye:

- Bax gör, biz müsəlmanlar nəyik, nə fikirdəyik və nə yaşayışdayıq? Ölen müsəlman, öldürən müsəlman, dustaqxanada illər ilə yatan müsəlman, balaları ac, övreti çılpaq qalan müsəlman!.. Ah, müsəlman, müsəlman! Ürəyi yara müsəlman, üzü qara müsəlman, çörəyi para müsəlman!..

Odur, görürsen iki tərsa, rus və ya qeyrişı bu gün dalaşdilar, savaşdilar, üç gün aradan keçməmiş yenə barışdilar, qardaş oldular, çox berke düşəndə suda, divana getdilər. Amma biz müsəlmanlar divan nədir, şəriət nədir, bəlkə də, insan olduğumuzu unudub tūfəng, xəncər dəstəyindən yapışırıq. Ay kişi, on il bir kənddə olasınız, hər biriniz adam cərgəsindən xeyrə, şərə çağırılanda bir-birinizlə danışmayanız? Nə var, nə olub? On il bundan əvvəl neinki müsəlmanlıq, bəlkə

də, insanlıq nə demək olduğunu anlamayan iki cahil bir-birini öldürüb deyə, siz də gərək öz aranızda ədavəti dolanınız? Kimdir müqəssir, olən? Yox. Öldürən? Yox. Bəs, kimdir müqəssir? Əlbette, siz! Vaxtında balalarınızı oxudub, terbiye verib, onlara müsəlman, insan nə olduğunu anlaysınız, onlar heç vaxt bir-birini öldürməzdi və nə də siz böyük vəhi tayfa kimi yaşamazsınız. Pərvərdigara, hansı dərdimizi yada sahib ağlayaqq!?

Nədir indi mənim halim? Atama deyəcəyəm, atam razı olmayıacaq; atam razı oldu, Cahanın atası razı olmayıacaq. Cahanı götürüb qaçacağım, əvvəla, bu, insanlıq deyil, ikincisi də dübəre araya düşməncilik düşəcək. Əgər bunların qanacağı olsa, ikisi də, bu işə razı olar və bu ədavət ortadan götürürlər və həm də biz xoşbəxt olarıq, amma...

Heydər Aslanın axırkı sözlerini eşidib dedi ki:

– Qardaşım, vallah doğrudur, bunların arasından bu ədavəti ancaq sizin bir-birinize nişan olmağınız götürür. Gel bu əhvalatı mən sənin atana açım, görək nə deyir?

Hər iki dost bu işə razı oldu və Heydər bu söhbəti Aslanın atasına söylədi.

Cahan isə Aslandan ayrıldığını və nccə bulaqdan su götürüb evlərinə gəldiyini bilmədi. Güyümü yerə qoyub fikrə getdi. Onun fikrində Aslandan başqa, bir kəs və bir şey yox idi. Aslanın "Ay Pəri, sən kimsən?" sözləri onun qulağında eşidildi. Cahan isə bu sədaya bir daha burada "mən səni sevən", cavabını verdikdə anası bunun sözlerini eşidib dedi:

– Qızım, nə söyləyirsən, dəli olmayıbsan ki, nə üçün öz-özün ilə danışırsan?

Cahan isə bu sözlərdən özünə gəlib dedi:

– Anacığım, heç bir şey söyləməyirəm, ancaq mən bu gece bir yuxu gördüm, onu fikirləşirəm.

Anası:

– Qızım, söylə görüm, yuxuda nə görübsən? Allah xeyir eləsin!

Cahan:

– Anacığım! Yuxuda gördüm ki, bir güllü bağçada oturmuşam, ətrafında bülbüller cəh-cəh vururlar; indi onu fikirləşirdim.

Anası:

– Qızım, çox gözəl yuxudur: əre gedəcəksən, həyatın çiçəkli olacaq, ərin də onun bülbülli, – deyə cavab verdi.

Cahan anasına dedi ki, anacığım, bülbülli gördüm... Sonra bu sözləri anasına dediyinə peşman olub, başladı aralığa söz salmağa və dedi:

– Anacığım, başım çox ağrıyr, mənə izn versən, gedib bir az yataram.

Anası isə:

– Balacığım, get yat, atan üçün mən çay qoyaram, – dedi.

Bu sözlərdən sonra Cahan gedib öz qardaşının otağında yatdı və yene başladı fikrə getməyə. Bu halda bir adam əgər Cahanın barmağını kesseydi, Cahan bəlkə onu hiss etməzdə. Çünkü onun ürəyi bu halda məhəbbət oduna yanmaqdə və partlamaqdə idi.

Cahanın sağ günü yatacaqda keçirdi. Onun xəyalında gələcək bir mənzərə dolanmaqdə və görünməkdə idi. Bir dəqiqə də ömründən olsa, onun xəyalından Aslanın gözəl üzü, ulduz kimi parlaq gözleri çıxmayırdı. O, həmişə öz xəyalında onu oxşayıb, sünbül kimi bığlarına turmar vərməkdə idi. Xülasə, axşam oldu. Bu halda Cahanın anasının yanında qonşularının gəlini Fatma gəlib sordu ki, Cahan haradadır və nə üçün bu gün mənim yanına gəlməyib? Anası isə cavab verdi ki, Cahan bu gün bir az naxoşdur, evdə yatıbdır.

Fatma dörd-bçş ay idи ki, əre getmişdi. Qızlığında Cahan ilə dost və həmsirr, yoldaş olduğundan, cəld yuxarı çıxıb Cahanın yanına gəldi və Cahanı yatacaqda görcək, "bacım, sənə nə olub, niyə yatıbsan?" – deyə bunu qucaqlayıb öpdü. Cahan isə Fatmanın boynundan bərk tutub xəlvəti buna dedi:

– Mənə nə olduğunu özüm də bilmirəm. Ancaq sən mənim dostum olduğundan, bircə onu deye bilərəm ki, bu gün hərçənd gəydə günün üzünü mən, ya sən görməmişik, lakin mənim üzümə ayrı bir gün doğub, ürəyimi ziyalandırmaqdadır.

– Sən nə söyləyirsən, mən qanmayıram?

– Fatma, yadindadırımlı səni gəlin aparanda xanəndə bir söz oxuyurdı:

Keklik-keklik, gel ovla məni...

– Hə, yadindadır, nə olsun?

– Mən də bu gün keklik kimi yolda bir ovçuya rast olmuşam. Ancaq keklik kimi mən ondan qaça bilmədim, ayaqlarım getmədi, indi də odur ki, ovçu oduna ürəyim yanır, partlayır. Mən onu sevmişəm, o da məni...

– İndi bildim sənə nə olub, məhəbbət oxuna rast olmusan. Bəs onu tanıdınız?

– Bizim kənddə Rəsul kişinin oğlundan başqa ovçu kimdir? Birçə odur ovçu, mən də onu görmüşəm.

Bu söhbətdən sonra Cahan əhvalatı yoldaşı Fatmaya nəql elədi. Fatma dedi ki, Aslan da subaydır. Əgər o da səni bəyənib sə bugünsabah sənə elçi göndərər. Heyhat! Bu iki məsumların heç birinin burasından xəberləri yox idi ki, bunların ataları bir-biri ilə müddəidirlər, çünki on il bundan əvvəl bunlar hər birisi beş, altı yaşında olublar. Xülasə, Fatma Cahanın məhəbbətini təbrik edib və bir az da ona sakitlik verib, evlərinə getdi. Cahan isə yenə fikrə getdi.

Heydər iki-üç gün Aslan ilə elədiyi söhbəti onun atasına söyləməyə vaxt tapmadı. Gah özünün işi oldu, gah da Rəsul kişinin qonaqları mane oldu. Xülasə, bir gün Heydər Rəsul kişini qonaq çağırıb söhbəti ona açdı. Rəsul kişi bu sözləri eşitcək yaralı pələng kimi Heydərin üzünə baxıb dedi: – Bunun üçünmə məni gətirib qonaq edirdin? Kənddə Məhəmməd kişinin qızından başqa qızımı yoxdur, məni aləm arasında rüsvaymı etmək istəyirsiniz, məni düşmənin ayağına göndərmək istəyirsiniz? Mən bu işə heç vaxt razı deyiləm və ola da bilmərem. Mənim oğlum özü üçün bu kənddə qız tapıb bəyənməyirsə, mən o biri kənddən onun üçün qız alaram, orada tapmasa, gedib şəhərdən alaram. Amma düşmən ayağına neinki qız üçün, həttə can üçün getmərem. Bu, mənim axır sözümdür. Bundan sonra nə mənim oğlum və nə sən mənə bu barədə bir söz daha deməyəsiniz.

Heydər Rəsul kişini nə qədər sakit etməyə çalışsa da, bir şey bacardı, boyla ki, Rəsul kişi qabağındakı bir stekan çayı da içməmiş durub evinə getdi.

Kənddə bir adət var ki, axşam vaxtı cavanlar kəndin bir yerinə, qocalar o biri yerinə yiğilib orada söhbət edərlər, bu yerlərə yiğincaq yeri deyirlər. Haman gün Heydər Aslana xəber yolladı ki, yiğincaq yerinə gəlsin.

Axşam vaxtı idi. Aslan ürəyi darixa-darixa yiğincağa getdi. Burada Heydəri tek oturmuş görüb bunun yanına gəlib və salam verib cəld sordu:

– Heydər, söylə görüm iş nə gunə oldu?

Heydər isə çox məyus və mükəddər buna cavab verdi:

– Necə ki, özün söylədin, oylə də oldu. Atan daş atıb başını tutdu ki, boyla iş olmaz və ola da bilməz.

Bir zaman bunlar bir-biri ilə əsla danışmayıb, fikrə getdilər. Heydər:

– Əlac bircə ona qalıb ki, qızı sənin üçün götürüb qaçaq. Doğrudur, mən çox oxumamışam, ancaq yenə kəndimizdə olan məktəbi qurtarmışam ve müəllimin sözlərini mən heç vaxt unutmamışam və unutmaram. O, bize deyərdi ki, balalar, belə işlər bizim nə dinimizə və nə də insana layiq olan işlər deyil. Mən nə qədər olsa, dörd il ondan oxumuşam, tərbiye almışam...

Ona görə də mən heç vaxt bu işə razı ola bilmərəm. Mənim qüvvəm özümə çatar: bugünkü gün sənin yadından çıxmasın, mən sənə vəd edirəm ki, mən evlənməyəcəyəm, çünki mənim üçün heç kəs Cahanın yerini verməz, ancaq sənə bircə onu deyə bilerəm ki, dünyada məndən və Cahandan bədbəxt adamlar ola bilməz.

Heydər dostu Aslanın halına yandığından, “yazıq bədbəxtlər” – deyib ağladıqından, gözlərini silə-sile evlərinə getdi. Biçarə Aslan bir müddət daşa dönmüş kimi yerində qaldı. Aslan yerindən durub evlərinə gələndə axşamdan çox vaxt keçmişdi. Ona görə Aslan bir daha ata və anasının yanına getməyib, öz otağına gedib, üzü üstə rəxtəhabına yixildi.

Bədbəxt Cahannın yuxusu tezliklə neticə bağlıdı. Kaş o yuxunu görməmiş olaydı. Bir neçə gün bu əhvalatdan sonra Məhəmməd kişinin yanına öz kəndlisi Əkbər kişi bir neçə molla ilə gəlib onun qızını oğlu Musa üçün istədi. Məhəmməd kişi çox şadlıq ilə bunların teklifini qəbul edib, “Allah mübarək eləsin”, – dedi. Qonaqlara lazımlı olan hörməti edib yola salandan sonra Məhəmməd kişi övrətini yanına çağırıb ona əhvalatı xəbər verdi. Anası isə cəld Cahanın yanına gedib, “qızım, gözlərin aydın olsun, yuxun nəticə bağlı” – deyə Cahani qucaqlayıb öpdü. Cahan isə anasından sordu ki, anacığım, söyle görüm, nə olub?

– Ay qız, daha nə olacaq, belə qonaqlarımız, heç demə, sənin elçi-lərin imişlər, atan səni Əkbər kişinin oğlu Musaya verib. Allah başa çıxartsın.

Anası bu sözlerini qurtarmamış Cahanın ürəyi gedib, yere yıxıldı. Anası isə bunun üstə yürüüb başladı onun qollarını boğmağa və cəld atasına xəbər göndərib, əhvalatı ona söylədi. Cahanı eve gətirib onu özüne getirmek üçün növbənöv müalicələr eleməyə başladılar. Bir neçə saatdan sonra biçarə Cahan özüne gəldi və atasının üstündə oturan görüb dedi:

— Atacığım! Yadimdadır, bir günü sən mənə gelib dedin ki, qızım, sənin inəyini istəyən var, satımmı? Yadimdadırımı?

— Yadimdadır, bala, söylə görüm nə dcmək istəyirsən? (Məhəmməd kişi oyla hesab elədi ki, Cahan ona bir əhvalat söyləyəcək).

— Atacığım! Məgər Allah məni inəkdən də alçaq yaradıb? İneyi satanda məndən sordun, bəs bu gün mənim özümü satanda nə üçün məndən sormadın ki, qızım, səni satıram, razısanmı?

Bu sözleri Cahan deyib qurtarmamış atasının üstüne yıxılıb ağlaya-ağlaya dedi:

— Atacığım, mənə rəhm et, məni Musaya vermə, mən onu sevmə-yirəm, məni bədbəxt etmə, men sənin bir qızınam.

Cahanın bu sözleri atasının qəlbini qaldırıb bir zaman mütəəssir etə də, lakin yenə vəhşilik ona qalib olub dedi:

— Qələt eləmə, sən qanan iş deyil bu, sən mənim üzümə ağmı olursan, and olsun Allaha, səni bu saat öldürərem.

Məhəmməd kişi bu sözleri deyib, ağışundakı xəstə balasını qeyzla yere atdı və evdən çıxdı.

Bir həftə belə keçdi, Cahan yerindən durmadı, iki həftə keçdi, Cahan yaxşı olmadı. Nəhayət, əhvalat kəndə yayıldı. Xalq arasında söylənməyə başladı.

Bu əhvalat Aslanı da gelib çatdı. Aslan isə bu gündən Cahanı daha artıq sevdı, gecə-gündüz onun fikrini edirdi. Həmişə ürəyi yaralı, üzü fikrili və gecə-gündüz yuxusuz olduğundan, Aslan həyva kimi saralıb, ağaç kimi qurumuş idi.

Aradan iki-üç ay belə keçdi. Cahan ayağa durmuş idisə də, lakin çox zəif, rəngi qaçmış, lalətək yanaqları ağarmışdı. Novruz bayramına bir neçə gün qalmış Əkbər kişi oğlu Musa üçün Cahana nişan gətirdi.

Haman gün Cahan öz otağında məyus və mükəddər oturub öz gördüyü uyğunu və Aslan ilə rast olduğunu fikirləşirdi. Bu halda onun dostu Fatma onun yanına gəldi. Bu zaman bunların heç biri o biri ilə danışmadılar. Birdən Cahan üzünü Fatmaya təref tutub dedi:

— Əziz yoldaşım! Mənim yuxum gör necə oldu, mən güller, çiçəklər üstündə bülbüllər oxuyan görmüşdüm, indi bağçalarım virane olub, bülbülmə əvəzine bayquşlar ulayıb. O günler payızın havası bulud, dumanlı günlər olduğu halda, mənim ürəyim bahar çiçəyi kimi xoş, qəlbim bülbüllər kimi təmiz idi, amma indi... indi bu baharın xoş günlərində ürəyim yaralı, qəlbim zülmətdən də qaradır. Pərvərdi-gara, sən bizi niya boyla rəzil yaradıbsan, nədir mənim təqsirim?.. — deye ağlayıb yoldaşı Fatmanın üstünə yıxıldı.

Bu gündən sonra Cahan Aslandan əlini üzdü, ancaq onun bir arzusu qalmışdı ki, bu da Aslan ilə bir daha görüşüb ona özünün axırınca xudahafızını deməkdən ibarət idi. Deyirlər ki, qəlbdən-qəlbə yol olar, xəbər gələr, xəbər gedər. Bu fikir Aslana da gecə-gündüz rahatlıq verməyirdi.

Bir gün fikrinə gəldi ki, dilənçi paltarı geyib Cahan ilə görüşməyə getsin.

Baharın axır günləri idi. Aslan həmişə pusquda idi ki, görən buna nə vaxt bir dilənçi rast olacaq ki, bu onun paltarını geyib Cahan ilə görüşsün. Bir gün Aslan ata minib qalaya getmək istəyirdi. Darvazalarından çıxar-çıxmaz gördü ki, çox cindir paltarlı bir dilənçi buna təref üz tutub gelir. Aslan cəld atdan yere düşüb dilənçinin qabağına gedib dedi: kişi, sənə bir manat pul verərəm, gedək mənimlə bu kəndin kənarına, sən paltarını çıxart ver mənə, mən geyim, mənim bir gedən yerim var, bir az müddətdən sonra gəlim paltarını da verin, manatı da. Dilənçi bu təklifi şadlıq ilə razi olub, Aslan ilə yola düşdü. Kəndin kənarına çıxan kimi Aslan atdan düşüb dilənçinin paltarını eyninə geydi və atı da ona tapşırıb, hər əlində bir ağaç, düz Cahan-gilin evinə getdi.

Haman gecə biçarə Cahan yenə yuxuda görmüşdü ki, bir beli əyri, cindir paltarlı dilənçi bunların həyatına gelib pay istəyir. Bu, o dilənçi üçün pay aparıb verəndə dilənçi payı alıb buna deyir ki, mən dilənçi deyiləm, Aslanam. Ona görə haman gün Aslanı dilənçi paltarında gözləməkdə idi. İttifaqən bu gün Cahanın nə atası və nə də qardaşı ilə anası evdə var idi.

Cahan evlərinin qabağında oturub özü üçün cürbəcür fikirlər eləməkdə idi. Birdən bunların itləri hürüb darvazaya yüyürdülər. Cahan isə bunların dahıncı yüyürüb gördü ki, haman yuxuda gördüyü libasda dilənçi darvazada durub itlərdən qoruna-qoruna bundan pay istəyir.

Cahan itləri qovub bundan sordu ki, sən dilənçi deyilsen, Aslansan, doğrudurmu?

Aslan bu sözleri eşidən kimi təəccüb edib bundan sordu ki, sən onu nədən bildin? Bəli, mən Aslanam!

Cahan – mən sənin bu gecə haman libasda bizi gəldiyini yuxuda görmüşdüm və səni gözləyirdim, gəl, məndən başqa heç kimse burada yoxdur, gəl səninlə bir dəfə də olsa söhbət edim, ürəyimi boşaldıım, sonra ölsəm də qəmim yoxdur.

Bu sözleri deyə-deyə Cahan Aslanın elindən çəkə-çəkə həyətə gətirdi və burada namaz daşlarının üstündə oturub dedi ki, əzizim, mənim dünyada bir arzum var idi ki, o da bu gün hasil oldu, səni gördüm. Sənə axırıncı sözlerimi deyəcəyəm, əzizim! Bunlar Allah qüdretidir, amma sən burasını bil ki, mənim qəlbim sendən başqa heç kimsəni sevməyib və sevməyəcək, dünya axirətdə də səni unutmayıb, daim sənin haqqında duaçı olacağam.

Aslan:

– Cahanım! Mənim də bu gün bura gəlməkdə məqsədim ancaq sənin ilə görüşüb, ürək sözümüz sənə deyib, sənə olan məhəbbətimi izhar və tesdiq eymək idi ki, o da əlhəmdülillah, hüsula gəldi. Mən də sənə söz verirəm ki, mən heç vaxt evlenməyəcəyəm, mənim ürəyimdə daha boş yer qalmayıb ki, orda sənin məhəbbətindən başqa, qeyri məhəbbət de bəsləmək mümkün olsun. Burasını da yəqin bil ki, mənim baharım senin ilə açılmışdı, senin ilə də gerek solsun. O güllər ki mənim qəlbimdə sən ekib, sən də açmışdır, o güllerin üstündə və arasında olan bülbül də ancaq sən ola bilərsən, qeyri bülbül oraya daxil ola bilməz. Ancaq burasını da bil ki, mən hələ Allah dərgahında sendən əl üzənməmişəm və üzəməyəcəyəm. Ümid.. xəyal... bəslədiyim ümidiər puç oldu, əkdiyim güllər tez soldu. Bundan sonra təzə ümid... təzə bahar... təzə günlər... Mən gedirəm, əzizim, fikir etmə, ümidsiz olma, məni də umutma...

Bu sözleri deyib, Aslan yola düşdü.

Cahan istədi ki, onun dalınca getsin, lakin bacarmadı. Bihuş halda haman daşların üstüne yixilib qaldı.

Aslan ilə Cahanın görüşməsindən bir neçə gün sonra kənddə gündə bir, gündə iki adam ölməkde id. Ətraf kəndlərdə vəba naxoşluğunu olduğundan, zənn olunan bu idi ki, bu kənddə də ölüən adamlar vəbadan ölürdülər. Xülasə, üç-dörd adam ölündən sonra həkimlər dedi-

lər ki, naxoşluğa bu kənd də yolu xub. Naxoşluq başlayandan bir heftə keçmədi. Cahanın nişanlısı axşam naxoşlayıb sübh vaxtı oldu. İki gündən sonra atası da, üç gündən sonra Cahanın atası da öldülər. Cahan sevmədiyi nişanlısının ölməsinə o qədər şad olmuşdu ki, daha doğrusu, öz atanının ölməyi də heç onu ağırmırıldı. Bunların nikahlarına riza verməyən adamlar bircə-bircə ortalıqdan çıxdıqca, Aslan ile Cahan öz ürəklərində şad olurdular, çünkü ümidiər artırdı. Ona görə də ataları ölüyüne heç bənd deyildilər. Aradan bir-iki heftə keçəndən sonra Cahanın qardaşı Əli talada ot yiğdirdiği yerdə naxoşladı, bunu naxoşlayan görüb, her kəs buradan qaçı, çünkü vəba naxoşluğunun yolu xuma olduğunu hamı bilirdi. Biçarə Əli talanın düzündə ələcsiz və köməksiz qaldı. Bu halda Aslan taladan atlı evlərinə gələndə buna rast olub və özü atdan düşüb Əlinin qolundan tutub evlərinə gətirdi. Cahan bunu bu halda görüb qabağına yüyürdü və orada gördü ki, bunu öz atında, qollarından tutub gətirən öz sevgilisi Aslandır. Əlinin əqli başında yox idi, buna görə bacısı Cahanın bir sualına da olsa cavab verə bilmədi. Aslan ilə Cahan Əlini atdan düşürdüb evə apardılar. Əlinin anası isə əhvalatdan xəbərdar olan kimi “bala vay”, “bircə oğlum vay”, – deyib bihuş halda yere yixilib qalmışdı. Əlini rahat edəndən sonra Cahan anasının yanına gedib, onu özünə getirməyə məşğul oldu. Aslan isə sirkə və sarımsaq tapıb əzib və bunları bir-birinə qarışdırıb, bunlar ilə başladı Əlinin bədənini sürtməyə. Əli üç gün boyla qaldı, ölmədi. Bu üç gündə Aslan bir dəqiqa də olsa, bunun yanından getməyib daim qaraulunu çəkirdi. Dördüncü günü Əli özünə gelib gözlerini açdı.

Bu halda bir tərəfində anasını, o biri tərəfində Aslanı və başının üstündə bacısını Cahanı gördü. Əlinin etrafında oturanlar çox şad olub başlıdılara buna sual ehməye ki, “nə gunəsən, yaxşısanı, nə uzun yuxulamışdır?” Amma Əli bunların sualına cavab verməyib, həmişə Aslanın üzüne baxırdı. Əlinin baxışında: “Sən burada nə qayırırsan, buradakılar sənə məhrəm deyil” töhməti görünməyirdi, çünkü vaxt oylə vaxt deyildi ki, insanların yaşınmaq yadına düşeydi, ancaq razılıq, təşəkkür baxışı idi. Xülasə, beşinci gün Əli danişdi. Əlinin əvvəlinci kələmə anası Rəhiməyə bu oldu:

– Anacığım! Aslan mənim haqqımda qardaşlıq yox, insanlıq eləyib. Məni talada naxoş görüb her kəs məndən qaçı. Aslan öz ölümündən qorxmayıb məni buraya gətirdi və məni ölümündən qurtardı.

Əli bu sözləri söylədikcə, Cahan şadlıqla rəngi qəçmiş qardaşının üz-gözünə baxıb üreyində ona, Aslana elədiyi təşəkkürdən də artıq təşəkkürler və “qardaşım, çox yaxşı” deyirdi. Çünkü qardaşının Aslan haqqında boyle sədaqəti böyük ümidi, böyük xoşbəxtliklər vəd edirdi.

Sonra Əli üzünü Aslana tərəf tutub dedi:

– Qardaşım! Sağ ol, əhvalatdan baxəberəm, Allah qoysa izhar-təşəkkürümü vəd edirəm.

Buradakı adamların hər birisi Əlinin nə demək istədiyini anladı. Anası isə Aslana üzünü tutub dedi ki, Aslan, sən dünya və axırət mənim övladımsan. Allah səndən razı olsun və biz də səni razı edərik.

Bu sözləri Cahan ilə Aslan bu iki adamın ağızından eşitcək, nəinki atalarının dirilmeyinə, belkə də, özləri ölüb dirilməkdən de artıq şad oldular, çünkü bunların sözlerindən Cahan ilə Aslanın xoşbəxtlikləri çıxırdı.

Payızın orta ayı idi. “N” kəndinin ağaclarının yarpaqları saralıb tökülməkdə idi. Bayaq yarpaqlar arasında gizlənən meyvələr də indi rəngberəng üzə çıxıb, ayrı bir hüsndə görünməkdə idi. Bir yandan ağaclardan təkbir düşən yarpaqların xışltısı, bir yandan da çaylardan axan bülür kimi duru suların şirəltisi insanı növbənöv fikirlərə salırdı.

Axşam vaxtı, belə bir xoş gündə Aslan ovdan gəlirdi. Aslanın yolu bu dəfə Cahangilin evlərinin yanından düşdü. Aslan yol ilə getdiyi zaman Cahanın qardaşı Əli bunu əlinde quşlar, ciyində tūfəng, dalında tulası gelən görüb, ağacdan alma dərdiyi yerde çığrıb dedi:

– Aslan, ovun qanlı.

Aslan ise ağacda Əlini görüb salam verdi, quşlardan onun payını verdi. Aslan ilə Əli nəinki dost, hətta əqrəba olmuşdular. Cahan Aslana nişan olmuşdu. Hər vaxtı kənddə xeyirde, şərde Aslan ilə Əli bahəm görünməkdə idilər. Aslanın buna tərəf gəldiyini görən Əli bacısına dedi ki, Cahan, get çay qoy və aş da bişir. Aslanı qoymayacağam evlərinə getsin. Cahan isə sevindiyindən quş kimi evə yürüüb tədrük görməyə başladı.

Aslan Əlinin yanına gəlib görüşdükdən sonra əlinde olan qırqovullardan da ikisini ona verdi. Əli isə Aslana dedi:

– Gərək bu quşları bu gecə bizdə sənin bahəm yeyək, yoxsa almaram, bu saat Cahani da evə göndərdim ki, çay qoysun, xörək bişirsin, mən də sənin kimi yorulmuşam, gedək çay içək, səhbət edək.

Aslan Əlinin təklifini qəbul etdi, amma izin aldı ki, bir evlərinə gedib həm paltarını dəyişsin və həm də anasını xəbərdar edib gəlsin. Əli bu işə razı oldu.

Əlini əlində quşlartək gəldiyini Cahan görüb könüldən düşdü və sordu ki, bəs o necə oldu? Əli bacısına zarafat etmək üçün dedi ki, Aslan bizdən küsüb, nə qədər elədim, dedi ki, sizə gəlmərəm və sonra bacısının əhvalını pozuq görüb dedi:

– Cahan, kefsiz olma, gələcək. Getdi həm soyunsun və həm də anasını xəbərdar eylesin.

Cahanın bu sözlərdən üroyi və üzü işıqlanıb işə hərəkət etməyə başladı. Anası isə malları sağımağa məşğul idi.

Əli də iş paltarını dəyişib, paltonu ciyinə salıb qonaq otağının balkonuna çıxdı ki, Aslanı görən kimi onun qabağına çıxıb evə gətirsin.

Axşam oldu. Aslan, Əli və anası otaqda oturub çay içib səhbət etməkdə idilər. Cahan isə bir az vaxtda lazım olan xörəkləri bişirib qurtarıb, aralıq qapıda oturub bunların səhbətlərinə qulaq asırdı. Və həm də qapının arasından Aslanın nur kimi gözəl üzünə baxıb, ürəyində: “Ah arzularım, ah ümidi, ah, ne xoşbəxtəm”, – deyə fikirləşirdi. Aslanın da vücudu hərçənd burada idi, bunlar ilə səhbət edirdi, lakin üreyi, fikri məlaike kimi o biri otaqda Cahanın başına dolanmaqda idi. Bir neçə saat səhbət edib və yeyib-icdikdən sonra Aslan salamatlaşış evlərinə getdi.

Cahanın və Aslanın ataları mərhüm olduqlarına bunların toyu o biri ilin novruz bayramından sonraya qoyulmuşdu.

Baharin gözəl vaxtı idi. Ağaclar çiçəkləndiyindən və yarpaqlanğından, “N” kəndi qalın meşə kimi görünürdü. Təze yerdə qalxıb açılmış çiçəklərin qoxusu, bülbüllerin guya bir-birinin bəhsinə vurduları cəh-cəhləri iki həsrətkeşin bu günlərdə vüsala yetişməsinə şəhadət edirdilər.

Bir neçə axırkı günləri Cahan evlərində qonaq hesab olunduğundan, heç bir iş tutmayıb ancaq öz nazi ilə vaxtını keçirməkdə idi. Hər səhər yerindən durub, yuyunub bezəndikdən sonra Cahan öz bağçasına gedib orada öz əkdiyi çiçəkləri sulayıb sığal cdə-cdə öz-özünə deyirdi ki, “əziz çiçəklərim, bugün-sabah mən gedəndən sonra sizi kim sulayıb tumar edəcək, sizin nazınız ilə kim oynayacaq? Mən indi ayrı çiçəklər bəsləyəcəyəm, ayrı çiçəyə xidmət edəcəyəm, ayrı çiçəyin nazi ilə dolanıb, tumar verecəyəm...”

Gah da toyuq-cüceleri çağırıb onları bir-bir tutub onların dimdiklerindən busə edə-edə biri bu ciyinində, biri o biri ciyinində, biri bu əlində, biri o biri əlində, həyətdə gezinirdi.

Bu iki-üç günü Cahan evlərində, həyətlərində olan canlı və cansız şeylərin hamısı ilə vidalaşdı.

Haman gün bir tərefdən hicran günü, o biri tərefdən isə çox belalar çəkdikdən sonra ələ düşmüş vüsal günü idi. Haman gün toy idi.

Cahan gecə öz toy səbəbi ilə çox gec yatdığını görə çox gec də yuxudan ayıldı. Gözlərini açıb ətrafa baxıb quşların oxumasın, dinləmeyə başladı. Ruzigar xoş olduğundan, pəncəredən ona xoş qoxular gəlirdi. Bir tərefdən havanın xoşluğu, çiçəklərin qoxuları, quşların gözəl nəğməleri, o biri tərefdən özünün xoşbəxtliyi ona bir süsthük hali gətirirdi. Ona görə də Cahan gözlərini yumub bir qədər boyla qaldı. Bu zaman eger bir kəs onu bu halda öz yerində yatmış görəsədi, onu bir məlaike hesab edərdi. Cahanın qara, uzun və gürzə kimi parlaq iki hörüyü boynunun hər tərefindən üz-gözünə və mərmər kimi ağ döşlərinə pərişan halda yayıldığından, Cahan ayrı bir hüsndə görünürdü.

Bir müddət boyla yatıldıqdan sonra Cahan yerindən qalxıb yadına şikar düşmüş ac pəleng kimi boynunu və süd kimi ağ qollarını tərpədib yerindən qalxdı və üzünü yuyub ayna qabağında durub tüstü kimi dağınıq tükərini daramağa başladı. Bu halda onun üreyi ov başına dolanan tərlan kimi Aslanın ətrafında dövr etməkdə idi. Bir də onun yanına öz yoldaşları və dostu Fatma gəlib – Cahan, nə özündən bəzənirsən, – deyə güldülər.

Yoldaşları bir az Cahan ilə zarafat elədikdən sonra köməkli bunu bəzəndirib, başına toy alafasını örtüb yiğincaq otağına apardılar.

Həmin gün saat dörd idi. Aslanın yoldaşları və dostları atlarına süvar olub, bir qədəri faytonun dalınca, bir qədəri qabağınca Cahani aparmağa gəldilər və burada adətə görə mübarəkbadlıq edib, bəşərətlə Cahani Aslanın evinə gətirdilər.



HEKAYƏLƏR

RƏHMLİ ARVAD

Abbas kişinin arvadı ölüb, iki nəfər balaca qız yetimləri qalmışdı. Abbas mərhümə arvadını artıq dərəcədə sevirdi. Ona görə təzədən evlənməyi artıq biliib, daha evlənmədi. Ancaq fikrini ona verdi ki, balalarının ruzisini qazanıb, onlara tərbiyə verə bilsin. Çünkü Abbas kişi çox fəqir idi. Bunun sənətiancaq odun skladından öz arabaları ilə odun daşımaqdan başqa bir şey deyildi.

Bir gün Abbas kişi uşaqlarının ogunkü azuqəsini hazırlayıb, böyük qızına tapşırıandan sonra çıxıb öz sənətinə getdi və sklada gələn kimi ona bir araba odun verdiler ki, götürüb onu tez filan yerə aparsın. Abbas dəxi atın cilovundan yapışib, arabanı çəkməyə başladı. Ancaq yol yoxuş olduğundan, yolun bir yerinde at yorulub, arabanı aparmağa gücü çatmadı. Abbas isə tələsirdi. Ona görə atı qamçılıyib, döyməyə başladı. Bu əsnada bir dövlətli şəxsin arvadı fayton ilə keçirdi. Bu arvad gördü ki, Abbas kişi atı döyür, at isə irəli gedə bilmədiyindən dala çəkilir. Arvadın ata yazılı gəlib, faytonu saxladı və aşağı düşüb Abbas'a dedi:

— Görürsən ki, at çəkə bilməyir, daha bir də heyvanı niyə şappatlayırsan?

— Bu, senin işin deyil, sən çıx yoluñ ilə get.

Arvadın ata rəhmi və Abbasın sözündən acığı geldiyi üçün dedi:

— Mən buradan düz gedib, bu əhvalatı sklad sahibinə xəbər verəcəyəm və səni oradan qovduracağam!

Arvad, Abbası tanıyordu. Çünkü Abbas qabaqda onun üçün bir neçə dəfə odun aparmışdı. Doğrudan da, arvad, Abbasın ata elədiyi zülmənү yaddan çıxarmadı, evinə qayıdan kimi Abbasın ağasını yanına çağırıb, əhvalatı ona danışdı, onun qovulmasını xahiş etdi. Abbasın ağası dəxi bu işdən qeyznak olub, evə gələn kimi Abbası qovdu.

Abbas isə yersiz və naəlac qaldığından, ağlar bir hal ilə ac balalarının yanına gəldi və onları görçək atalıq mərhəməti cuşa gəldiyindən, gözlərindən sel kimi yaş gəlməyə başladı. Balaca qızlar isə atalarının bu halindən müteəssir olub, boynuna və qucağına atilaraq riqqətləndilər, onlar da ağladılar. Abbas uşaqlarının bu halını görüb,

özünə gəldi və onların üzündən öpüb, başlarını tumarıladı. Bu gün boylə keçdi.

Sabahı gümü Abbas yerindən durub balalarını rahat edəndən sonra evdən çıxıb getdi ki, özü üçün bir qulluq tapsın və bununla uşaqlarının çörəyini qazansın. Lakin neçə gün gəzdi, özüne bir iş tapmadı. İnsan ac qala bilməz, yemək lazımdır. Bəs, Abbas kişi nə eylesin? Pul yox, sənət yox! Ona görə ya özü və ya uşaqları gedib dilənməyə mecbur oldu. Özü dilənməyə xəcalət çəkdiyindən, qızlarını dilənciliyə göndərdi. İndi bunlar boylə yaşamağa başladılar.

Bir gün Abbas yenə uşaqlarını dilənməyə göndərmiş idi. Bu gün haman uşaqların atalarını qulluqdan qovdurən həmən dövlətləri arvad da öz faytonuna əyleşib, şəhərdən kənara gəzməyə çıxmışdı. Yolda nədən isə faytonun atları hürkerek faytonu götürüb qaçırlar. Faytoncu isə nə qədər atları saxlamaq istədisə də, atlar dayanmadılar. Arvad gördü ki, işin axırı bedbəxtlikdir, naçar qaldı, özünü faytondan yerə atdı və baş-gözü dağılib, bihuş bir xəndəye düşdü. Bu halda Abbasın yetimləri diləncilikdən evlərinə qayıdırıllar, bir də gördülər ki, xəndeyin içində bir arvad özündən gedib yerə serilmişdir. Derhal bu arvadı uşaqlar tanıdlar. Çünkü bir neçə dəfə bunun həyətinə dilənməyə getmişdilər. Ancaq bunların ataları ilə bu arvadın arasında olan işdən xəbersiz idilər. Arvad dəxi bunları tanıdı. Lakin bilməyirdi ki, bunlar haman özü qovlatdığı Abbasın qızlarıdır.

Qızların biri arvadın başını qucağına alıb oturdu, o biri isə tez yüyürüb arvadın evinə getdi ki, əhvalatı ev adamlarına xəbər versin. Xəbəri eşidən ev adamları dərhal bir faytona əyleşib balaca qızı da özləri ilə götürdüler və qızın göstərməsi üzrə həman yerə gəldilər. Burada arvadı bihuş halda uşaqlar ile bərabər faytona qoyub şəhərə qayıtlardılar. Evə gəldikdən sonra arvad özüne gəlib, əhvalatdan xəbərdar oldu və uşaqların evlərinin yerini sorub, onları yola saldı. Uşaqlar isə gəlib əhvalatı atalarına danışdılardı, amma nə uşaqlar və nə ataları bu arvadı tanıdlıllar. Bunun sabahı günü haman arvad bu uşaqlar üçün bazardan gözəl və zərif paltarlar və qeyri baxışlılar alıb, bunların evinə gəldi ki, uşaqların etdikləri yaxşılığın əvezini versin. Bu əsnada Abbas kişi evində uşaqlarına yemək verirdi. Bir də gördü ki, qapıdan bir arvad içəri girdi. Abbas kişi dərhal bu arvadı tanıdığı kimi, arvad da bunu o saat tanıdı. Arvad daha Abbas kişisinin üzüne baxmayıb uşaq-

lara təref yönəldi və onları qucaqlayıb, öpdükdən sonra gətirdiyi hədiyyələri onlara verdikdə Abbas kişi irəli yeriyib, uşaqlarını geri çəkdi və dedi:

– Bu yetimlərin dilənci olmalarına sən səbeb oldun, ona görə də sənin bu hədiyyələrin daha onlara lazım deyil, bundan sonra bunlar dilənmək ilə də başlarını saxlaya bilərlər!

Arvad çox səxavəti və rəhmli bir arvad idi. Ona görə boylə cavab verdi ki:

– Əzizim, doğrudur, mənim o biçarə ata rəhmim geldiyindən, sənə zülm etdim, amma mənim istədiyim o idi ki, bir daha dilsiz heyvanlara zülm etməyəsen, indi isə mən haqqımda edilən yaxşılığın əvəzini verirəm və əger sən bu uşaqların atası olub da bunları diləndirmək ilə öz başını saxlaysırsan, onda sənə də rəhm eləməyə hazırlam. Ancaq bunu bil ki, sənin barəndə mən günahkar deyiləm!

Arvad bu sözləri deyib, cibindən "çek" dəftərini çıxardı və on min manatlıq bir çek yazıb, kişiye verdi və xudahafiz edərək çıxıb getdi. Arvad yolda gedərkən elədiyi yaxşılıqdan şad olub özüne söz verdi ki, həmişə məzumlulara kömək eyləyəcək, heç kəsin yaxşılığını əvəzsiz qoymayacaq.

RZANIN QUTUSU

Bir dövlətli kişinin iki oğlu var idi: birisinin adı Əhməd, o bireisinin adı Səməd idi. Bu iki qardaş atalarının sağlığında bir-birini artıq dərəcədə sevirdilər və atalarının hörmətini çox saxlayırdılar. Bir gün bunların atası mərhum oldu. Atalarının ölümündən bir zaman sonra bu iki mehriban qardaş atalarından qalan dövləti öz aralarında iki yere böldülər. Böldükdən bir qədər sonra böyük qardaş özü üçün toy eləyib, kulfət sahibi oldu. Balaca qardaş isə dövlətinin cümləsini nəqd pul eyləyib alış-veriş üçün Hindistana getdi. Balaca qardaş özü üçün ticarət edib, pul qazandığı halda, böyük qardaş heç bir işlə məşğul olmayıb, atadan qalan dövləti xərcləməkdə idi. Bundan bir neçə il keçdi.

Böyük qardaşın beş yaşında Rza adlı bir oğlu var idi. Rza ata ve anasının sayesində yaxşı tərbiyə almış idi. Bunun atası pullarını xərclədiyi halda, Rza əlinə düşən qəpikləri bir qutuya yiğmaqdı idi. Əhməd, kəsb eləmədiyindən, pulları qurtardı və yavaş-yavaş özgədən borc alıb xərcləməyə başladı. Borc almaq eyib deyil, ancaq Əhməd aldığıni vermədiyi üçün az zamanda camaatın hörmət və etibarından düşdü. Əhməd yavaş-yavaş ev şeylərini satmağa başladı. Bir tərəfdən də pul sahibləri Əhmədin yanına gelib-getməkdən təngə gəlmisdilər; buna görə də bunun sənədlərini divana verib, qanun ilə pullarını istədilər.

İndi zavallı kişinin əlacı hər yerdən kəsildi. Buna kömək edəcək bir adam yox idi. Bu halda qardaşı Səməddən boyla bir telegram aldı: "Daha öz şəhərimizə gəlirəm və sabah sənə qonaq olacağam!"

Əhməd bu telegramı alıb, çox şad oldu və arvadına dedi:

— Qardaşım üçün tədarük gör, sabah gəlib bizdə qonaq olacaq. Bu halımızda bizə ancaq o kömək edə bilər; çünkü onun dövləti çoxdur.

Doğrudan da, Rzanın emisi Hindistanda ticarət edib, artıq dərəcədə dövlətlənmiş idi.

Hindistanda olduğu vaxt qardaşının əhvalindən xəbərdar olub, ona kömək eləmək üçün gəlirdi. Fikri bu idi ki, onu bir işə qoyub, rahat dolanmasına səbəb olsun. Lakin Rzanın emisi Səməd, qardaşının əxlaqını bilməyirdi. Ona görə onu imtahan etmək istədi. Bunun üçün bir fəqir libası geyinib, günorta vaxtı qardaşının yanına gəldi. Qardaşı isə bunu, doğrudan da, fəqir hesab edib, bunun ilə yaxşı görüşmədi, şirin dil ilə səhbət etmədi, oylə bir sıfət göstərdi ki, guya evindən qovmaq istəyir. Axırda buna bir qədər yemək və içmək verib, xudahafız deməmiş, cəld evdən çıxdı ki, bəlkə, qardaşı da tez rədd ola.

Rza isə emisinə artıq dərəcədə məhəbbət edib, həmisi onun əlindən, üzündən öpürdü. Rza emisini artıq dərəcədə fəqir görüb, ona xərclik vermək istədi. Buna görə də pul qutusunu gətirib emisinə verdi və dedi: "Əmiciyim, bəlkə, sənin xərcliyin yoxdur. Mən pullarımı sənə bağışlayıram, al xərcle!"

Rzanın emisi Səməd, qardaşı Əhmədin rəftarından artıq dərəcədə rəncidə olmuş idisə də, balaca Rzaya yazıçı gəlib cibindən (çek) "təzkirə" dəftərini çıxartdı və yüz min manatlıq bir çek yazıb, bir məktub ilə bərabər Rzanın qutusuna saldı. Məktubun mezmunu belə idi: "Balaca bala! Hərçənd ki, sənin atan və mənim qardaşım fəna xasiyyətli bir adamdır, amma sənin tərbiyən, əxlaqın gözəldir. Buna görə də mən sənə yüz min manat bağışladım".

Bundan sonra Səməd Rza ilə görüşüb, getdi. Rza isə balaca olduğundan, bu əhvalatdan bir şey anlamamışdı, ona görə də bu iş onun ata və anasına da naməlum qalmışdı.


Bir gün borçluların pullarını Əhməddən almaq üçün bunların evinə divan tərəfindən (məmur) gəlib, ev əşyasını yazırı. Bunu görüb, Rza dəxi öz qutusunu gətirdi və açıb məmurun qabağında boşaltdı.

Əhməd qutudan çıxan kağızları götürüb oxumağa başladı. Bu vaxt qardaşının fəqir olmadığını və bunu imtahan etdiyini bildi. Tutduğu əxlaqsız işdən peşman olub, artıq dərəcədə xəcalət çəkdi.

Əhvalatı bildikdən sonra Əhməd memura çeki göstərib dedi:

– Daha evimizin əşyasını yazmayın, sabah mən bankdan pulları alıb, pul sahiblərini razı edərem.

Doğrudan da, sabahı günü Rzanın atası bankdan pulları alıb pul sahiblərini razı və sakit etdiyə də, özü rahat və sakit ola bilmədi. Çünkü qardaşının belə yaxşı sıfətini görüb, onunla etdiyi müamilədən xəcalət çəkirdi.



İKİ DOST, İKİ YOL

1

Qırıq il bundan əvvəl Tiflis şəhərinin kənarında iki ev var idi. Bunlardan birisi ikimərtəbəli, gözəl tikili, iri akoşkalı idi. Bunun ətrafında barışlı, darvazası və bağçasında növbənöv meyvə ağacları var idi. Bu ev Qasım namlı bir dövlətli tacirin evi idi. Amma o biri evin ətrafi köhnə çəperli, özü əyilmiş və həyətində bir neçə meyvə ağacları var idi. Bu evdə Həsən adlı bir qoca kişi olur ki, hansı ki, dərzilik eləyib çətinliklə başını saxlayır idi. Arxayıın vaxt olanda Həsən həyətində özü üçün az-çox göyərti əkərdi və bağçasında olan ağacların meyvələrini dərib satar idi.

Həsən gec evlənmiş idi. Onun Səlim adlı bir oğlu da var idi. Səlimin beş sinni tamam olanda anası vəfat elədi. Həsən çox çətinliklə oğlu ilə öz çörəyini qazanır idisə də, yenə bəxtindən narazı deyil idi. Dövlətli qonşusu bunu hər görəndə deyirdi:

— Qəribə axmaq adamsan, sabahdan axşamadək çalışırsan, yenə acıdan ölürsən!

— Neyləyək, hamı sənin kimi dövlətli ola bilməz ki, mən necə ki, Allah buyurub, halal kəsb eləyib çörek yeyirəm.

— Qonşu, gəl mən sənə bir mənfəətli iş öyrədim: sən bu evini mənə sat, sənə beş yüz manat pul verim, get özün üçün bir dərzi dükanı aç, onda yaxşı pul qazanarsan və rahat dolanarsan, yoxsa bu nə gündür ki, sən çəkirsən?

— Yox, mən heç vaxt razı olmaram ki, mülkümü satam, çünki kasib da olsam, yenə öz evimdə yaşamaq istəyirəm!

Həsənin boylə cavabından qonşusu narazı olub getdi.

Bir gün qoca Həsən öz həyətində oturub özünü günə verir ve balaca oğlu Səlim də onun yanında oynayırıldı, qonşusu Qasım bunu görüb yenə yanına gəldi:

— Xoş gördük, qonşu!

— Sağ ol, cənab tacir!

– Menim sənə yazığım gəlir, ona görə gelmişəm ki, sənə bir söz deyim.

– Buyur sözünü!

– Menim də balaca oğlum var, sənin də, sənin oğlunun adı Səlim, mənimkinin adı Mikayıl. Mənim oğlum evdə tək qalıb bir kəs ilə oynamayırlar, sənin də oğlun təkdir, ona görə təvəqqə eleyirəm ki, sən oğlunu mənə ver, onu tərbiyə edim, onlar ikisi də bir yerdə oynasınlar, böyüşünlər və oxumaq vaxtı geləndə mən onları məktəbə qoyub, ikisini də öz xərcim ilə oxudaram.

– Yox, cənab tacir! Bu iş mənə el verməz, çünki mənim oğlum sənin evində yaxşı yeməyə və içməyə öyrənsə, sonra mənim evimi bəyənməz, məsel var ki, ağac öz yerində yaxşı bitər, qoy mənim oğlum mənim evimdə tərbiyə alsın, sənin oğlun sənin evində.

– Qonşu, mən sənin kimi tərs adam heç görməmişəm, mən sənə yaxşılıq elemək isteyirəm, amma sən razı olmayırsan!

– Cox sağ ol, cənab tacir. Ancaq bizim, şükür Allaha, hələlikdə yeməyə çörəyimiz var, nə üçün mənim oğlum özgə çörəyi yesin!

– İndi ki belədir, onda heç olmasa, oğlunu bize göndər ki, mənim oğlum ilə oynasın və sən arxayın ol ki, biz onun xatirinə dəymərik.

– Əcəb, bunu qəbul edərem. Ancaq gərək sən də oğlunu bize göndərəsən, yoxsa razı deyiləm.

Qonşular her ikisi buna razı olub ayrıldılar.

2

Bu zamandan sonra Mikayıl və Səlim tanış oldular, başladılar bir yerdə oynayıb gəzməyə. Bir az vaxtdan sonra bunlar oylə mehribanlaşdılar ki, heç bir-birindən ayrılmak istəmədilər. Boyle ittifaq düşündü ki, Səlim Mikayılın yanına bir az gec geləndə Mikayıl danışib ata və anasına:

– Onun dañınca adam göndərin, – deyərdi.

Səlim də Mikayıldan ayrılmak istəmediyindən arxayın olan kimi atasından izn alıb ancaq onun yanına gedərdi. Xülase, bu iki yoldaş, bu iki dost özlərini ancaq bir yerdə olanda xoşbəxt hesab edirdilər. Qasım ve övrəti bu çocuqları Boyle mehriban və Boyle mahəbbətli görəndə, özlerini xoşbəxt hesab edərdilər. Bir dəfə də olsa, bu iki

yoldaş dalaşmadılar. Mikayıl çox diribaş və açıqfikirli bir uşaq idi, amma Səlim isə diqqət ilə iş tutan və nizam sevən bir çocuq idi. Mikayıl özü-özündən bir oyun icad edərdi, Səlim isə o saat başlardı bu oyun üçün qanun və qaydalar düzüb qoşmağa.

Mikayıl quş tutmağı çox sevərdi, lakin heç başarmazdı, çünki bu iş çox səbir isteyen bir işdir, Mikayıl da səbirsiz bir çocuq idi. Amma Səlim bu işi çox gözəl başarırdı, çünki səbirli idi. Mikayıl həmişə bu işe həvesle başlardı, sonra tez də o işdən soyuyub yarı yolda qoyar idi. Onda Səlim haman işin təmamına başlayıb deyərdi ki, bir işi başlama, başlayanda tamam eyle. Xülase, bu iki dost bir il boyu ölüm keçirdilər, sonra Səlimin atası başladı ona ev işlərini öyrətməyə, ona görə Səlim her vaxt Mikayılın yanına getmek istəyəndə, atası ondan sorardı:

– Sənə buyurdugum işlərin hamısını əmələ getiribsənmi?

– Bəli, baba, ələmişəm!

– Toyuqlara dən veribsənmi?

– Vermişəm, baba!

– Ağacların quru budaqlarını kəsibsənmi?

– Kesmişəm, baba!

– Oylə olanda get, oğlum, izindir, amma yadında qalsın ki, əvvəl iş, sonra oyun!

Zəmanı ki, Səlimin yeddi sinni tamam oldu, Həsen başladı onu oxutmağa, boyla bir ilden sonra Səlim öz sinninə görə gözəl yazıb-oxumaq öyrəndi.

Mikayıl isə Səlimin boyla oxuyub yazmağına paxılıq edərdi. Ona görə ata və anasına təvəqqə edərdi ki, ona da oxuyub-yazmaq öyrətsinlər. Atası isə deyərdi ki, hełə tezdir, onun oxuyan vaxtı deyildir, vaxt gələr, o da oxuyar. Atasının boyla sözləri ilə sakit olmayan Mikayıl xəlvəti oxumağı, boyla ki, bir az vaxtda oxuyub yazmağı öyrəndi.

Mikayılın ata və anası birdən onun oxuyub və yazmağını görüb təəccübləndilər. Qasım övretindən sordu ki, Mikayıl haradan və kim-dən boyla yazıb-oxumağı öyrəndi? Anası isə cavab verdi ki, Səlim-dən, çünki həmişə onunla durub-oturur.

– Pah! Olarmış da! Mənə yena üç ilde bir güc ilə oxuyub və yazmaq öyrətmüşdilər.

Ancaq Selim ilə Mikayılın oxumaqlarında da təfavüt oldu. Böyle ki, Mikayıl tez yazıp-oxumaq öyrəndiyi kimi, təzcə də ondan el çəkmək istədi, onda atası ona bir müəllim tutdu. Selim isə günü gündən oxumağa səy edib, elm təhsil eləməkdə idi.

3

Mikayıl üçün müəllim təyin olandan sonra Selim ilə onun gediş-gelişləri və binaənəleh dostluqları yavaş-yavaş soyumağa başladı, çünki oynamayağı dərsler mane olurdu.

Bir gün Mikayılın atası Selimin atanının yanına gəlib dedi:

– Qonşu! Mən oğluma müəllim tutmuşam, şagird bir oldu, ya iki oldu, təfavüti yoxdur. Mən pulu və recəyəm, ona görə sən də oğlunu göndər, mənim oğlum ilə bahəm oxusun.

– Yox, cənab tacir! Ona sən pul verirsən, ona görə qoy o sənin oğlunu oxutsun, mənim oğlum artıqdır.

– Sən Allah, qonşu, bu qədər tərslik eləmə. Müəllim də çox gözəl müəllimdir və onlar da bir yerde olsalar yaxşı oxuyarlar və şad olarlar.

– Yox, cənab tacir. Şadlıq ilə oxumağı əvvəla sən qarışdırma, çünki oxumaq ayrı, şadlıq ayrı. Və bir də mənim oğlum bu payız məktəbə gedib orada oxuyacaq.

– Sən nə söyləyirsən, sənin oğlunun hələ doqquz sinni tamam deyil, sən onu ne gunə məktəbə qoyarsan?

– Hələ belə, xalq nə tehər, mən də oylə.

Qasım bu sözleri eşidib bir söz daha demədi və qeyzlənib getdi və bundan sonra oğlu Mikayılı Selimin yanına getməyə çox az vaxt qoyardı.

Selim arxayıñ vaxtlarda dostunun yanına geləndə, Qasım və övrəti ona deyerdilər ki, sənin atan çox tərs adamdır, çünki səni qoymayı ki, gəlib Mikayıl ilə bərabər oxuyasan.

Selim bu töhməti bunlardan o qədər eşidirdi ki, axırdı qeyzlənib daha heç yoldaşının da yanına getmədi və atasına dedi:

– Mən daha onlara getməyəcəyəm.

– Nə üçün, məger onlar sənin keyfinəmi dəyiblər?

– Yox, dədəcan, ancaq müəllimlərini çox mənim başıma qaxırlar.

– Yaxşı, oğlum, özün bil, getmə.

Bu əhvalatdan iki ay sonra Hesən aparıb oğlu Selimi məktəbə qoydu.

Selim çox çətinlik ilə məktəbə gedib-gəlirdi, çünki əvvəla, məktəb bunlardan çox iraqda idi və ikinci də, bunun əyni və ayaqqabısı da düzgün deyildi, buna görə soyuq vaxtlarda çox böyük zəhmet ilə məktəbə gedib-gəlirdi. Məktəbdə Selimin güzəranı çox da yaxşı keçmeyirdi, çünki yoldaşları ona təzə olduğundan çox sataşardılar. Xülasə, bir-iki aydan sonra Selim yavaş-yavaş məktəbə və yoldaşlara öyrəndi və yoldaşları da Selimi yavaş-yavaş sevdilər. Müəllimlər de Selimi sevdilər, çünki yaxşı oxuyan, gözəl əxlaqlı bir çocuq idi.

Boylə iki il keçdi. Selim ilə Mikayıl çox az-az biri-birinə rast olardılar. Mikayıl çox pis oxuduğundan ancaq üç ildən sonra bir güc ilə gimnaziyanın əvvəlinci sinfine daxil oldu.

Haman günlərdə Qasım qonşusu Həsənə rast olub başladı Selimi xəbər almağa:

– Söylə görüm, qonşu, oğlun necədir, oxuyurmu?

– Belə, cənab tacir! Oğlum oxuyur və çox da gözəl oxuyur, belə ki, sinifdən sinfə tərifname ilə keçir.

– Pah, maşallah! Bəs bu məktəbi qurtaranda onu haraya qoyacaqsan, əlbettə, gimnaziyaya, elə deyilmi?

– Xeyir, cənab tacir! Gimnaziyanın xərcini mən verməyi başaramam, məktəbi qurtaranda Selimi sənətə qoyacağam.

– Sənət? Nə sənətə qoyacaqsan?

– Hansı olsa. İstər mənim kimi dərzi olar, yainki çəkməçi olar, xülasə, hələ nə bilmək olar ki, uşağın məhəbbəti hansına çox olacaq?

– Sənətdə uşaq xarab olar, vaxtı ilə düz yol getməz, şey öyrənməz, ac olar.

– Cənab tacir! Nə üçün ac olur, mən ki, ac deyiləm, Allahın rəhmi gələr isə o da ac olmaz, hamı elm dalınca gedə bilməz ki.

4

Aradan iki-üç sənə keçdi. Selim məktəbi qurtardı və başladı atasından təvəqqəl eləməye ki, atası onu şəkil çəkmək öyrədən məktəbə qoysun. Selimin atası fikirləşdi və qeyri dost və aşinaları ilə məsləhətləşib oğlunun təvəqqesinə görə onu haman məktəbə qoydu. Selim

başladı məktəbdə və evdə rəsmilər çəkməyə, oylə ki, yarım ildən sonra o biri sinfə keçdi. Bir il bu məktəbdə oxuduqdan sonra Səlim oylə bir zekavət və mərsəfət izhar eylədi ki, məktəbdə olan müəllimlərin birisinin vasitəsi ilə xırda siniflərdə dərs verməyə başladı və bunun əvəzində məktəbin idarəsi ona ayda beş manat məvacib təyin elədi.

Ay tamamında Selim öz məvacibini atasına gətirəndə özündən artıq bir xoşbəxt adam bilməyirdi. Atası buna dedi ki, Selim, Allaha şükür elə ki, o, səni böyük xoşbəxt eleyib, pulunun qədrini bil, boş yerə pulsunu sərf etmə və burasını da unutma ki, dünyada sendən fəqir adamlar çoxdur.

Bu gündən sonra Səlim öz qazandığı pul ilə özünə paltar və ayaq-qabı almağa başladı.

Bir dəfə Səlim məktəbdən qayıdanda bir gimnaziyada oxuyan şagird faytonda ona çatıb başladı onu çağırmağa:

— Selim! Selim! Məgər məni tanımırsan? Məgər sən məni unudubsan?

Səlim Mikayıl rast olmasına çox şad olub onun ilə qucaqlaşıb-öpüdü. Bundan sonra Mikayıl başladı Səlime öz bəxtindən şikayət etməyə ki, çox pis oxuyur və iki il bir sinifdə qalıb və indi də dörดüncü sinifdədir və daha oxumaq istəmir. Bu sözlerdən sonra Mikayıl çıxarıb başladı papiros çəkməyə. Mikayılın papiros çəkməsini görüb Selim qayet təəccübləndi və sordu:

— Məgər sən papiros da çəkirsən?

Mikayıl isə lovğalana-lovğalana cavab verdi ki:

— Bəli, çəkirəm, ancaq evdə atam və anam izn vermədiyindən yolda çəkirəm.

— Bəs papirosun pulunu sən haradan alırsan?

— Mənim pulum çox olur, çünkü atam mənə ayda on beş manat xərclik verir.

— Pah, dədəm vay! Bu çox böyük puldur, çünkü mən və atam ayda on beş manatla dolanırıq.

— A kişi, sən nə deyirsən, bu on beş manat çox vaxt mənim faytonuma çatmır, ona görə mən anamdan da alıram. Bircə de görün məni niyə unudubsan, niyə bizi gəlmeyirsən? Səlim, sendən təvəqqəf eləyirəm ki, mənə qonaq geləsən, hełə ki xudahafız.

Bu sözləri dedikdən sonra bu iki dost ayrıldı.

Səlim evə gələn kimi Mikayıl rast olduğunu və aralarında olan səhbətləri atasına xəbər verdi.

Atası başını yelleyib dedi ki, oğlum, Mikayılın və cümle onun kimi dolanan adamların axırı puçdır. Balacığım! Sən boyle olmayasan.

5

Atasının sözlərinin doğruluğu tezlik ilə Səlime yəqin oldu. Mikayılın atası vəfat etdi. Mikayıl isə o saat gimnaziyadan çıxıb başladı alver etməyə və sağa-sola paralarını sərf etməyə. Mikayılın anası gördü ki, oğlu əger birçə il böyük sərf edəcək olsa, bir ildən sonra ac qalacaq, ona görə oğluna məsləhət etdi ki, gedib qeyri məmlekətləri gezib ticarət öyrensin. Mikayıl tovlayıb Fransaya və İngiltərəyə göndərdilər.

Aradan bir neçə il daha keçdi. Səlim bu məktəbi də qurtardı. Məktəbi qurtaran kimi haman məktəbdə ona müəllimlik yeri verdilər. Səlim məktəbdən kənarda rəsm dəsləri verib və arxayı vaxtlarda özü də növbənöv şəkillər çəkib satmaqla çox paralar qazanmaqdır idi. Bu az vaxtdan sonra Səlim özlərinin köhnə evlerini təzədən tikdirdi. Atası isə Səlimin böyük ferasətini görüb hemişə Allaha şükür edərdi. Lakin Səlimin atası tezə evdə çox yaşamadı. Bir azdan sonra naxoslayıb vəfat etdi.

Ölən zaman qoca Həsən oğlu Səlimi yanına çağırıb ona böyük vəsiyyət etdi:

— Oğlum, dövlətə çox da həris olma, qazandığın paraları boş-bosuna sərf etmə, doğruluq ilə pul qazan və hemişə qazandığından razi olub Allaha şükür elə, hemişə xoşbəxt olarsan.

Bu sözleri deyib Səlimin atası vəfat etdi. Səlim atasının axırkı sözlərini unutmayıb, hemişə doğruluq ilə kəsb etməkdə idi və günü-gündən öz sənətində artıq kəmalat göstərməkdə idi. Səlim hətta öz evinin qabağında böyük bir elan da asmışdı:

“Burada rəsm işləri qəbul olunur...”

Mikayıl Qasimzadənin evinin qabağında isə böyük bir elan oxunmaqdır idi:

“Bu ev satılır, ya kiraye verilir”.

Səlim bu elanı oxuyan kimi təəccüb elədi və gedib sordu ki, bunun səbəbi nədir. Mikayılın nökeri cavab verdi ki, sahibəsi naxoşlayıb, gedib Fransaya və oradan oğlu ilə bərabər böylə hökm ediblər, görünür ki, daha buraya qayıtmayacaqlar.

6

Bu əhvalatdan beş-altı sənə keçdi. Səlim varlanmış idisə də, yenə həmişəki kimi əmin həyat sürərdi və işlərdi. Yorğun olan zaman çıxıb atasından qalan bağçada özü əkdiyi bostanda işlər idi. Bir gün yenə Səlim öz bostanında işləyirdi, gördü faytonda bir oğlan gəlir. Bu oğlan Səlimin dostu Mikayıl idi. Ancaq bu saqqallı və qeyri bir libasda olduğundan onu tanımaq olmazdı və Səlim də onu görüb dostunu tanımadı. Mikayıl isə Səlimi uzaqdan tanı'yıb dedi:

— Səlim, Səlim! Məni tanıyırsan, yox?!

Bu sözləri eşidən kimi Səlim əlindən beli atıb bu iki dost çox məhribana görüsdürlər və başladılar əhvalpürsənləq tutmağa:

— Mən indi özüm özümə bir ağa olmuşam, çünki anam da ölüb, atam da. Dövlət və ixtiyar hamısı qalıb mənə. İndi bu evlərimi satıb şəhərin bir gözəl yerində özümə təzə bir ev alacağam. Özümə bir qız nişan eləmişəm ki, yarım milyon manat da onun pulu var, xülasə, istəyirəm alveri də tərk edib, dəmir yolda podrat işləri başlayam. Mən hələ istəyirəm ki, sənə də bir yer verim, sənə kömək edim, ancaq bilmeyirəm sən razısan, yoxsa yox, çünki mənə sənin kimi bir doğru adam gərekdir.

— Mənim sənə nə köməyim ola bilər, mən bir şey bilməyirəm.

— Burada oylə bir şey yoxdur ki, onu bilmək də lazımlı gəlsin. Konorda otur, göz-qulaqda ol ki, mənim pullarımı yeməsinlər, vəssalam.

— Əziz dostum! Mən boylə işləri evvəla başarmaram və ikincisi də, öz sənetimi buraxmaq istəməyirəm.

Mikayıl bu sözləri Səlimdən eşidən kimi gülüb dedi:

— A kişi, axır sənin işin nədir, ildə sen nə qazanırsan? Buna da adam iş deyərmi? Mən sənə üç min manat məvacib verirəm, sən nə qazanırsan? Bu, nə gündür, nə ömürdür?

— Çox sağ ol, qardaşım, dostum! Ancaq mən öz halıma razıyam və bundan artıq bir şey dəxi istəməyirəm.

— Özün bil, qardaşım, ancaq təvəqqə eleyirəm ki, məni unutma, mənə qonaq gəl, indi xudahafız.

Səlim dostunu ötürüb yenə öz işinə məşğul oldu.

7

Bu görüşmədən iki həftə sonra Səlim Mikayılın təzə aldığı evə gedib istədi ki, onunla görüşsün. Səlim zəngi vuran kimi qapıcı açıb sordu ki:

— Nə buyurursunuz, ağam evdə yoxdur və sizə məlum edirəm ki, əger ondan yer istəyirsiniz isə gərək sabah tezdən gələsiniz, qeyri vaxtda ağa evdə olmayır.

— Mən yer istəməyirəm, mən onun dostuyam və bir ayrı dəfə gələrəm.

Bundan sonra Səlim daha iki dəfə gəldi isə də, Mikayılı evdə tapmadı və bundan sonra gəlməyi özünə artıq bildi.

Bu iki dost on il görüşmədilər. Səlim sənətine səy etdiyindən işləri gün-gündən artmaqdır. Bu səbəbdən bunun iki köməkçisi və on nəfərə kimi fehlələri də var idi. Səlim bu on il erzində özü bir təzə ev tikib, övrət də almışdı. Övrəti fəqir yerdən olduğundan Səlimin halına razı olub, onu artıq dərecədə sevər idi və onun işlərinə də kömək edər idi.

Evləndikdən iki il sonra Səlimin Əhməd adlı bir oğlu və dörd il sonra Sona adlı bir qızı da olmuşdu. Bu iki xoşbəxtlər (er və övrət) həmişə öz işlərinə və öz uşaqlarının təbiyəsinə məşğul idilər. Səlim həmişə deyərdi ki, mənim övrətim və uşaqlarım sağlam və salamat olsunlar, artıq bir şey mən istəməyirəm. Səlimin dost və aşnaları bunu boylə dinc və işləyən görüb həmişə deyərdilər ki, Səlim, sən şəhərin çox kənarında olursan, əgər köçüb şəhərin ortasında işləyəcək olsan, artıq pullar qazanarsan. Səlim isə bunlara cavab verərdi ki, ezişlərim, atamın vəsiyyətini heç vaxt unutmaram. O, mənə dəyiirdi ki, oğul, aza qənaət elə və pullarını boş-boşuna sərf eləmə. Mənim burada da işim çoxdur, bundan artıq da mən istəməyirəm. Mikayıl isə boylə böyük sözləri dinləmədiyindən nəinki dövlətini artırı bilmədi, hətta əlin-dekini də yemiş idi.

Bir gün Səlim qəzətə oxuyurdu. Bir də gördü ki, qəzetədə bir elan olunur. Bunun dostu Mikayılın mülkləri torq ilə satılır. Qəzetəni yere atıb dedi ki, bu, dövlət, bu da dövlətlidir! Ah Mikayıl! Ah Mikayıl! Nə olardı ki, atadan qalan dövlətə və alverə qənaət edəydim, onda böyle olmaz idin.

Səlim bu sözləri demək ümidi sakit olmadı. İstədi ki, Mikayılın özünü görüb ona bir təsəlli versin və kömək eləsin. Ona görə durub dostunun yanına getdi.

Səlim dostunun otağına girib nökərinə dedi ki, ağasını çağırınsın, Mikayıl isə dosto Səlimin səsindən tanıyıb gəldi və Səlimi görçək boynunu qucaqlayıb, sağ ol, dostum, deyə ağladı.

Mikayılın işləri günbəğündən geri getdiyindən özü bir hala düşmüsdü ki, Səlim onu güc ilə tanıdı...

— Dostum, gözüm! Bədbəxtliyindən bir nümunə qəzetədə oxuyub çox pərişan oldum, lakin nə eylemeli. Sakit ol, qardaşım!

— Sağ ol, qardaşım! Cəmi dostlarimdən məni yad edən ancaq sən oldun. Həmişə çörəyimi yeyən adamlar indi məni yolda görəndə üzərini qeyri tərəfə tuturlar.

Bu sözləri deyib ağladı.

— Dostum! Başardığımızdan sənə kömək edəcəyimə söz verirəm.

— Ah! Sən oylə bilirsən dərd bərdir? Övretim dərddən naxoşlaşış, uşaqlarına özüm baxıram, indi gərək onları kəndə aparam.

— Qardaşım, uşaqlarından birisini mənə ver, men baxıım, indi mən də evliyəm.

— Yox, sağ ol, əzizim, övretim razı olmaz. Və bir də onunla boyə məsləhət eyləmişik ki, onun kəndini satıb təzə bir iş başlayaq ki, bəlkə, işlerimiz düzələ.

— Daha boyla iş tutma, Allaha şükür, hełə ki, kənd var, onu da satma, yenə bir parça çörəkdir durub orada. Halına şükür elə, yavaş-yavaş dolan.

Mikayıl isə dostunun bu böyük sözlərini saymayıb səhbəti deyişdirdi.

Səlim bir saat dosto ilə səhbət eləyib çox qəmnak evinə gəldi. Övrəti isə bunu boyla kefsiz görüb səbəbini sordu. Səlim cavabında:

— Yaziq dostum, yaziq oldun, təəssüf ki, ayılmadın. Bu qədər ki, sən dövlətə hərissən, əlindeki də gedəcək, bədbəxt olacaqsan.

Bu görüşmedən iki il keçdi. Bu iki ilin ərzində Səlim tamam işlərini düzəltdi, onun gözəl rəsmçi olduğunu hamı bildi və ona binaən Səlimin işləri və işləri ilə mədaxili artdı. Ancaq Səlim heç bir vaxt dosto Mikayılı unutmazdı. Bir gün Səlim yene işlədiyi yerdə Mikayılın fikrini eləyirdi, bu halda övrəti ona bir məktub getirdi. Məktubu açıb oxuyan kimi: — Səlim, ah dostum! Yazıq oldun, — deyib ayağa qalxdı və övrətinə dedi ki:

— Tez ol mənim paltarımı getir, gedirəm.

— Haraya gedirsən, nahar vaxtıdır, nahar eylə sonra get.

Səlim isə buna cavab verdi ki, məktubu dosto xəstəxanadan yazıb ki, gəlib onu bir görsün.

Xülasə, bu sözləri deyib Səlim evdən çıxdı. Qapıdan çıxanda gördü ki, məktubu gətiren xəstəxananın qapıcısı da onu gözləyir, Səlim bunu da götürüb getdi. Yolda xəstəxanadan məktub gətiren adam Səlime dedi ki, məktubu göndərən adam iki həftə bundan avval xəstəxanaya daxil olub və hekimlər deyirlər ki, o bir neçə gündən sonra oləcek. Bu sözləri eşitdikdə Səlim daha da məyus oldu. Xülasə, gəlib xəstəxanaya çatdılar. Səlim dosto Mikayılı görən kimi bildi ki, dosto bir həftədən sonra oləcek. Səlim dostunun yanına gəlib onu öpdü və bir az səhbet elədikdən sonra hekimlərdən birini çağırıb dedi ki, dosto üçün bir ayrı otaq versinlər və cibindən çıxarıb bir ayın pulunu da hekimə verdi.

Hekim isə Səlime dedi ki, nəhaq yerə pulunu sərf eləmeyiniz, çünki naxoş bir neçə gündən sonra oləcek. Bundan sonra Səlim yene dostunun yanına gəldi. Onda Mikayıl bir güc ilə yerindən qalxıb dosto Səlime dedi ki:

— Əgər söz versən ki, mənim təvəqqəmi emələ gətireceksən, səndən bir təmənnəm var, deyərəm.

— Buyur, başardığımı eləyecəyimə söz verirəm.

— Qardaşım! Mənim övretim vəfat edib, mən də bir neçə gündən sonra oləcəyəm, mənim iki övladım var, indi onlar yetim qalacaqlar, səndən təvəqqə edirəm ki, onları sən qəbul eleyib bir parça çörəyini onlardan əsirgəməyəsən və necə ki, səni atan tərbiyə edib sən də onları oylə tərbiyə et, sənə Allah əvəzini verər.

Bu sözleri deyib Mikayıl dostunun ağuşuna yixılıb ağladı. Səlim də bundan mütəessir olub ağladı.

Bir az sükutdan sonra Səlim dedi ki:

— Dostum! Vesiyyətini lazımlıca əmələ gətirəcəyimə söz verirəm. Onları öz övladlarım kimi təlim və təbiyiə edəcəyimə əmin ol.

Bu sözlerden sonra Mikayıl yoldaşına bir torba verib dedi:

— Burada bir neçə əmanətlər var, mənim uşaqlarımı təəllüq, bundan başqa bir şey yoxdur ki, onlara verilsin — Mikayıl zəif olduğundan bu sözleri deyib qurtaran kimi yerinə yixılıb yuxuladı. Səlim isə əmanətləri götürüb, yavaş-yavaş məyus və mükəddər evinə gəldi.

9

Bir neçə gündən sonra Mikayıl Səlimin ağuşunda vefat etdi. Səlim onu öz xərci ilə dəfn eyləyib, başladı onun vesiyyətini əmələ getirməyə.

Mikayıl uşaqlarını kənddə dövlətli əqrəbalarının yanında qoymuşdu. Ona görə Səlim faytona əyleşib kəndə getdi ki, onları gətirsin. Mikayılın əqrəbaları, hərçənd dövlətli idilər, yənə də çox şadlıq ilə onun uşaqlarını Səlimə verdilər. Səlim onları oxşaya-oxşaya evinə getirdi və bunları övrətinə verərkən dedi ki: — Sendən təvəqqə edirəm, bunları öz uşaqların kimi bəsle.

Biçarə uşaqlar çox tez təzə ailəyə öyrənib, başladılar xoşbəxt yaşamağa.

Bir gün Səlimin övrəti ərinə dedi ki, Allaha şükür olsun, Mikayılın uşaqları səlamet, tox və libaslıdırlar, ancaq onların və bizim uşaqlarımızın oxuyan vaxtı geləndə bunların hamısını oxudub elmlı cılyəməyə bizzət qüvvə qalmayacaq. Onda Səlim dedi ki, arvad, heç fikir etəmə, Allah kerimdir və öz yetimlərini ac qoymaz. Bu danışqda Səlimin yadına düşdü ki, bu uşaqların atası ölen zaman buna bir əmanət tapşırmış idi. Səlim durub sandığı açıb torbanı gətirdi ki, içində iki dənə qızıl beşlik, iki dənə qızıl üzük və bir dənə oyun biletli var.

— Sağ ol, övtərim, sən yadına salmasaydin, bilet boşça çıxacaq idi. Cün sığorta olmayıb, indi gərək mən gedib bu biletı sığorta elədim. — Səlim biletli götürüb banka getdi ki, onu sığorta etdirsin. Bankdakı qulluqçular biletli alıb nömrəsinə baxan kimi Səlimə dedilər:

— Sən bu biletli sığorta elətməkmi istəyirsən? Halbuki, bu biletə 75 min manat pul düşüb və hər vaxt istəsən, ala bilərsən.

Səlim bu sözleri eşidib dedi:

— Pərvərdigarə, sənə şükür olsun! Doğrudan da, sən yetimləri ac qoymazsan.

Səlim evə qayıdır övrətini yanına çağırıb dedi ki, əger sən söz verirsən ki, dünyada heç kəsə bu sırrı izah etməyəsən, ta vaxtı gələnə kimi, sənə bir xəber verərəm.

Övrəti söz verdikdən sonra Səlim əhvalatı ona söyledi.

Səlim ilə övrəti boyle məsləhət eylədilər ki, bu sırrı uşaqlara deməsinlər. Ta o vaxta kimi ki, bu uşaqlar da Səlim kimi zehmətkeş və az şeyle qənaət edən olsunlar, ondan sonra paralarını özlərinə verib desinlər — balalar, ağıllı olun, əlinizdə olana şükür edin və paralarınızı boş-boşuna sərf etməyin.

KOR VƏ ONUN YOLDAŞI

Gün batmağa az qalmışdı. Ötərafda nə bir adam və nə bir quş səsi eşidilməyirdi. Ancaq uzaqdan kəndə qayıdan naxırın səsi – quyudan gələn ses kimi eşidilirdi. Bu vaxt kəndin qıraqındakı təpenin üstündə iki gözü də kor Əhməd adlı bir uşaq doyunca (tütek) çaldıqdan sonra yorulub göy otun üstündə uzanmışdı. Bu halda Əhməd bir adamın onun yanına gəlməsini hiss edib öz ürəyində bundan çox darixdı. Çünkü o yanına adam gəlməyi və onun ilə söhbət etməyi əsla sevməyirdi. Amma indi nə etsin? Yerindən qalxıb səs gələn terefe yönəldi ki, görsün onun yanına gələn adam kimdir. Korlar adamı gezişindən və danışığından tanıylar, amma bu adamın galişindən Əhməd anladı ki, bu adam o, tanıyan adamlardan deyildir. Bu halda Əhməd “Ay uşaq! Sən kimsən?” sədاسını eşidən kimi bildi ki, bu adam balaca bir qızdır və özü də onu tanımayırlar. Ona görə bir az açıqlı səs ilə cavab verdi ki:

- Mənəm, nə deyirsən!
- Burada tütek çalan sən idinmi?
- Mən idim, nə olsun?
- Ah, ne gözəl çalırsan!

Bir az sükutdan sonra kor, qızə dedi:

- Daha nə var, neyçün getmeyirsən?
- Əzizim! Mən ki, sənə bir şey eyləməmişəm, daha neyçün məni qovursan?
- Heç! Ancaq mən istəməyirəm ki, mənim yanımı bir adam gəlsin. Bu sözleri eşitək qız gülüb dedi:
- Pah, pah... bir buna bax sən Allah, böyük dünya sənin deyil ki, sənin kefin ilə oturulub durulsun.
- Xeyr! Dünya mənim deyil, ancaq mənim anam heç kəsə izin verməyir ki, bu təpəyə mənim yanımı gəlsin.
- Sənin anan izin verməsə də mənim anam buraya gəlməyə izin vermişdir.

Bu uşaq kor olduğundan evlərində hamının buna yazıçı gəlib heç biri bunun sözünün qabağına bir söz deməyirdi. Odur ki, indi qızın böyle cavabından hırsınlı quisqıldı.

– Get, get burdan! Get!

Kim bilsə bunların söhbətlerinin axırı nə cüre qurtaracaq idi! Çünkü bu halda koru nökərləri evə çay içməyə çağırıldı. Kor gədəlerinin (nökerin) səsini eşitək cəld yerindən qalxıb təpədən aşağı düşməyə başladı. Bu halda qız onun dalınca:

– Ah, nə murdar uşaqdır! – dedikdə Əhməd bunu eşitdi.

Sabahı gün yene Əhməd həmən yerdə oturub dünənki söhbəti yadına gətirərək o barədə fikir edirdi və öz ürəyində qız ilə etdiyi dünənki rəştarından peşman olub deyirdi: “Vallah o qız çox yaxşı qız idi, çünki danışışı çok yumşaq idi. Amma o tanıyan uşaqlar çox nadinc və quisqırıqcılardır. Ah, nə olaydı, o qız yene buraya gələydi!”

Qız üç gün bu təpəyə əsla gəlmədi. Dördüncü gün Əhməd yene orada uzanıb fikirləşirdi. Bu halda aşağı tərefdən – çay kənarından həmən qızın ayaq səsini eşidib, Əhməd ayağa durdu və qız gələn tərefə gedib onu tanıdı və sordu:

– Sən həmən qızsanmı?

Qız buna cavab verməyib ötüşdü və bir az gedəndən sonra dayanıb orada gözəl çiçəklərdən yiğmağa və dəstə bağlamağa başladı və dedi:

– Məger sən görmeyirsənmi ki, mən həmən adamam?

Qızın bu suali Əhmədin ürəyinə ox batan kimi batdı. Çünkü onun kor olduğunu qız bilməyib oylə sual vermişdi. Bir az sükutdan sonra qız Əhməddən xəber aldı ki, sənə boylə tütek çalmağı kim öyrətmışdır?

– Qasım öyrətmışdım.

– Çox gözəl, indi bircə söyle görüm, sən neyçün boylə açıqlısan?

– Mən?.. Vallah daha mən acıqlanmayıram.

– Mən də səndən daha açıqlı deyiləm, oylə isə di gəl ikimiz bir yerde oynayaq.

– Mən özgə ilə oynamaq bacarmayıram.

– Oynamaq bacarmayırsan? Neyçün?

– Boylə.

– Bax, bircə de görüm nə səbəbə?

– Heylə, belə, – deyə Əhməd dodaqaltı cavab verdi. Çünkü hələ bu dəqiqəyə qədər o öz dili ilə özünün kor olduğunu heç kəsə deməmişdi.

Odur ki, qızın böyle sualları onu çox pərişan və qəmgin etdi. Bu sözlərdən sonra qız lap Əhmədin yanına gəlib:

– Sən nə qəribə və gülmeli uşaqsan! – deyə onun yanında oturdu və sonra əlindeki çiçəkləri döşlüyünə boşaldıb dedi: – Sən məni tanımadığın üçün sənə oylə gəlir ki, guya sən mənim ilə oynaya bilməzsən.

* * *

Korların da gözəli olur. Əhməd də gözel korlardan idi. Əger diqqət ilə ona baxan olmasa idi, heç kəs onun kor olduğunu bilməz idi. Ona görə də qız onun korluğunu duymayıb, onum ilə boyla səhbətlər edirdi.

Əhməd isə araya başqa söz salmaq üçün təzədən sordu ki:

– Bu çiçəkləri haradan yiğmişsan?

– Oradan – deyə qız başı ilə işarə eyledi.

Əhməd kor olduğunu üçün bunu anlamayıb xəber aldı ki:

– Çəməndən?

– Yox, oradan!

– Hə, meşəndən. Bunlar nə çiçəkləridir?

– Məgər sən çiçəkləri tanımayırsan? Sən nə təhər adamsan? Doğrusu çox qəribə adamsan.

Əhməd çiçəklərdən bir neçəsini elinə alıb, barmaqlarını onlara toxunduraraq dedi:

– Hə, bildim, bu bənövşədir, bu da lalədir... – Sonra bu qayda ilə Əhməd istədi ki, həmən qızı da tanısın. Ona görə bir əli ilə qızın əlin-dən tutub, o biri əli ilə onun əlini sürtdü. Əhməd bu işi qeflətən etdiyi üçün qız qorxub, yanından sıçrayaraq qalxdı və oylə bildi ki, əlini tutub bunu bərk döyücək. Ona görə ağlamsına-ağlamsına Əhmədə dedi:

– Murdar! Mən sənə nə yamanlıq eyləmişəm ki, məni boyla qor-xudursan?

Qızın bu sözlərindən Əhməd bir zaman yerində mütəhəyyir qalıb, qəlbini sindiğindən yere yixildi və hönkür-hönkür ağlamağa başladı.

Qız bunun hönkürlüyü ağlamasından boyla anladı ki, Əhməd tutduğu işdən peşman olub ağlayır. Buna görə yazılı gəlib onu kirtməyə və ürəyini ələ getirməyə başladı və dedi:

– Ağlama, vallah mən sənin ilə deyiləm. Daha nə üçün ağlayırsan?

Qızın böyle rəftarından Əhməd artıq dərəcədə xoşhal olub səsini kəsdi və durub oturdu. Ondan sonra qız yenə onun yanında oturub dedi ki:

– Vallah sən çox qəribə adamsan!

Əhməd cavab verdi ki:

– Özizim, mən qəribə adam deyiləm, mən... mən... mən... koram!..

Dünyada bir şey görmeyirəm.

– Ne? Korsan? Yəni sən görmeyirsən? – Bu sözləri deyib qız Əhmədin əlindən yapışaraq bərkdən ağladı.

Bir neçə dəqiqə bunlar – hər ikisinin gözləri yaşı olduğu halda – sakit dayandılar. Oğlan başını aşağı dikib əlleri ilə oynayırdı. Qız isə bunun üzüne heyran-heyrən baxıb ona yazılı gəlirdi və bunu Əhmədə bildirmək üçün dedi: “Əhməd mənim sənə çox yazığım gəlir”. Əhmədin bu sözdən daha da qəmgin olduğunu görüb qız səhbəti dəyişdirmək üçün dedi ki, gün batdı.

Əhməd:

– Mən bilməyirəm ki, gün nə cürə şeydir, ancaq mən onu hiss edirəm.

– Sən, gün nədir bunu da bilməyirsən?

– Yox.

– Ananı necə, bəlkə onu da tanımayırsan?

– Anamı lap uzaqdan, gəzışindən tanıyıram.

Hətta mən günü də tanıyıram.

– Necə tanıyırsan?

– Günü vallah mən heç özüm də bilməyirəm.

– Aa... a... çox yaxşı, çox yaxşı.

– Hələ mən oxumaq da bilirəm və bir az vaxtdan sonra yazmaq da öyrənəcəyəm.

– Axır sən nə təhər oxuyursan?

– Mən barmaqlarım ilə oxuyuram.

– Barmaqların ilə?

– Doğrusu, mən bu cürə oxumağı öyrənə bilmərəm. Hətta mən gözlərim ilə də çox pis oxuyuram.

– Hələ mən fransızca da oxumaq öyrənirəm.
– Fransızca da? Yəqin barmaqların ilə?
– Pah...

Bu səhbətdən sonra qız oğlana dedi ki:

– Qorxuram ki, sənə soyuq olsun, dur gedək.
– Bəs sənə soyuq olmaz?

– Xeyr, mən qorxmayıram.

– Mən də qorxmayıram! Necə olsun ki, qızlar soyuqdan qorxmasın, oğlanlar qorxsun?..

– Qasım lələ mene deyir ki “kişi gərək heç şeydən qorxmasın, nə istidən, nə soyuqdan!”

– Amma!.. Qasım kişidən mən oylə qorxuram ki, ha...

– Nə üçün? O, çox gözəl bir adamdır. Sen onu yaxşı tanımayırsan, onun üçün də qorxursan. Məni o oxudur.

– Bəs səni döyməyirmi?

– Yox, məni döymək deyil, hətta heç açıqlanmayırdır.

– Əlbəttə, oylə lazımdır. Adam heç koru da döyərmi? Və ya ona açıqlanarmı?

Əhməd qızın “kor” sözünü təkrar etməsindən bir qədər sindisəda yenə özünü o yere qoymayıb dedi ki:

– Axır o, heç kesi döymemişdir, sən nə üçün ondan qorxursan?

Bu halda Qasım lələ “Ağa, huy” – deyib Əhmədi çağırıldı. Qız bunu eşidən kimi Əhmədə dedi ki:

– Odur, Qasım kişi səni çağırır.

– Onu mən də eşidirəm. Ancaq səni yalqız qoyub getmək istəməyirəm.

– Yox, indi sən get, axşamdır, sabah Allah qoysa mən senin yanına gələrəm.

Ondan sonra bunlar təpədən düşdüler və aşağıda ayrılib hər kəs öz evinə getdi.

Qız sözünə yalançı çıxmadı. O günün sabahı Əhməd lələsi Qasımdan dərs aldığı zaman darvazaları açılıb həyətə bir adam gəldi. Həyət kiçik olduğundan bayirdakı ses evin içinde eşidildi. Əhməd isə həyətə gələn adamın gəzisindən o saat anladı ki, bu adam dünənki qızdır. Ona görə Qasım lələdən təvəqqə eylədi ki, ona bir-iki dəqiqəlik izn versin, çünki bayırda onun yanına bir qız gəlib onu axtarır.

Qasım kişi bu işe təəccüb edib Əhmədə izn verdi və özü də durub onun dalınca həyətə çıxdı ki, görsün o necə qızdır. Qız isə həyətə girən kimi bir arvad görüb düz onun üstünə getdi və sordu:

– O kor oğlan senin oğlundur?

– Hə, balam, ne eleyirsən?

Bu halda Əhməd anasının yanına çatıb dedi ki:

– Anacığım? Axşam sənə söylədiyim qız haman bu qızdır. İndi mənim yanımı gəlməmişdir ki, mənim ilə oynasın, amma mən hələ də simi qurtarmamışam, nə edim?

Anası bir eli ilə Səadəti və bir eli ilə öz oğlu Əhmədi qucaqlayıb hər ikisinin üzündən öpdü və Qasım kişiye dedi ki, bu günlük Əhmədə izn ver, bunun ilə oynasın.

Bu gündən sonra həmişə Səadət Əhmədin yanına gəlib onun ilə dərs oxumağa və dərsdən sonra bir-biri ilə oynamaya gedirdilər. Bunlar daima bir yerde oxuyub oynadıqlarından bir-birinə o qədər mehriban oldular ki, böyükük də bir-birindən ayrılmayıb bir külfət oldular.

NADİNC UŞAĞIN YUXUSU

Cəlilin arvadı vəfat edəndə Rəsulun altı yaşı və bacısı Şərefin beş yaşı var idi. Cəlil arvadını çox sevdiyindən daha evlənmədi və uşaqlarının tərbiyəsi ilə özü məşğul oldu. Cəlil gündüzlər həmişə onlar ilə gah piyada, gah da xüsusi faytonla gəzib, gecələr isə onları özü ilə yatırdı. İki il boy�ə keçdi, səkkiz yaşı Rəsul qayət nadinc bir uşaq olmuşdu. O, bağıda oynayanda ona yavuq gələn uşaqları daim səncardı, döyərdi. Amma bununla belə Rəsul öz bacısı, yeddi yaşı bacısı Şərefi çox sevərdi və onun heç keyfinə dəyməzdidi. Novruz bayramı münasibəti ilə ataları bunlara həmişəki kimi bəxşişlər alası idi. Odur ki, Rəsul atasına dedi ki, ata, mene bir tūfəng al. Atası bundan xəber aldı ki, tūfəngi sənə nə üçün alım?

— Ata, mənim Şəref bacının keyfinə hər kəs dəysə, onu atıb öldürəcəm.

Atası bir az buna adam atıb öldürmək yaxşı deyil, günahdır, niyə də sən onlara atasan — nəsihətlərini edəndən sonra söz verdi ki, tūfəng alacaq.

Həmən axşam atası bunları özü yatırtdı ki, yuxulasınlar. Rəsul yatanda tūfəngin fikrini edə-edə yuxuladı. Bu halda gördü ki, qaçaqlar gəlib onun bacısı Şərefi götürüb qaçdırılar. Bunu görək Rəsul evə qayıdır tūfəngini alıb bunların dalınca yüyürdü və onlara çata bilməyib izləri ilə yol başlıdı ki, gedib onların elindən ezip bacısı Şərefi alıb evlərinə gətirsin. Bunların izi Rəsulu bir uca dağa getirdi. Və bir güc ilə həmən dağın başına dırmaşdı. Buradan ətrafa baxıb Rəsul gördü ki, qaçaqlar bunun bacısını qışqırda-qışqırda bir böyük çaydan keçirib aparırlar. Bunu görək Rəsul gülle kimi dağın o biri üzü ilə başısağı yüyürməyo başladı; gah yixıldı, gah yumalandı; gah da yüyürdü. Xülasə, gəlib özünü çaya çatdırıldı, bu ana qədər qaçaqlar çayı keçib gözdən itmiş idilər. Rəsul üzmek bilirmiş, cəld suya atılıb, çayı o biri tərəfə keçdi və sonra paltarını islanmış görüb başıda ağlamaga ki, indi atama nə cavab verəcəyəm. Məni döyəcək. Sonra özünü toxdadıb yenə qaçaqların dalınca yüyürdü, bir qədər yol gedəndən sonra Rəsulun ağızı bir qalın meşəyə düşdü və buradan güc ilə çıxıb

bir dərenin qırığında dayandı və etrafı baxdı. İndi daha axşam idi. Ona görə ətrafda bir şey görmek olmayırdı. Odur ki, Rəsul öz ürəyində qərar qoydu ki, burada gecəni sabah edib səhər tezdən bacısının dalınca getsin.

Rəsul bir ağacın altında özü üçün yer scib yuxulamaq isteyirdi, bir de gördü ki, dərenin dibində bir ocaq qalandı. Bir az Rəsul fikir eləyib öz-özüne dedi ki, yəqin bu həmən qaçaqlardır, burada dayanıblar və özleri üçün xörək tədarükü görürler. Bunun yəqin etmək üçün Rəsul durub yavaş-yavaş dərenin dibinə düşdü və buraya yavuqlaşanda gördü ki, bunlar haman qaçaqlardır ki, onun bacısı Şərefi bir ağaca səriyiblər ki qaçmasın. Bunu görək Rəsul bir kol topasının dalında oturub öz-özüne fikir elədi ki, nə gunə bacısını bunların elindən alınsın, əsirlikdən xilas cyləsin.

Bir az fikirdən sonra Rəsul dedi ki, bunlar yeyib-içəndən sonra yəqin yuxulayacaqlar, onda gərək gedib bacımı götürüb qaçım.

Bu fikirdə davam edib, Rəsul həmən kolun altında əyleşdi. Qaçaqlar özlərinə yemek hazırlayıb toplaşdırılar və başladılar yeməyə. Rəsul gördü ki, qaçaqlar bunun bacısına da yemek verdilər. Onları və bacısını yeyən görüb Rəsulun ağızının suyu axdı, çünkü çox acıydı, xülasə, bir qədər burada dayandıqdan sonra Rəsul gördü ki, qaçaqlar yatmaq tədarükünə düşdüler. Rəsul bunu görək yavaş-yavaş bunlara yavuqlaşdı və mütləq bunlardan arxayı olub bacısı Şərefin yanına gedib onu yavaşca yuxudan oyatdı və əl-ayaqlarını açıb özü ilə götürüb qaçıdı. Bunlar çayı keçib qurtaranda Rəsul gördü ki, qaçaqlar bunların dalınca gelirler. Cəld bacısına xəber verib bərabər qaçdırılar. Bir qədər yüyürendən sonra Rəsulun bacısı yoruldu və daha yol gede bilmədi. Onda Rəsul bunu dalına alıb qaçıdı. Bunlar dağın belinə çatanda qaçaqlar bunların üstlərini aldılar. Rəsul gördü daha əlac yoxdur. Gərək bu onları qırsın və tūfəngini boynundan çıxarıb bunlara bir neçə gülə atdı və üçünü öldürdü. Qaçaqlar yoldaşlarını bir yana yiğib qoyana kimi bunlar bir qədər evlərinə tərəf yüyürib onlardan aralındılar. Rəsul dala baxanda gördü ki, qaçaqların yerde qalanları bunların üstlərini lap alıb dəddi:

— Ay gədə, gəlməyin, vallah sizi də qıracağam.

Qaçaqlar bunun sözlerinə inanmadılar və yüyürdülər. Rəsul yenə tūfəngini çıxarıb bunlara neçə gülə atdı və bunlardan dördünü yere yixdi. Yerdə qalan bir yoldaş gördü ki, yox, Rəsul ilə bu bacarmaya-

caq, geriyə qaçmağa başladı. Rəsul bunu görçək bacısı Şərəfə dedi ki, bacı, yüyür mənim dalimca, daha mən bu qaçağı da öldürüb onlardan sənin heyfini alım ki, qeyriləri də məni tanıyb bir də menim bacıma sataşmasınlar və atamdan pul almaq arzusuna düşməsinlər. – Bu söz-ləri deyib Rəsul yerde qalan bir qaçağın dalınca “Ade, qaç, gelirəm sənin də canını almağa” – deyə-deyə yüyürdü. Şərəf isə sevindiyin-dən yorğunluğunu unudub bunun dalınca yüyürdü. Bir az qaçağı qovub Rəsul ona yavuqlaşdı və dizini yerə qoyub ona bir gülə atdı, tüsəngini qatlayan kimi bu qaçaq da dombalaq aşdı. Rəsul bunu görçək – bacı, onu da öldürdüm, gəl indi ona bir qulaq burması da verək – deyə bacısını da götürüb həmən qaçağın yanına geldi. Rəsul gördü ki, qaçaq arxası üstə yerə yığılıb can verir. Onun qarnının üstə oturub başladı qulaqlarını bərk çekmeye.

Bu halda Cəlil yuxudan ayılıb gördü ki, oğlu Rəsul bunun qarnının üstə oturub bərk-bərk bunun qulaqlarını çəkir. Cəld yerindən qalxıb “adə ne qayırırsan?” – deyib onu ağızlaşağı yerinə basıb dalına da bir neçə yumruq vurdu və dedi:

– Məgər yuxuda da dinc durmayacaqsan?

PRİNS EDUARD XAMS İLƏ ZARAFAT

Prins Eduard Xams 29-30 yaşlarında hündürboylu, dolu və ağızlu bir cavan idi. Bu tək bir sağ gözünə gözlük taxardı və həmişə saqqalı qırxdırıcı kimi biglərini da qırxdırırdı. Prins gözəl əxlaqlı və xoşdilli bir adam olduğu halda, həmişə qəm və qüssədə olub ömrünün çoxunu öz evində keçirirdi. Prins özü şux bir adam deyil idisə də, ancaq şux və zarafatçı adamları çox sevərdi. İngiltəre kimi bir dövlətin kralı olduğu halda, o heç öz krallığına fəxr eləmeyib lazımlı olan vaxtlarda tək özü və ya bir yoldaş ilə şəhərə gəzməyə çıxardı və gah da onu heç tanıyan olmasın deyib, təbdil libas gəzerdi. Bu zaman onun yanında heç yoldaşı da olmazdı. Odur ki, Lundra əhalisi hərçənd onu bu zaman tanımadılsa da, lakin o təbdil libas olub gəzdiyini bilerdiler. Lundradan qeyri şəhərlərdə də bunu eşitmisdilər və az-çox xəbərdar ingilis bunu gah da bir qəzetlərde oxuyardı. İngiltərə şəhərlərinin birində bir cavan var idi, bunu hər kəs görəsə idi, deyirdi ki, bu özü elə Eduard Xamsdır. Çünkü 25-26 yaşında olduğu halda, bu da onun kimi hündürboy, ağızlu bir oğlan idi. Bunun da adı Prins idi (ingilislərdə bu adda adam çox olur). Prins də tək gözünə gözlük taxardı. Bunun peşəsi mətbəədə yazmaq idi.

Neçə illər boyle bu mətbəədə qulluq edib yorulduğundan, Prins bir gün ərizə verib bir ay istirahət üçün vaxt istədi və aldı. Həmən gün idı ki, Prins mətbəəyə gəlib işlərini onun yerinə təyin olana adama verib yoldaşları ilə salamatlaşdı ki, səfərə getsin.

Prins ilə bərabər həmən qəzet mətbəəsinin bir qulluqçusu da gəzməyə gedirdi. Bunlar hər ikisi müdir ilə salamatlaşanda o, bunlara dedi ki, başınıza bir əhvalat gəlsə və ya bir qəribe əhvalat gəzdiyiniz şəhərlərdə bilsəniz, məlum edin, qəzətədə çap edək. Xülasə, bunlar salamatlaşış buradan düz vağzala gəldilər ki, bilet alıb yola düşsünlər. Yarım saatdan sonra bunlar ikinci klasın otağında (kupedə) oturub bir-biri ilə səhbət edə-edə yol gedirdilər.

Neçə saat yol gedəndən sonra bunlar gəlib bir balaca şəhərə çatdalar. Vaqon dayananda bunlar hər ikisi durnub pəncərədən həmən

şəhərə baxırdılar. Bu halda qapı açılıb içəriyə alçaqboylu, kök bir adam əlində sarı çamadan və bir dənə zontik daxil oldu və şeylərini rahat edib haman kупедə əyləşdi. Bir neçə dəqiqədən sonra vaqon yola düşdü. Prins ilə yoldaşı da öz yerlərində oturdular. Bunlarla yoldaş olan kəs "N" şəhər dumasının üzvü idi və nə işdən ötrü isə bu şəhərə gəlib indi de öz evinə, öz şəhərinə gedirdi. Vaqon yola düşən kimi bunlar biri o birisine baxıb, sonra hər biri öz işlərinə, söhbətlərinə məşğul oldular. Prins öz yoldaşı ilə nədən isə danışındılar, bunların təzə yoldaşı isə qoltuğundan qəzətə çıxardıb oxuyurdu. Birdən ona qəzctədə boyla bir əhvalat rast oldu. "Otuz sinni tamam olmaq münasibətələ əlahəzərət Prins Eduard Xams təbdil libas olub səyahətə çıxa-qaq. Və belkə, "N" şəhərinə də təşrif buyuracaqdır". Bu sözleri o oxuyub qurtarmamış Prinsin yoldaşı "yox, Prins, bağışlayın, boyla deyil, siz sehv edirsiniz" – deyə onun ilə danışdı.

Bu halda "N" şəhərinin dumasının üzvü qəzetənən başını yuxarı qaldırb Prinsin üzünə baxdı və onu öz kralları Prins Eduard Xams bilib cəld ayağa durdu və dalı geri, qapıdan çıxıb konduktörün yanına gəldi və dedi:

- Siz bilirsinizmi mənim ilə bərabər kупедə oturub gedən kimdir?
- Yox, bilmirəm, de görüm kimdir?!
- Bizim kralımız əlahəzərət Prins Eduard Xamsdır.

Bu sözleri deyib cibindən qəzetəni çıxardıb hemən əhvalatı da oxudu və dedi:

- Görürsünümü, qəzetənin yazdığını görə gərek o "N" şəhərinə getsin.

Konduktör əhvalatı qəzetədə oxuyub dedi:

– Men hələ onun biletinə də baxmamışam, qoy gedib ona da baxım və əgər görsem ki, o, doğrudan da, sizin "N" şəhərinə gedir, onda lap doğrudur, o, hemən kral özüdür, çünki əvvəla, bu gün onun otuz sinni tamam olur və ikinci, özü de krala çox oxşayır. Konduktör bu sözleri deyib cəld hemən kupeye girib çox böyük təvazö ilə biletləri istədi.

Onlar heç söhbətlərini kəsməyib hər ikisi ciblərindən biletlərini çıxardıb ona verdilər.

Konduktör biletlərə baxıb cəld bir əli ilə onlara çəst verib, digər əli ilə onların biletlərini özlerinə qaytarıb qorxusundan dili əsə-əsə

dedi ki, əlahəzərət kralımız! Açığınız gəlməsin ki, sizdən bilet sor-dum, bu mənim vəzifəmdir və sözlərini qurtaran kimi bir əli başında, dalı geri qapıdan qan-tər içinde çıxdı. Burada "N" şəhər dumasının üzvü və qeyriləri konduktoru gözləyirdilər ki, görək o, nə xəber getirəcək və onu qapıdan çıxan görüb üstünə yüyüdürlər ki, görək doğrudan da hemən adam "N" şəhərinə gedirmi? Konduktör bu əhvalatı söyləyib qurtaran kimi "N" şəhər dumasının üzvü cəld hemən kupeye gəlib öz şeylərini oradan çıxartdı və dedi:

– Əlahəzərət kralımız, bağışlayınız, sizi mən əvvəl dəfə tanımadım, ona görə sizin ilə bir kупедə oturmağa cüret etdim.

Prins ilə yoldaşı bu işə töccüb edirdilər və öz aralarında gülür-düler. Bir az zamanda əhvalat vaqonda olan camaatın hamısına yayıldı, ona görə hər kəs istədi ki, durub yol keçmək bəhanesi ilə öz kralına baxınsın, onu görsün. Kupenin qapısı açıq olduğundan Prinsi görçək kişiler baş əyirdilər. Arvadlar isə əlleri ilə tumanlarından yapışb çökürdülər (reverans). Bu işlərə baxdıqca Prins və yoldaşı gülmək-dən ödüller. Bunlara yəqin olan bu idi ki, camaat hamısı Prinsi kral Eduard hesab edibdir. Odur ki, indi Prins və yoldaşı öz aralarında məsləhet eləyib boyla qərar qoymalar ki, bu ittifaq ilə mənfeətber-dar olsunlar. Bayaq Prinsin yoldaşı olan Arlut indi ona özünü xidməti hesabında göstərirdi.

Xülasə, bunlar gelib əvvəlinçə vağzala çatan kimi "N" şəhər dumasının üzvü cəld yera düşüb haman "N" şəhərinin qlavasına boyla bir telegram vurdu:

“Gəlirəm və mənim ilə bir vaqonda kral həzətləri təbdil-libas ilə gizli bizim şəhərə gəlir, yer hazırla. İstiqbala çıx, tədarük gör!”

Telegramı alan kimi şəhər qlavasının gözləri bərələ qaldı və cəld şəhərdə olan böyük qulluqçulara və şəxslərə telefon ilə əhvalatı xəber verib istiqbala onları dəvet cılədi və sonra lazım olan işləri görüb, əlində növbənöv gül və çiçək dəstələri ilə vağzala, yalançı kralın istiqbalına getdi.

Vaqon "N" şəhərinin vağzalına gələndə bir yandan muzikalar, bir yandan məktəb şagirdləri çalıb-oxumağa başladılar, digər tərəf-dən isə hazır olan camaat "kralımız, çox yaşa!" – deyə urra çəkirdilər.

Xülasə, yalançı kral vaqondan çıxməq istəyəndə hemən telegram vuran şəhər dumasının üzvü cəld kupeye girib bunların çamadanlarını

əlindən alıb kralın çamadanını aparmağa layiq olduğuna vüqarlanan vüqarlanan bunların da inca vaqondan yere düşüb gedirdi. Yalançı Prins vaqondan ayaqlarını yere döşənmiş ipek parçaların üstünə qoydu və burada yeridikcə onun ayağının altına etrafına tüstü kimi bürümüş adamlar tərefindən güller və çiçəklər atılmaqdə idi. Bu halda böyük adamların qızlarından biri yalançı kralın qabağına yeriyib reverans edib əlindəki gül dəstəsini ona təqdim eyledi. Kral dəstəni qəbul edib ondan aldı və istədi ki, özündə saxlasın. Cənki qaydanı bilməyirdi. Onun yoldaşı Arlut isə müxbir olduğundan boyle ittifaqları çox görmüşdü və qaydanı yaxşıca bildirdi. Odur ki, xəlvetcə onun etəyini çəkib çiçəkləri onun əlindən aldı. Xülasə, çox böyük təvazö ilə yalançı kralın istiqbalına çıxan adamlar onu öz adyutantı ilə berabər çiçəklərlə bəzənmiş avtomobile mindirib onun üçün hazırlanmış mənzilə getirdilər. Burada yalançı kral paltarını dəyişib istirahət alınca onun yemək tədarükatını görürdülər. Xülasə, bir-iKİ saatdan sonra nahar hazır oldu, xidmətçilər kralın adyutantına deyib onu nahara dəvet cılaclılardır.

"N" şəhərinin eyan-əşxası bu naharda hazır idilər. Camaat mizin kənarına düzülüb kral hezrətlərini gözləyirdilər. Bir də gördülər ki, kral daxil oldu. Camaat onu görək "Kralımız, çox yaşa!" - urrayını çəkdilər.

Nahar başlamazdan əvvəl şəhər qlavası kralın hüzurunda bir nitq söylədi və sonra camaat onun sağlığına urra çəkdilər və içdilər.

Nahardan sonra yalançı kral öz yatağına teşrif buyurdu ki, rahat olsun.

Axşam idı. Qəzetələrdə kralın "N" şəhərinə teşrif getirdiyi və əhalinin layiqincə onun istiqbalına çıxıqları və onun düşdürüyü məkan kamalınca xəber verilmiş idi. Odur ki, haman kral prins Eduard Xams öz şahnişinində - o, uyqudan durub qəzetəye baxanda haman əhvalat ona rast oldu. Əhvalatı oxuyub gözlerini sildi və fikir eylədi ki, görsün uyuqdadır, yoxsa bu əhvalatı doğrudan-doğruya ayıqlıqda oxuyur. Bir az fikir eyləyib kral öz adyutantından əhvalatı soruşdu ki, bu ne sayaq ola bilər. London şəhərindən haman "N" şəhəri çox da iraq deyil idı və bunların arasında telefon var idi. Ona görə prins Eduard telefon ilə əhvalatı həqiqət edib əmr eyledi ki, avtomobil hazır olsun. İki saat bundan sonra həqiqi prins Eduard haman "N" şəhərində

yalançı Prins dayanan evin pilləkənləri ilə qalxırdı. Bu zaman yalançı Prins yuxudan duran vaxt olduğu üçün şəhər qlavası üzvləri və böyük əşxaslar zaldə oturub onun yolunu gözləyirdilər. Bu halda həqiqi prins zala öz prins libasında, yanında bir neçə xidmətçilər qapıdan içəri girdi və soruşdu ki, Prins hezrətləri harada məkan edib. Camaat bunu görək məbhut qaldı. Xülasə, birisi ona yalançı Prinsin qapısını göstərdi.

Həqiqi Prins qapıya tərəf üz tutub gedirdi ki, birdən qapı açılıb yalançı Prins qapıdan çıxdı və müqabilində həqiqi prins Eduardı gördü.

Halı müləhizə edin!..

Bu zaman bunlar bir-birinə baxıb məbhut qaldılar. Bu ana qədər tamaşaşa yiğmiş camaat əhvalata bunlardan da artıq təəccüb elədilər. Həqiqi Prins bir qədər buna baxdıqdan sonra dönüb camaata baxdı və sonra yeriyib yalançı Prinsin qolundan tutub dedi:

- Söylə görüm, bu necə olub?

Yalançı Prins əhvalatı kemalınca ona söylədi və dedi:

- Onları boyle axmaq görüb bu zarafatı eyləməyə məcbur oldum, məni bağışlayın.

Prins Eduard əhvalatı bilib şəhər qlavasını və haman əhvalata səbəb olan "N" şəhər dumasının üzvünü çağırıb dedi:

- Sizin tarixe düşəsi axmaqlığınız mənim xoşuma gəldi. Ona görə də sizin hərənizə bir medal (nişan) verirəm, - deyib onların döşüne nişanları sancı və sonra yenə yalançı Prinsin yanına gəlib dedi:

- Sənin də bu cəsur zarafatın mənim xoşuma gəldi. Ona görə mən sənə də nişan verirəm və səni də bağışlayıram, amma sən gərək mənə vəd edəsən ki, bu gündən sonra daha bişərini qırxdırmayacaqsan.

MƏHKƏMƏNİN SƏHVI

Sibastiyan mehmanxanasının nömrəsini açıb içəri girdiyini heç kəs eşitmədi və nə də bilmədi, çünki qapını açmağa hazırladığı acharın üstünü o, yağı ilə bürümüşdü. Qapını açıb içəriyə girəndən sonra ona lazımlı idi heç bir şeyə toxunub səs çıxartmasın. Ona görə içəri girib qapının qabağında bir zaman dayandı ki, görsün yatan adamın səsi haradan gəlir. Nömrədə yatan zərgerin xorultusunu eşidib Sibastiyan düz onun yanına yönəldi və onun başının üstündə durub cibində hazırlı eylədiyi susluq dərmanına bulaşmış yaylılığı çıxarıb sol əli ilə onun üzünə çekdi.

Yaylığı zərgerin üzünə salandan bir neçə dəqiqə sonra onun xorultusunu bərkib sonra kəsildi. Dərmanın xasiyyəti elə bu idi və gərək daha xorultu olmayıyadı. Sibastiyan bu nömrəyə girmişdi ki, həm də zərgerin başının altında olan daş-qası və qızıl torbasını götürüb çıxsın.

O, torbanı götürüb qapıya tərəf üz qoyanda gördü ki, xorultu qalxdı. Bu gərək olmayıyadı. Ona görə təcrübəli oğru bildi ki, bu daha yalandır, yəqin ki, torbanı alanda nə guna isə yaylıq zərgerin üzündən düşüb və o aylıb və əgər bu nömrədən çıxsa zərger durub həkükü salıb bunu tutduracaq. Ona görə o, həmən zərger (Laitin) üstünə üz qoydu ki, əgər belə isə onu öldürsün. Sibastiyan Laitin yanına gəlib diqqət ilə ona qulaq asanda gördü ki, onun əli divara sürtünür. Sibastiyan o saat bildi ki, onun başının üstündə, divarda zəng var. Lait onu axtarır ki, basıb xəbər versin, odur ki, torbanı yere qoyub onun boğazından yapışdı və onu öz qorxusundan boğub öldürdü. Laitin xorultusunun səsi və nefəsi tamam kəsildikdən sonra Sibastiyan ondan el çəkib özünü toxtatdı. Burada onun başına bu fikir gəldi: – Dəfəat ilə böyle böyük oğurluqlar edib, bir dəfa də olsa, adam öldürmek fikrində mən olmamışam və bu ana qədər heç kəsi öldürməmişəm, demək bu əvvəlinci adamdır ki, mən dünya malı və dövləti üçün öldürdüm ki, bu milyon əlimə gəlsin, bu milyonun sahibi olum. Kaş onu öldürməmiş olaydım. Aclığımı razı olardım.

Bir zaman fikirdən sonra Sibastiyan torbanı götürüb qapıdan çıxdı və yenə haman açar ilə qapını bərkidib getdi. O, mehmanxananın çöl

qapısına gələndə boyla hesab etdi ki, qapıcı onu görəcək və taniyacaq. Ancaq boyla olmadı, çünki gecədən çox keçirdi. Ona görə də yuxusuz qapıcı oturduğu yerdə yuxulamışdı və bunun qapıdan çıxdığını heç kəs bilmədi.

Xülasə, Sibastiyan yola çıxdı. O, bu işi tırmazdan irəli sonra nə qayırmamaq lazım olduğunu qabaqcə fikirləşmişdi. Ona görə qapıdan çıxan kimi vağzala tərəf üz qoydu.

Sibastiyan bir qədər piyada yol gedəndən sonra əlini cibinə saldı və gördü ki, həmən nömrəni açdığı açarı səhven özü ilə götürüb. Bu əhvalat bir az onu pərişan eylədi. Bu halda fikir eylədi ki, çaya tərəf gedib açarı suya qərq eyləsin. Ancaq gördü ki, orada bir polis gəzir, digər tərəfə üz tutub bir qəhvəxanaya girdi ki, orada bir qəhvə içsin və sonra da gərək bu daş-qasları bir kitab arasına qoyub öz adına Parij şəhərinə göndərsin. Qəhvəxanaya doğru gedəndə o, açarı cibindən çıxarıb bir qapının qabağına qoydu və sonra qəhvəxanaya girdi. Burada bir qəhvə içib, qəhvəxananın rahatxanasına girib əvvəl oğurladığı şeylərə baxdı və sonra onları dalında gizlətdiyi kitabın arasına qoyub qoltuğunda bir ağ və iynə-sap çıxarıb onu layiqince ağ ilə bürələyib tikdi və üstünü də Parije, öz adına yazıb, qəhvəxanadan çıxdı və vağzala getdi ki, Parije yola düşsün.

Sibastiyan bu qaş-daşları kitab arasında göndərməkdə də səbəb vardı. Onları kitab arasında göndərməyinə səbəb bu idi ki, heç kəs onu kitabdan başqa ayrı bir şey hesab eyleməsin. Bəlkə tutdular, çünki Sibastiyan öz hünərini bildiyi kimi Berlin polisinin də hünərini bilirdi.

Xülasə, bunları pocta verib, o özüne də bir bilet aldı və vaqona minib Berlin şəhərindən çıxdı.

Bütün gecəni yuxulamadığına görə vaqona giren kimi özü üçün yer hazırlayıb yatdı.

Bu yatanda həmən kunedə bir kəs yox idi. Neçə saat yuxulayıb duranda Sibastiyan özünün müqabilində həmən axşam öldürdüyü Laiti görüb əvvəl elə hesab eylədi ki, bu da uyğudur və sonra gördü ki, yox, doğrudan da bu həmən özü bu axşam öldürdüyü Laitdir. İndi bu boyla fikir eylədi ki, yəqin haman Laiti öldürəndə qorxub, odur ki, onun kölgəsi indi onun dalınca gezir və bunun axırı nə ola bilər fikrini edən kimi əqli başından çıxbı biuş halda yere yıxıldı. Bu zaman haman Lait yoldaşı ilə onun qolunu boğub özüne gətirdilər.

Sibastiyani gözlerini açanda yene haman Laiti yanında görəndə öz-özünə dedi ki, daha bu gözə görünme olmadı. Bu doğrudan da, həmən özü öldürdüyü Laitdir. Bunun dalmışa gelib və tanıyıb. Ancaq hələ səsini çıxartmayır. Görek axırda ne olacaq. Demək pişik siçanı oynadan kimi o da bunu həle oynadır. Sonra fikrini yerinə yetirəcək. Odur ki, Sibastiyani cəld ayağa durub bunlardan üzr tələb eylədi ki, onları bəlkə öz susluğunu ilə rəncidə edib və sonra başladı öz fikrində növbənöv tedbirler tökməyə ki, gərək nə gunə özünü Laitin əlindən qurtarsın. Bu zaman vaqon bir böyük şəhərə gelib çatdı. Lait və Sibastiyani – hər ikisi düşüb özlərinə bir qəzətə aldılar ki, yolda oxusunlar.

Lait qəzetəni oxuduğu halda “vay” deyib eqli başından getdi və yixıldı. İndi Sibastiyani onun qolunu sıxıb özünə getirdi. Laitin eqli başına gelən kimi qəzetəni əlli ile büküb dedi:

— Ah mənim milyonum! Kaş onlar tapılaydı və Qriemili öldürünen adam məlum olaydı, mən biledim ona nə ederdim!

Qəzetədə məlum olan ancaq bu idi ki Qriemili öldürüb və onu öldürən Frans Lungini də tutublar, çünkü böyük dəlillər və Laitin danışığından belə məlum oldu ki, həmən axşam o nömrədə özü yatacaq imiş. Bu halda Parijdən ona telegram gelib ki, durma gəl. Ona görə də ortağı Qriemili yanına çağırıb ehvalatı ona söyləyir və nömrəsinin açarını da ona verib deyir ki, sən burada qal, buniları güd, mən bir Parijə gedib gələcəyem.

Bu səhbətlərdən sonra Sibastiyana məlum oldu ki, bəs o, Laitin yerinə Qriemili öldürüb və yanındakı Lait doğrudan da bu işdən heç bir şey bilməyir, ona görə də bir az sakit olub, onun ilə səhbət eyləməyə başladı. Sibastiyani hərçənd danışib söyleyirdi də yənə rahat ola bilməyirdi. Çünkü onu vicdanı ağırdırdı. Bir az danışib söylədikdən sonra Sibastiyani fikrə getdi və öz-özünə söz verdi ki, nə gunə olsa gerek o bunun evezinə təqsirsiz tutulan Frans Lungini bu işdən xilas eyləsin. Parijə gelib çatandan sonra Sibastiyani hər gün qəzetələri oxuyurdu ki, görsün bu işdən nə ehvalat yazırlar. Sibastiyani bir gün qəzətə oxuyanda gördü ki, qəzətə böyle yazır:

— Qriemili öldürünen Frans Lungi həmən mehmanxanada xidmətçi (lakey) imiş.

Həmən axşam mehmanxana sahibindən o, izn alıb, guya dostunun yanına səhbətə gedibmiş.

Bundan boyla məlum olur ki, Frans Lungi doğrudan da Qriemili öldürəcmiş və ona görə də mehmanxanadan həmən gecə gedibmiş ki, heç kəsin bu işdə ona zənni gəlməsin. Lunginin dostundan sual olunanda o deyib ki, mən Lungini heç görməmişəm, mənim yanına gəlmeyib.

Bu doğru idi, çünkü Frans Lungi həmən axşam onun qapısından içəri girib sonra nə fikir eyləmişdi və geri qayıtmış idi. Bununla belə qəzətə yazırı ki, zənn olunan budur ki, Frans Lungi oraya gəlibse Qriemili öldürəndən sonra gəlib və qapıdan içəriyə girəndə görüb ki, açarı itirib, bir daha geri qayıdır ki, tapsın, amma tapa bilməyib və açarı sabahı günü polis adamları həmən qapıdan tapıb. Bundan əlavə qəzətədə haman ev nərədədir? Hansı küçədə və hansı qəhvəxananın yanında olduğunu da yazar idi. Odur ki, qəzətəni oxuyub qurtaran kimi Sibastiyan öz-özünə dedi ki, bir Allahın işinə bax. Mən açarı oraya tullayanda bilmirdim ki, o ev kimindir? Həmən evə o mehmanxanadan gelən və gedən olurmu? İttifaqa bax. Yaziq Lungi bədbəxt oldu. Bundan sonra Sibastiyan öz-özünə bir daha söz verdi ki, nə gunə olsa gerek onu qurtarsın, çünkü heç vaxt o, qəbul edə bilmeyirdi ki, bir adamı özü ittifaqən öldürdüyü halda düberə həmən adam üstə nahaqqdan qeyri bir adam da asılsın, öldürünsün. Ona görə o durub yazı maşınında boyla bir məktub yazıb, Berlin şəhərinə gönderdi:

“Cənab hakim! Qriemili öldürən Frans Lungi deyil, mənəm və özü də həmən qarət olmuş puldan ötrü özümü Lait öldürmiş hesab edirdim, çünkü həmən nömrədə Lait olurdu. İndi qəzetələr vasitəsilə mənə məlum oldu ki, ittifaqən Laitin nömrəsində həmən gecə yoldaşı Qriemil yarımış. Pulları mən götürüb yol ilə gedəndə bir də gördüm ki, açarı da özüm ilə aparıram. Nəhərə tərəf üz qoydum ki, açarı suya qərq edim, bu, mümkün olmadı. Çünkü orada polis gəzirdi. Şeylər mənim ilə olduğundan polisdən qorxdum, dala qayıtdım. Və həmən evin qabağında açarı yerə saldım ki, ondan xilas olum.

Frans Lungi müqəssir deyil. Burasını biliniz”.

Kağızı yazıb altında nə qol yazdı və nə də tarix qoydu. Məktubun başını bağlayıb izi azdırmaq üçün Sibastiyan vaqona minib Lundra şəhərinə getdi və özü bu kağızı poçtaya verib həmən gün yənə Parijə gəldi. Həmən məktub Fran Lungiya xeyir gətiresi yerə zərər getirdi. Çünkü bir neçə gün bundan sonra qəzetələr boyla yazırdılar: “Berlin hakimi naməlum bir adamdan Frans Lungi haqqında boyla bir mək-

tub alıbdır. Haman məktubdan belə görünür ki, Lunginin özündən başqa yoldaşı da var imiş ki, daş-qasıları özü ilə Lundra şəhərinə satmağa aparıb, burada qəzetələrdən yoldaşının tutulmasını bilib bu məktubu yazır ki, Frans Lungini də qurtarsın. Lunginin Qriemili öldürməyinə neçə belə dəlillər olmasına görə məhkəmə onun asıl mağına hökm eylemişdir". Bu məlumatı Sibastiyən oxuyub qurtaran kimi durub yiğişməga başladı və yarım saatdan sonra vağzala geldi ki, Berlinə gedib Frans Lungini qurtarmağa çalışıb. Sibastiyən bir aydan artıq Berlin şəhərinin məhkəmələrində çalışdı ki, Frans Lungini qurtarsın və bu xüsusda yüz minlərlə para sərf eylədi, amma bir faydası olmadı. Həmən gün idi ki, Frans Lungi asılıcaq idi. Saat 12 idi. Camaat meydana cəm olub Fransın asılmağını gözləyirdi. Sibastiyən tamam gecəni uyqusuz qalıb, buraya gəlmışdı. Ona vicdanı rahatlıq verməyirdi, odur ki, o başını aşağı sahib burada gəzinirdi. Bir də gördü ki, Fransı asmağa gətirirlər. Onu görçək Sibastiyənin rəngi kağız kimi evvəl ağarıb sonra da bulud kimi qaraldı. Bu zaman Sibastiyənin eqli ilə vicdanı müharibə edirdi. Axırdı onun vicdanı eqlinə qalıb oldu və Sibastiyən başını qaldırıb gördü ki, Fransı miz üstüne çıxardıb başına torba salmışlar ki, sonra kəndirə keçirib assınlar. Bunu görçək Sibastiyən dəli kimi qabağa yürüüb bərk qışqırkı ki: onu asmayıñ. O, müqəssir deyil, müqəssir mənəm.

Qriemili öldüren və hakimə kağız yanan mənəm. Məni asın. Bu əhvalati görçək camaat urray ilə yaşasın vicdan sahibləri – dedilər. Həmən gün axşam Frans Lungini dustaqxanadan buraxıb onun nömrəsinə Sibastiyəni saldırlar. Sabahı gündən qəzetələr bu əhvalati yazıb gur-gur guruldayırdılar və hər biri Sibastiyən müqəssirdir, amma əfvə layiqdir – deyə yazılırlar. Məhkəmə isə işi həqiqət edəndən sonra əlahəzərat imperatorдан ona mərhəmet tələb eylədilər və padşah da onu əfv buyurdu...

MÜNDƏRİCAT

Ön söz	4
--------------	---

POVESTLƏR

Neft və milyonlar səltənətində	15
Gözəllerin vefası	49
Cehalət fədailəri	72
Xoşbəxtlər	91

HEKAYƏLƏR

Rəhmli arvad	109
Rzanın qutusu	112

TƏRCÜMƏLƏR

B.Polevoy. İki dost, iki yol	117
V.Korolenko. Kor və onun yoldaşı	130
R.Markoviç. Nadinc uşağın yuxusu	136
R.Markoviç. Prins Eduard Xams ilə zarafat	139
R.Markoviç. Məhkəmənin səhvi	144

İBRAHİM BƏY MUSABƏYOV

**NEFT VƏ MİLYONLAR
SƏLTƏNƏTİNDƏ**

“ŞƏRQ-QƏRB”

BAKİ-2006

Buraxılışa məsul: *Əziz Güləliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-ressam: *Nargiz Əliyeva*

Kompyuter səhifəleyicisi: *Ələkbər Kərimov*

Korrektorlar: *Sədaqət Əhmədova*
Elnaz Xəlilqizi

Yığılmağa verilmiştir 01.06.2006. Çapa imzalanmıştır 30.08.2006.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap verəqi 9,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 125.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.